

24

Əbü'l-qassim
Nəbbatı

MİSÖV DƏRƏ
Mışov kültür dərnəyi

Mışov Dağı No
24



اولو تانرى نىن آدىلە

XXIV

مېشۇو كولتور درنە يى

ƏDƏBİ BƏDİİ DƏRGİ

MİŞOV KÜLTÜR DƏRNƏYİ 2018 = 1397

TEHRAN



میشوق داغى

Mışov Dağı. 24

میشوق کولتۇر درنه بىي

Mışov Kültür Derneği

توركچه - فارسجا

رئاداكتور : دوكتور آتشين آغكمىلى Qurucu ve REDAKTOR D.R AQŞIN AĞKƏMƏLİ

بىلگى سايارلا يېغان : میشوق . ك. ل DIZAYNER :MIŞOV.K.

جىلد و ديزاينر : میشوق . ك. ل BİLGİSAYARDA YİĞAN : MİŞOV .K.

رئداكتسيا هيياتى: پورفسور دوكتور نريمان حسن زاده(صد)، دوكتور آتا بابا ايسماعيل اوغلو، على خير، اركين(عبدالله لطفى)، انجىن (اصغر سلطانى)، دوكتور بارات ويصال، دوكترا كرم ميشوق داغلى، خومنالى اكبر منظوري، سولدوز ده بيرمانچى اوغلو، دوكتور مظاھر سليمانزاده . پورفسور دوكتور آتشين بابا

Redaksiya heyəti: professor Dr. Nəriman Həsənzadə (sədr) , Dr.Əkrəm Mışovdağlı, Dr. Məzahir Süleymanzadə, Dr. Professor Dr.Aqşin Baba. Elçin (Əsgər Sultani). Ərkin(Əbdüla lütfi) Dr. Barat Vüsal, Əli Xeyri, Xumnalı Əkbər Mənzuri, Sulduz Dəyirmançıoğlu, Dr. Ata baba İsmayıloğlu.

صفحه لرین سایي :
باسین ايلى؛ يېرى: 1397- 2018-
Tehran- تهران
300:sayı
E -mishov.az@hotmail.com
6037 9918 3995 5105: ميلىي بانك دا حسابىمىز بىلە دير
00989353506616 : Tel تلفون نومره
20000 بىرمى مىن تومن

SÖZ***Azərbaycan rəqsləri***

حتی شو او فوقـلـرـه سـوـنـنـقـانـلـیـ گـونـشـدـهـ
 هـپـ رـقـصـ اـنـدـهـرـهـكـ خـيـبـ اوـلـوـيـورـ سـنـيـرـ اـنـدـيـنـ اـيـشـتـهـ
 هـپـ رـقـصـ اـنـدـيـيـيـورـ قـانـلـیـ گـونـشـ،ـ قـانـلـیـ اوـفـوـقـلـرـ
 هـپـ رـقـصـ اـنـدـيـيـيـورـ هـالـهـ قـمـرـ،ـ پـنـبـهـ شـفـقـلـرـ.

*Hətta şu üfüqlərə sönən qanlı Günəşdə,
 Həp rəqs edərək qeyb oluyor seyr edin iştə.
 Həp rəqs ediyor qanlı Günəş, qanlı üfüqlər,
 Həp rəqs ediyor halə qəmər, pəmbə şəfəqlər.*

Hüseyin Cavid.

Qaya üstü rəsmlərdən öyrənirik (Qobustan...) Azərbaycan rəqslərinin tarixi 6-min ildən artıqdır bu rəqslər təbiyətin 4- ünsürünün əsasında (su, hava, torpaq, od) yaranmışdır. İlk oncə rəqslər işarələr formasında (Pantomim) öz əksini tapır get-gedə məişət və iş nəticəsində ritmik hala çevrilir və zaman sürəcində həmin hərəkətlərə özəl adlarda verilir misal üçün Yallı, Qaytağı, Mirzəyi... bu rəqslərdə iki özəl xüsusiyyətlərdən

biri, kişilərdə çeviklik və qadılarda isə incə hərəkətlər nümayiş etdirilir. Bütün Azərbaycan rəqslərində Türkün Dünya baxışı, döyüş, qələbə, savaş rəzmi var, Koroğlu cəngisi, Babək mənliyi Nəsimi, Şəms, Mövlana fəlsəfəsi var. Xalqımız öz mədəni kimliyini rəqslərin ifasında göstərir eyni halda Azərbaycan reqsləri Azərbaycançılığın simgəsidir, niyə ki O səni daxili qaranlıqdan işığa aparan bir yoldur. Günəşə, Aya, vətənə, Torpağa Təbiətə... tapınmaqdır, Bunun nəticəsində böyük vətən duğusu bütöv Azərbaycan sevgisi rəqslərin əsas təməlini təşkil edir, Azərbaycan rəqslərinin mahiyyətində birlik bərabərlik və müstəqillik rəmzi var. Bu milli varlığımızı özəlliklə rəqs adətlərini qorumaq hər bir Azərbaycan Türkünün Vətəndaşlıq borcudur.

Azərbaycan rəqslərinin adları

- 1- Asta Qarabağı rəqsi.
- 2- Asma Kəsmə.
- 3- Alçagülü (rəqs).
- 4- Heyvagülü.
- 5- Ayberi bax
- 6- Ənzəli.
- 7- Üç badam bir qoz.
- 8- Uzun dərə.
- 9- İki arvadlı.
- 10- Birilant.
- 11- Bənövşə.
- 12- Pəhləvanı.
- 13- Tamra.
- 14- Toy rəqsi.
- 15- Yuraci.
- 16- Tərəkəmə.
- 17- Camış bağa girdi rəqsi.
- 18- Cəngi rəqsi.
- 19- Ceyrani rəqsi.
- 20- Cəhribəyim.
- 21- Çattadı.
- 22- Çal papaq.
- 23- Çit toman.
- 24- Xala bacı.
- 25- Xala çobani.
- 26- Dartma yaxam cirildi.
- 27- Darcını.
- 28- Dəsmalı.
- 29- Rəngi.
- 30- Zoğali.
- 31- Sarı baş.
- 32- Samox.

33- Səməni. 34- Şalaxo. 35- Şahsevəni. 36- Şəki. 37- Ənabi. 38- Qazağı. 39- Qaytağı. 40- Qoçəli. 41- Qofta
42-Qitqilda. 43- Qızlar bolağı. 44- Qızıl gül. 45- Keçi
məməsi. 46- kəsmə. 47- kəndiri. 48- Koroğlu (rəqsi. 49-
Kor oğlunun qaytirması. 50- Gəlin atlandı. 51- Gəlin
gətirmə. 52- Gəlin havası. 53- Gülgəz. 54- Gülməyi. 55-
Lalə. 56- Mücəsəmə. 57- Misri. 58- Mirzeyi. 59-
Mirvari. 60- Naznazı. 61- Vazgələ. 62- Vela çola. 63-
Halai. 64- Hiratı. 65- Heiva gülü. 66- Yalli. 67- Yerli.
68- Yüz Bir. 69- Azerbaycan maralı. 70- Ağ çiçək. 72-
Ayşat. 73- Üzümçü. 74- Üvçi. 75- Bahar. 76- Bayram
sütəsi. 77- Bəxtğri. 78- Çoban rəqsi. 79- Cobanı. 80-
Dağlar gözəli. 81- Dağlı rəqsi. 82- Dilican. 83-
Diyamond. 84- Sari gəlin. 85- Saz. 86- Şix şamil. 87-
Aşıq abadı. 88- Qarabağ yallısı. 89- Qaval. 100-
Qisqanc. 101- Ləzgi. 102- Maral. 103- Məzəli. 104-
Nabat xanim. 105- Naz eyləmə. 106- Nəlbəki. 107-Nə
qədər qəşənqsən. 108-Yordu-yordu...

Aqşin Ağkəmərli



T
Ə
B
R
İ
Z



ƏBÜLKASIM NƏBATI

Vikipediya, açıq ensiklopediya

Seyid Əbülqasim Nəbatı (1812-1873) — XIX əsr Cənubi Azərbaycan ədəbiyyatının nümayəndəsi.

Həyat və yaradıcılığı ilə bağlı müxtəlif ziddiyyətli fikirlər var.

HƏYATI

Əbülqasim Nəbatı Cənubi Azərbaycanın Qaradağ vilayətinin Dizmar mahalının Üstibin qəsəbəsində ruhani ailəsində anadan olmuşdur. Onun əсли qədim dövrlərdən bəri Ərəbistanda, İranda və Azərbaycanda geniş yayılmış Nəbatilər tayfalarındandır. Atası Seyid Mir Yəhya Möhtərəm Üstibində və yaxın kəndlərdə dərvişlik edir, müxtəlif

islami əqidələri yayırdı. Nəbatı ilk təhsilini atasından almış, klassik poeziyanı, xüsusilə Hafiz yaradıcılığını və Şərq təsəvvüf ideyalarını dərindən öyrənmişdir. Yeniyetmə çağlarından atasına qoşulub qələndərlik edən Nəbatı Azərbaycanın çox yerlərini piyada gəzib dolaşmışdır. Şeirlərindəki bioqrafik işarələrdən məlum olur ki, o, Qaracadağdan başqa Qarabağda-Əsgəranda, Ağdamda, Hindarxda və Muğanda, Salyanda, Lənkəranda, Təbrizdə, Xorasanda olmuş, bu yerlərin ədəbi-mədəni həyatı ilə maraqlanmışdır. Nəbatı 1873-cü ildə Üştibində vəfat etmiş və orada kənd qəbristanlığında dəfn edilmişdir.

ÜŞTİBIN, QARADAG

S
E
Y
I
D
Ə
B



ÜLKƏSİM NƏBATİNİN TÜRBƏSİ,

YARADICILIĞI

Nəbatı "Məcnun", "Məcnunşah", "Xançobanı" təxəllüsleri ilə yazmışdır. O, həm klassik şərq, həm də aşiq şeri tərzində orijinal əsərlər yaratmışdır. Yaradıcılığında qoşma, təcnis, gəraylı, qəzəl, çarpa, bəhri-təvil kimi janrlara yer vermişdir. 400 beytə yaxın şeiri ilk dəfə 1845-ci ildə Təbrizdə çap olunmuşdur. Bundan bir neçə il sonra 7500 misradan ibarət "Nəbatı" divanı işıq üzü görmüşdür. Bu divanındakı şeirlərin yarısı Azərbaycan türkçəsində, yarısı farscadır. Ancaq Nəbatının heca vəznində, xalq şeri üslubunda yazdığı qoşmaların, gəraylıların çoxu bu divana daxil edilməmişdir. Bu əsərlər isə Nəbatı yaradıcılığının ən gözəl örnəklərindəndir. Xalq poeziyası ruhunda yazdığı bəzi şeirlərində Nəbatı "Xançobanı" təxəllüsündən də istifadə edib. Ehtimallara görə, XVIII əsrдə "Xançobanı" adlı bir şair də yaşamış və onun adıyla bağlı "Xançobanı" dastanı yaranmışdır. Nəbatının həyatı bu dastanla səsləşir. Odur ki, adətən Xançobanına aid edilən və bir mahni kimi də xalq arasında çox məşhur olan "Apardı sellər Saranı" şerinin də müəllifi Nəbatı sayılır.

Nəbatı qoşmalarının əsas mövzusu məhəbbətdir. Lirika onun şeirlərinin hamısı üçün səciyyəvidir. Nəbatı aydın cinas qafiyələrdən ibarət təcnislər də yazmışdır: "Gözlər nə gözlər", "O üz bu üzə" və s. Nəbatı qoşmaları öz lakonikliyi ilə seçilir. Şair keçirdiyi mənəvi böhranları "Ləngəm", "Nədir" rədifli qəzəllərində təsvir etmişdir. Onun məhəbbət mövzulu qəzəlləri də var.

سید ابوالقاسم نباتی ۱۹ اینجی عصرین آذربایجان ادبیاتی
نین گورکملى سیمالارینداندیر. اونون نباتی، خانچوبانی،
مجنون شاه و باشقما تخلص لرله يازديغى اثرلر هله اوز
ساغليغيندا الدن اله گزير، ائلن ائله ياييليردى. شاعرين بير
چوخ شعرلرى آذربایجان سرحدلرينى آشيب، توركىه،
اورتا آسيا اولكە لرينهده گئىب چاتمىشدير
اونون اصيل تخلصى «نباتى» دير او بيرىلر ايسه خلق
طرفىندن وئريلان آيامالاردیر. بودا اونون ايشى، مسلكى و
شيدالىغى ايله علاقىدار دير
او گنجلىك ايللارينde ائلين چوبانى او لموشدور. اونا گورمه
ائلde «خانچونانى» آياماسيله تائينىمش دير. او عين زماندا
«گوران» صوفى فرقه سينه داخل اولوب بىرك آياقلى،
محكم عقىدهلى پيرينه مسلكينه صادق، واله، شيدا و
سرگشته او لموش و شيدالار كىمى ياشامىشدير، بونا گورمه
ائل ايچىنده اونا «مجنون» و «مجنون شاه» دئمىشلر
نباتىنин دوغوم و اولوم ايللارى دقiq معين لشدىرىل مىشدير.
تحقيقات چىلار اونون ۱۹ اينجي عصرين ايلك ايللارينde

دو غولدو غونو قىيد ائدىرلر. معلوم حقىقت بودوركى، نباتى جنوبى آذربايجان و قاراداغين «اوشتىپىن» كىدىنده آنادان او لموش، بىر مدت اهر شهرىنده، سونرا موغاندا ياشامىش دير، قوجا ياشلاريندا دوغما يوردو اوشتىپىنە گابىتىمىش و اورادا وفات ائتمىشدير

بىر گۈزو شهلا دلىسى

اولدى كۈنلۈم يئنه بىر زولف چلىپا دلىسى
دوشىدو زنجىرە نە خوش يېرده بىر سۋەدا دلىسى
عور و عريان، باش آچيق، اوز چئويرىپ صحرايە
قويدۇ مجنۇنۇ يارى يولدا بىر صحرا دلىسى
عاشىق سوختە دير، بولبۇل شىئىدا كى دىگىل؛
كى اولوبور دئىيە سن بىر گۈل حمرا دلىسى!
ربّ أرنى دىلنин ذىكرى، دونوب موساپا
دشت ايمىنده اولوب نور تجلى دلىسى
چوخلارين مىست قىلىپ ساقى مىخانە عشق
گۈرمى كىمسە منىم تك بىلە رسوا دلىسى
دئمە فرھادىلە مجنۇن دلىدىر بىر برى باخ
بىرى شىرین دلىسىر، بىرى لىلى دلىسى
كنج وحدىتە تباھ اولدى عزيز عۆمۇرمۇ حئىيف!
اولمادى يار منه بىر بوت زىبَا دلىسى
خوشلایىپىدىر گۈرە سن هانسى مزارستانى
ديون اول زاهىدە اى بىر كۈكە حالوا دلىسى
باشىنى آز يېرە دؤى، دنگ صىفت، اى حيوان!

آلمادى جىڭى بىر آرپاپا مولا دلىسى
 گول اياغىنده سحر واختى بىخىلەمىشىدەم مىت
 بىرى سىلسەندى كى اى بىر گول رعنا دلىسى
 بىر آيىل گۈر كى نباتى نئجه اوراد ئىيلر
 نە ياتىپسان بىلە؟ اى بىر گۈزو شەلا دلىسى!

ابوالقاسم نباتى

بىراوزون مودىت آنا دىلىينىدە يازىپ او خومانىن ياساق اولماسى و دىلە
 باغلى اولان باشقۇ سویە لرده چالىشماغىن ايمكان سىزلىги سبب
 اولوب كە بوجاڭغا ياشىيان آذربايچانلىلار اوز كېچميش دىلرلە،
 كولتور لرى ايلە، آنادىللەرنىدە يارانميش اثر لرىلە و بويوك يازىچى
 لار و شاعير لرىلە چوخ تانىش اولسونلار ائلە كى چو خلو اثر لر
 اىللەر بويو تانىننىمايش قالميش و يا بىر آرا دىللەر دوشىندىن سونرا
 خاطىر لردىن سىلىننib و شايد ده تانىننىمايش آرادان گەتكىش اوولوب
 آذربايچاندا 19 -جو عصردە ياشىيان بىر بويوك و گۈركىلى
 شاعيركى شعرلىرى دىللەرde او لاراق بعضا افسانە لرىمېزىدە گېرىپ
 اما اۆزى او نو دولو بدور سيد ابوالقاسم نباتى دىر. اونون دوغۇم
 تارىخي قطعى بىلىنمه بىر آما چو خلو احتمال 1812 جى ايلدە آنادان
 اولماسىندادىر. تېرىزىدە ديوان نباتى آدile چاپ اولۇنان مجموعە
 آذربايچانىن ده 1191 بقى ده آنادان اولماسى يازىلەمىشىدەر
 جنوبوندا قاراجاداڭ ماھالى نىن "اوشتىپىن" قىصبه سنىدە آنادان
 اولموشدور آناسى سيد محترم اوشتىپىنى آدile تانىنمىش بىر روحانى
 ايدي. سيد ابوالقاسم "خان چوبانى"، "مجنون" ، "مجنون شاه" و
 "نباتى" تخلصلىلە شعر يازاراق شعرىنин گوجو و مىللەت آراسىندا

پاچین او لماسین بئله توصيف ائدير

«ميدان عشق ايچره سگيرتديم آتي مسخر ائيله ديم روم و هراتي»
 شاعرين نباتي و خان چوباني تخلصريني سئچمه سينين نبات آديندا
 بير قيزا محبتى و بير مدت چوبانلىق انتمه سيله با غليليغي واردير
 مجون دئيرلر آديما آما نباتي ام داييم ايشيمدي كام آليرام من نباتدان»
 عالم بيليركى من ييرم متصل نبات ال چكمشيم او سين ديبن آب و نباتدان
 بناتينين بير پارا شعرلري بيزيم ئليميزين آراسيندا ائله يئر آچميش
 كى اونلاري هنج بير زامان اونوتماق اولماز. البت كى هر
 آذربايجانلى «آپاردى سئللر ساراني» ماهنيسي له تانيشدي نباتي بو
 شعر ده بئله سؤيله بير
 گئدين دئين خان چوبانا»
 گلمه سين بو ايل موغانان
 موغان باتيب ناحاق قانا

نباتي بير پاك سيرت انسان كيمي بير خاص حقيقتي آختارير آما هنج
 بير طريقت ده اونو تاپماياراق درين حوزن ايله بئله سؤيله بير
 جانا اود ووردوم اوززوم، پروانه لردن كوسموشم
 تا كه مجون اولموشام ديوانه لردن كوسموشم
 بير غلط سوزدوركى دىير گنج اولور ويرانه لرده
 گنج يوخ ويرانه ده، ويرانه لردن كوسموشم
 حاصليم اولدو تجرinden ندامت توشه سي
 ايendi اول باش آغيردان، افسانه لردن كوسموشم
 خانيمانيدان مني سالدي نباتي در بدر
 عقله باخ مجون كيمي بيكانه لردن كوسموشم
 نباتي نين شعرلر يينين اساس قهرمانلا رينين بيري اوز يئرينى،
 قيمتنى بىلن گوزلدير بودا بير قوشماكى شاعير او ندا آذربايجانين
 ائلات قىز لارىنى درين بير تانيشلىقلار و صف ائدير

با شینا اور تو بدور ترمه آبی قاشلاری با شلایبب ناز و عتابی»
 آمان ساقی، گتیر اول می نابی بوجلادین قیلینچیندان الحذر
 بونئجه نذگیزدیر، بونئجه گوزدور بونئجه لاله دیر، بونئجه اوز دور
 برنئجه شکردير، نئجه سؤز دور نه بئله لعل اولور نه بئله گوهر
 نباتي بحر طويل ساحه سينده ده قلم چالميشدير. بير نمونه سيني نظر
 سني من اي مه انور نئجه تعريف فيليم يوخدى»: دن كچيردك
 شبىهون بولطفات بوشرافت بوجهان اوزره پري حورلار اولمز نه بيم
 قالميشام عاجر بو و جاهت بوملاحتده زليخانه دى. ليلي نه دى.
 عزرا نه دى. سلمانه دى


با الله کي اوزون تك او لا بيلمزز گول حمرا ها ئبله يوخدى قدون تك
 چمن دهرده بير سرو دلارا و نه شمشاد و نه عرعر نه صنوبر هاني
 «زولفون کيمي سونبول
 نباتينين و فات تاريخي، دوغوم تاريخي کيمي دقيق بيلينمه بير و
 1862 دن 1873 نجو ايله قدر يا زيلبيدير نباتي عومرون آخر
 لاريندا اوشتيبينه قاييتميش و اوردا وفات ائديبپور و مزارى دا
 اوردادير. سوندا نباتي نين شعرىيندن بير با شقانمونه

آذربايجان اين مهد تمدن در دامان مقدس و والاى خود
 شخصيت های ارزشمندی را پرورش داده که آوازه هی
 شهرت آنها از مرزاها نيز فراتر رفته است. يکی از اين
 گنجينه های ادبی و عرفانی آذربايجان را می توان استاد
 حکیم سید ابو القاسم نباتی معروف به خان چوبان و
 مجنون شاه را با افتخار و مباحثات تمام ذکر کرد. اين شاعر
 وارسته و بزرگ در سال 1215 هجری قمری مطابق با
 1179 هجری شمسی در قريه ای اوشتبین از محل قرمداغ
 به دنيا آمد. پدرش مير يحيى از سادات جليله و صاحب

کرامات آن قریه بود؛ که اصل و نسب وی به حضرت پیامبر اکرم(ص) منتهی می‌شد چنانچه شاعر می‌گوید:

محترم او غلی‌یام آدیم نباتی
ذاتیمیز هاشیمی نسلیمیز عرب


ترجمه فارسی: فرزند شخص محترمی هستم؛ نامم نباتی است، ذاتمان هاشمی و نسلمان عرب است.
 مادرش از زنان بسیار محترم و معزز آن محال می‌باشد.
 نباتی دوران جوانی خود را به حشداری گذرانده و از طفویلیت با دشت و کوه و زیبایی‌های طبیعت دلگشای آرازباران(ارسباران) انس گرفته بود. در تذکره‌ها و نسخه‌های چاپی از تحصیلات علمی و ادبی او چیزی ننوشته‌اند ولی باید اذعان نمود که نباتی اولین شاعر آذربایجان بوده که به تمام مکاتیب فلسفی و عرفانی و ادبیات کلاسیک و السننه‌ی عرب آشنایی کامل و مطالعه‌ی وافری داشته و این الفت در اشعار زیبا و جاودانه‌ی او کاملاً ملموس می‌گردد و از اینجا می‌توان گفت که وی در عصر خود به طور یقین از علماء و اساتید و عرفای عصر خود تلمذ نموده و حتی برخی از آیات قرآن را به نحو احسن به قالب شعر منتقل نموده؛ حسن آفرینش و قدرت کبریایی را ستوده؛ علاوه بر آن مطالعات بسیاری در دواوین مولای روم و شمس تبریزی و مخصوصاً حافظ شیرازی داشته و در اغلب اشعار خود به استقبال آنها شتافت و ارادت خود را به صورت آشکار به حافظ بیان کرده است.



نباتی همانند محمد فضولی و سید عظیم شیروانی و ملا پناه واقف دارای اشعار بسیار لطیف و زیبا و پر جاذبه است که این اشعار در مضامین عرفانی فوق العاده مورد توجه ادب دوستان قرار گرفته و معروفیت و محبویت او را به قله‌های رفیع رسانیده است. افزون بر همه علاقه‌هی وافر نباتی به حضرات معصومین خصوصاً مولا علی علیه السلام و ذکر مدح و منقبت آنها مبین و مؤید ذوق لطیف و اوح دیانت شاعر است.

نباتی در آخر عمر حشداری و زراعت را ترک کرده و گوشنهنشینی و عزلت و انزوا را انتخاب نموده و مدت‌های زیادی در مجاور آرامگاه عارف نامی شیخ شهاب الدین معتمد بوده و در این رهگذر مریدان و شاگردان بسیار زیادی داشته و این مریدان از تعلیمات و راهبری و طریقت وی با دل و جان بهره جسته‌اند.

نباتی با لحن بسیار زیبا و دلنشین قرآن را با حفظ قرائت می‌نموده است. نباتی در سال 1268 هجری قمری یا 1230 هجری شمسی فوت نمودند. می‌گویند او تاریخ وفات خود را پیش‌بینی کرده و به مریدان خود نیز این اتفاق را اظهار نظر نموده بود. دیوان اشعار ترکی نباتی با وجود اینکه چندین بار از روی نسخه‌ی خطی و سنگی به وسیله‌ی بنیاد کتابخانه فردوسی طبع شده ولی خالی از اشتباه و نقصان نبوده و همان نقصان در نسخه‌های خطی نیز وجود داشته‌اند، لذا روان‌شاد جناب آقای دکتر محمد تقی زهتابی به‌طور اجمالی و گذرا برخی از اشتباهات و نقصان‌ها را اصلاح و تدوین، و تصحیح کامل را موكول



به آینده نمودند که متأسفانه اجل مهلت نداده دار فانی را
وداع گفتند.

نمونه از آثار نباتی:

اولدی کؤنلوم یئنه بیر زولف چلپا دلیسی
دوشدى زنجيره نه خوش پئرده بو سودا دلیسی
عور و عريان باش آچيق اوز چۈورورب صحرايە
قويدى مجنونى يارى يولدا بو صحراء دلیسی
عاشق سوختەدير بولبول شيدا کى دكىل
کى اولوبدور ديمىن بير گول حمرا دلیسی
رب ارنى دئيلان ذيكرى دونوب موسايه
دشت ايمىن ده اولوب نور تجلى دلیسی
چوخلارى مست قىلىپ ساقى ميخانە عشق
گۈرمى كىمسە منىم تك بئله رسوا دلیسی
دئمه فر هادا يە مجنون دلى دير بير برى باخ
بىرى شىرين دلى سىدر بىرى لىلى دلیسی
كىچ وحدتە تباھ اولدی عزىز ئۇمۇرم حئىيف
اولمادى يار منه بير بت زىيا دلیسی
خوشلىپ دير گۈرھسن هانسى مزارستانى
دييون اول زاهده اى بير كوكە حلوا دلیسی
گول ايا غيندە سحر وقتى بىخىلماشىدىم مست
بىرى سىسلەندى كى اى بو گول رعنا دلیسی
بىر آيىل گۈركى نباتى نئجه اوراد ئەلمر
ه ياتىسىان بئله اى بير گۈز شەلا دلیسی



گوزلر گوزلریم

تیکمیشم گوز راهه بر جلادى گوزلر گوزلریم
 دامه دوشمیش صیدتک صیادى گوزلر گوزلریم
 یو خسە دیر سیز زاھدم من اولموشام خلوت نشین
 اول صنمند اوترى بو بربادى گوزلر گوزلریم
 بیستون داغین گیدوب گزمک دگل منظور میز
 نقش شیرین تک همان فرهادى گوزلر گوزلریم
 تا اندوب عکس جمالین سینه می لوح خیال
 ششدر حیرتنه برنز ادی گوزلر گوزلریم
 برق عشقین آتش سوزانه یاخمیش با غرمی
 یاش توکنده دجلەی بغدادى گوزلر گوزلریم
 مكتب عشق ایچره تا ایتسون منى کامل عیار
 اولموشام پا بسته بر استادى گوزلر گوزلریم
 قويیمیم تا اوندان او زگە کیمسە بو ویرانده
 روز و شب بو خاطر ناشادى گوزلر گوزلریم
 پرتو مهر رو خوندن تاکى بیلسون بیر نشان
 هر طرف سیران اندوب هریانى گوزلر گوزلریم
 جملەی قرآن کتابى ائلە مکدن الورق
 او زگە مطلب یوخ همین بیر آدی گوزلر گوزلریم
 محمل لیلى «نباتى» گوزدن اولدو ناپدید
 من نه مجنونم کى بو او تادى گوزلر گوزلریم



قېرىم اوستە اوخو



آلا گۈزلۈم، بۇ درد منى اولدورر،
سانما بۇ آزاردان آبىلان منى
او زامان كى، اجل گولوم سولدورار،
قېرىم اوستە اوخو، آى ئولن، منى
موژگان اوخون چك بىر - بىر آت سىنەيە،
معشوق گىرك عاشىقىنى سىنایە
دئمە گىنن دخى گلمە سىنایە،
ائىدە بىلىمز سىندن آيرى "الن" منى
ھەچ گۈرۈكمۈر شفا اوزو بۇ دردە،
يوخ، عزيزيم، چاره يقىن بۇ دردە،
قوپيون، بارى، جان تاپشىرىم بۇ دردە،
ايىدى كى، بىلىمسيز آى ئولن منى
عشق بۇ خرابى توتۇ تابىنا،
منى سالدىن زولفون پىچ و تابىنا،
قوربان اولوم اور ھىبىن تابىنا،
بىر يادا سالماسان آى ايلن منى
زولفون بورج عقرب بنزىر بوز آيمە،
بئله گون وار برايدىر بوز آيمە،
نباتى، چاره يوخ دئسنى بوز آيمە،
سانج اجاق بىلىمیرم آى ايلن منى

قوربان اولوم

باشينا دئندوگوم، بو نئجه حالدير،
دينمه ميش دئيرسن: آى ندир، ندир؟
باشيم چي خماز منيم سنين ديليندن،
بو يور گين گوروم آى ندир، ندир؟
قوربان اولوم او زوندكى هيلا له،
غمزه او خون ميندير گين هئى ياي،
نه با خيرسان مارال كيمى هئى آيه؟
جمالين يانيندا آى ندир، ندир؟
گوزوم قان كاساسى، اور بيم شيشه،
منى كا باب كيمى چكميسن شيشه،
رقبي گوروم كى، دام كيمى شيشه!
اي ليلر اي ليلر چك، آى ندир، ندир
نه با خيرسان او سلطانه، بو خانه؟
چوخ آداملر گلدى گنتدى بو خانه
گئنه بو گون ايشيقلانىپ بو خانه،
بىلمىرم گورونن آينه دير ندир؟
حمد اولسون اللاها، گنتدى آچيلله!
نباتى، آز قالدى گوللر آچيله،
بو مشكولوم، يارب، كيمدن آچيله؟
يار دستىنده تو تان آينه دير ندир؟



هر گونوم

منیم بختیم کیمی طاق و رواقین
 فلک، گوروم، دؤنسون او اوز بو اوزه!
 گوش چیخار مگر سمت مغربیدن،
 اگر بیر يول دیسین او اوز بو اوزه؟
 هر گونوم هیجریندن دئونوب بیر آیه،
 گنجه- گوندوز ذکر ائلم بیر آیه،
 سنی تاری، او زون گوستر بیر آیه،
 هئچ گوروم او خشارمی او اوز بو اوزه؟
 کؤوكب طالعین اولدو سونبوله،
 ياخشی مقابل ائت گونو سونبوله،
 قویما دسته لنسین سونبول سونبوله،
 بیر دئندر خرمی او اوز بو اوزه
 آدم بئین باری دانه بیلمن،
 گوروموش خالینی دانا بیلمن،
 دیلبر، سندن او زگه دانه بیلمن،
 عبیث منی آتما او اوز بو اوزه
 نباتی، غملی یم، مئی تؤک ایاغه،
 پله تک قورولدوم دوشوم آیاغه،
 بوندان آرتیق منی سالما آیاغه،
 سایل کیمی دوروم او اوز بو اوزه.



چکیب هارای



آمان- آمان منى بير زولف يار يانديردى!
گئورون منى نئجه بو زهرمار يانديردى!
چکیب هارای، قىلىپ نؤوحه ائيلرم فرياد،
نه گۈزلوسوز، منى بير گول عزار يانديردى!
قىلىپ كباب منى، چكدى شىشه هر ساعت،
تؤكوب گۈزوم ياشينى، زار- زار يانديردى
نئجه دئييم كى، منى يانديرىپ نه غايىتده،
مجوس آلوس و كىمى تؤكدو خار يانديردى
او جادو گۆز، سنه قوربان، منى بو حاله سالىپ،
سنه گمان كى، منى روزگار يانديردى?
خزان اولاندا، دئىيرلر شجر تؤكىر برگىن،
خزانى گۈر كى، منى نو باهار يانديردى
نه جام وصل ايچىپ، نه گول مراد درىپ،
عبدث- عبث منى رنج خومار يانديردى
نباتى، ائتمە شىكايىت كى، اود تو توب يانديم،
او بىنوانى دا چوخ آشكار يانديردى

۵

با منى در يمنى

پيش منى!

بى منى پيش منى

نباتى

در يمنى

بیر بت مه پیکری

آه کى، گۇرдум گىنە بير بت مه پیکری،
 مو- كمر و غنچە لب، گول رخ و شوخ- منظرى
 بير صنمى شوخ و شنگ، سيم- بر و لاله رنگ،
 زولف سياھين گۈرن ناره ياخار عنبرى
 نافەي آھوی چىن سىنە دير، اى نازنин،
 باد صباتك عېت ائتمە منى سرسرى
 گىتدى اليىدن، اينان، ساقى، آماندир، آمان،
 باغريمى قان ائيلمە، وئر منه اول ساغرى!
 هيكل جان دير بوس اوز حيرض يمانى كىمى،
 سانما كى، افسانە دير، حفظ ائله بو گۇوھرى
 كۈنلۈمون آيىنە سى ژنگ غم آلماش گىنە،
 دور، سنى تارى، گىتىر نسخەي اسگەندرى
 پرده اوزوندن اگر سالسا منىم دىلىرىم،
 ترك قىلر بت پرست بتىكىدى آذرى
 جام مئى عشقدن دائم اولور بى نصىب،
 اولمايما تا عاشقين مشقى روخ دىلىرى
 مات قالىر متصل بادىيەيى تىهدە،
 اولمايما تا سالىكين خىضر كىمى رهبرى
 كاغذ زركش گىتىر، وئر منه زرين قلم،
 تا كى، من انشاء قىلىم عشقده بو محضرى
 چونكى تمام ائيلەدىم من بو طربخانەنى،
 حاضر ائدين سىز او دم مانىيى صورتىگرى



اوندا منیم شکلیمی، صورت دیلداریمی،
نقش ائده بو صفحه ده، شاد ائده بو کافری
گئتدی نباتی اوزو، قالدی سوزو یادگار،
عاشقی او لانلار گزر، آختاری بو دفتری

يار اينجيميش

آه، بيلم کي، نئچون بيزدن گنه يار اينجيميش،
بوی آياق آلتىندا قالميش، سانکى شاهمار اينجيميش
بند ائديب طرف بناكوشوندا مشكين زولفلرين،
يوخسا باد اسميش، داغيلميش لاله رو خسار اينجيميش
قويمادين بير دم باخيم اول چشم مستين دؤورونه،
بيز نه قيليق تا کي، بيزدن چشم ديلدار اينجيميش؟!
هار داسان، اي بىنوا مجنون، ائشيت آوازيمى،
گل دخى بسىر کي، سىدن دشت و كوهسار اينجيميش
كچ خلوتند آياق ديشقارى باسما بيرده سن،
قوى گولو الدن کي، سىدن صحن گولزار اينجيميش
ترک اميد ائت تمام آشنا و دوستدن،
بيل يقين واضح کي، سىدن يار و اغيار اينجيميش
بو نه مذهب دير، نه آيین، اي نباتي، بير اوتان،
سن نه كافرسن کي، سىدن جمله كفار اينجيميش؟!

ائىلە مستم

ائىلە مستم بىلمزم كيم، مئى نه دير، مينا ندير!

گول ندیر، بولبول ندیر، سونبول ندیر، صحراء ندیر!
 اود توتوب جانیم سراسر یاندی، اما بیلمدیم
 دیل ندیر، دیلبر ندیر، باشیمدا بو سئودا ندیر؟
 بیلمدیم عمرومده هئچ بیر کفر و ایمان هانسی دیر،
 احمد محمود کیمدیر، موسی و عیسی ندیر؟
 شاهیاز افوج وحدت، واحد و حی و قدیم،
 خالیق ارض و سما اول فرد و بی‌همتا ندیر؟
 صدر ائیوان جلالت، شمع بزم کاینات،
 آفتاب عرش عزت "لافتا ایللا" ندیر!
 طورحاتی قوی کناره، رقصه گل دیوانه وار،
 گل، خرابات ایچره گؤر بو شوریش و غوغای ندیر!
 دورد صافی گوزله مک واختی دئیبل، ساقی، آمان!
 شیشه وئر، پئیمانه وئر، ساغر ندیر، صهبا ندیر!
 دور، گؤزون قوربانیام، مستانه گل، ریندانه وئر،
 چوخ دئمه جمشیددن، اسگندر و دارا ندیر!
 لوحش الله، کیمدى بیلمم، عشق دیوانین یازان،
 عاشق و معشوق کیم دیر، وامیق و عذرا ندیر!
 شاهید خلوت نیشینیم ائتدی رو خسارین عیان،
 عاشق دیوانه، گل گؤر ظاهر و ایخفا ندیر!
 یئتدی عمرون آخره، سن بیر، نباتی، بیلمدین،
 کیمدى بو گوزدن باخان، یا دیلده بو گویا ندیر؟

کوسموشم

جانا اود ووردوم او زوم، پروانه لردن کوسموشم
 تا کی مجنون اولموشام، دیوانه لردن کوسموشم



بیر غلط سوز دور کی دئیر لر گنج اولور ویرانه ده
 گنج يوخ، ويرانه چوخ، ويرانه لردن کوسموشم
 حاصيليم اولدو تجردن ندامت گوشه سى
 ايندى او باش آغرىدان افسانه لردن کوسموشم
 من اشيتديم، او گولون مئيخانه لردى منزيلي
 اصلى يوخ گوردوم گليب مئيخانه لر دن کوسموشم
 خانيمانيدان منى سالدى نباتى دربه در
 عقله باخ مجنون كيمى بىگانه لردن کوسموشم

پوخته اولماغا چوخ سفر گرگ

گشت دولانگيلن، خامسن هنوز
 پوخته اولماغا چوخ سفر گرگ
 مرغ قافيله همزبان اولوب
 دوزوره وورماغا بال و پر گرگ
 كوه عشقه گل، گئتمه بي دليل،
 غول دنگ تك دوشمه چوللره
 تا كى ساليكه رهنمون اولا،
 خيضر ره كيمى راهبر گرگ
 يوخ يالان دئيم هرزه سؤيله ديم،
 واضحين دئيم، دوغرۇ سۈيلە بىيم
 حققه عارفى و اصيل ائتمگە،
 بير دوداقلارى گول شكر گرگ
 زولفى عنبرين خالى نازنин،
 غنچە تك دهان، قاشى جان سيتان



شاه گولرو خان، ماه بى قرين
 نسترن كيمى سيمبر گرگ
 لاله تك أوزو آل ياناق اولا،
 تازه گول كيمى تر بوخاق اولا
 آغ آياز أوزو آيدان آغ اولا
 قاشلارى اونا هم سپر گرگ
 همعينان اولا مهر و مار ايله
 هم زيان اولا نور و نار ايله
 زولفو بحث ائده شاهمار ايله
 گنج سينه سى پر گؤوهر گرگ
 حققه آشينا، خلقدن جدا،
 ائيله ميش اولا نفى ماسوا
 ترك ائده بوتون ياردان ادا
 اول مسيح تك بى پدر گرگ
 قوييگيلن قدم ديره لاجرم،
 نقش بوتدە گور سيرر وحدتى
 بو چگونه دن واقيف اولماغا
 بير جنون حق، مرد ار گرگ
 آز دانيشگيلن، اولگيلن خموش،
 انتمه عالمى سيرر عشقى فاش
 بوردا دورما چوخ، گئچ بو ورطه دن
 بو مقوله سؤز مختصر گرگ
 منع قيلماين چو خدا زاهيدى،
 عذر وار اونون، عاشيق اولمايبىب
 او عبىت يئره خلق اولونمايبىب،
 باغانه بير كله خر گرگ



ج و جهد قیل، عارف اول، گؤزوم،
 علم عشقدن اولما بى نصیب
 جوم بو بحره بیر، تاپ او گووهرى
 عاشقم دئین ترک سر گرگ
 راه پر خطر، بخت واژگون،
 زولف پار تک شب سیاهگون
 ایندی غئیدن خان چوبانينا
 نخل طوردن بیر شر گرگ
 هر خسیسه گل ائتمه التجاء
 اولماز اوزگه دن حاجتین روا،
 مشکول آچماغا شاه لاقتى
 عنتر اولدورن شیر نر گرگ
 بو جواهیرین يوخدو قیمتى،
 آچگیلن گؤزوم ياخشى سئیر قیل
 هر بیرى ده يَر چین خراجينا،
 موقفه وئرمىم، سیم و زر گرگ
 بير گوزل جوان ایسترم، همان
 کيم بو سؤزلرى ائيله سین روان،
 هاردا دير دئسین بير شكر زبان
 کيم بو سؤز منه عامى تر گرگ
 ساقى! گل منه جام عشقىدىن
 بير كرم قىلىپ اوئيله مىت قىل،
 تا دئسينله خلق لال او تور ماغا
 بو نباتى تك بخته ور گرگ



بولبول گولوستانه گلسىن گلمه سىن؟

صبا مندن سؤيلە او گولعذارە
بولبول گولوستانه گلسىن گلمه سىن؟
بو هيجران دوشگۇنو، ايللر خستەسى
قايپىنا درمانە گلسىن گلمه سىن؟
من قوربانى اولوم عنبر تىللارين
غىچە دوداقلارين، پىستە دىللارين
او لالە رخسارين، مشكىن خاللارين
او دونا پروانە گلسىن گلمه سىن؟
كۈزۈم چوخ حىرتىر خومار كۈزۈنە
گونش جمالينا شىكر سۈزۈنە
او تانيرام نئىجە دئىيم أوزۇنە
در دىن خستە جانە گلسىن گلمه سىن؟
دو لاشدىر بويۇنما شمشاد قولۇنۇ،
قوجاقلابىم، قوجوم اينجە بىلەنى
لعل لېبين أمىم، سوروم دىلىنى
ايستر ئىلى جانە گلسىن گلمه سىن!
نباتى ايستە مز سنسىز دۇنيانى
عزّتى، حئورمتى، شوكتى، شائى
بىر زادا قالمايدى داها گومانى
بو باش او ميدانە گلسىن گلمه سىن؟

سید ابوالقاسم نباتى



Memmed Araz

AYAĞA DUR, AZƏRBAYCAN!

Nə yatmışan, qoca vulkan, səninləyəm!
Ayağa dur, Azərbaycan, səninləyəm!
Səndən qeyri
biz hər şeyi bölə billik!
Səndən qeyri
biz hamımız olə billik!
Bu, Şəhriyar harayıdı,
Bu, Bəxtiyar harayıdı!
Hanı sənin tufan yışan,
Gurşad boğan yurda oğul

oğulların!

Qara Çoban, Dəli Domrul oğulların.

Çək sinənə-qayaları yamaq elə,

Haqq yolunu ayağına dolaq elə,

Bayrağını Xəzər boyda bayraq elə,

Enməzliyə qalxmış olan bayrağını!

Azərbaycan, Azərbaycan,

Azərbaycan bayrağını!

Ayağa dur, Azərbaycan!

Bunu bizə zaman deyir,

Məzarından baş qaldıran baban deyir!

Nər oğlu nər, səninləyəm!

Səninləyəm, silah tutan,

Külüng tutan, yaba tutan,

Kösöy tutan, nişanlı ər, səninləyəm!

Səninləyəm, qız atası,

Hanı nərən, hanı səsin!

Hanı andın!

Yoxsa sən də yatmışlara, batmışlara,

Qeyrətini satmışlara xirdalandın!!!

Gözünü sil, Vətən oğlu,

ayağa qalx!

Üfütünə bir yaxşı bax.

Sərhəddinə bir yaxşı bax.

Sərhəddinin kəməndinə bir yaxşı bax!

Dur, içindən qorxunu boğ,

Ölümünlə, qalımını ayırd elə.
Dur, içindən qorxağı qov,
Dur, özünü Bozqurd elə!
Bir səsindən min səs dinər,
Neçə-neçə daşa dönmiş dinməz dinər!
Oddan bitər, qandan bitər əyilməzlər!
Mərd oğullar-mərdliyilə öyünməzlər!
Torpaq altda ölümlüyə gömülməzlər.
Varım, yoxum, səninləyəm,
Azım, çoxum, səninləyəm,
Şirin yuxum, səninləyəm.
Yıxın məni söz atından,
Atın məni tank altına.
Əzin məni xincim-xincim,
Kəsmir əgər söz qılincim,
Didin məni didim-didim,
Atın məni tank altına.
Qundaqdakı bir körpəni
xilas edim.
Neçə "səni", neçə "məni" xilas edim.
Səninləyəm,
Sözü qəmli, özü dəmli
rəhbər adam!
1918-də vuruşurdu,
Danışmirdi rəncbər atan,
rəncbər atam!

Səninləyəm, haqq-ədalət, səninləyəm,
Milli qürur, milli qeyrət, səninləyəm!
Səpil quma, göyər yerdə, bit qayada,
Gizli nifrət, açıq nifrət, səninləyəm,
Oyat bizi, ey yaradan, səninləyəm!
Ya bilmərrə yatırıb bizi,
Ya bilmərrə oyat bizi,
Ya yenidən yarat bizi,
Ey yaradan, səninləyəm,
Səninləyəm, yatmış vulkan,
Səninləyəm!
Ayağa dur, Azərbaycan,
Səninləyəm!

19 mart, 1992





31 MART 1918
AZERBAYCANLILARIN
SOYKIRIM GÜNÜ

qüvvələrinin gizli niyyətləri üçün şərait yaratmışlar. Martin 31-də Bakı şəhərində azərbaycanlıların kütləvi qırğını başlamışdır.

Stepan Şaumyanın e'tirafına görə, dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin altı min silahlı əsgəri, eyni zamanda "Daşnaksütyun" partiyasının 3-4 minlik silahlı dəstəsi iştirak etmişdir.

Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllərə qəflətən basqınlar etmiş, əhalini uşaqtan böyüyədək qətlə yetirmişdir. Həmin dəhşətli günlərin şahidi olmuş Kulner familyalı bir alman, 1925-ci ildə Bakı hadisələri barədə bunları yazmışdır: "Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayıır, süngü ilə dəlmə-deşik edirdilər.

Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarıılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdır. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər".

Ümumiyyətlə, XX əsrin birinci yarısında Zaqafqaziyada baş vermiş iki qırğın zamanı (1905-1907-ci illər, 1918-1920-ci illər) 2 milyona yaxın azərbaycanlı, ermənilər tərəfindən qətlə yetirilmiş,

öz ev-eşiyindən zorla qovulmuşdur.

Mart qırğını zamanı Bakı şəhərinin təkcə bir yerində qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış 57 azərbaycanlı qadınının meyidi tapılmışdır. Gənc qadınların diri-diri divara mismarlanması, ermənilərin hücumundan sığınmağa çalışan iki min nəfərin yerləşdiyi şəhər xəstəxanasının yandırıldığı da bu dəhşətli faktlar sırasındadır.

Qaçış canını qurtarmağa çalışan əhalini gulləboran etmək üçün isə ermənilər şəhərin müvafiq yerlərində əvvəlcədən pulemyotlar yerləşdirmişdilər. İrəvan quberniyası, Şərur-Dərələyəz , Sürməli , Qars və digər ərazilərdə azərbaycanlıların qırğınından fəal iştirakçılarından biri olmuş erməni zabiti Ovanes Apresyanın xatirələri əsasında amerikalı aqronom Leonard Ramsden Hartvill "İnsanlar belə imişlər" adlı kitab yazmışdır.

Ovanes Apresyan kitabı müəllifi ilə söhbəti zamanı ermənilərin ingilislərin və Rusyanın yardımı ilə öz məqsədlərinə çatdıqlarını qeyd edərək təkcə Bakıda mart qırğını zamanı iyirmi beş min azərbaycanının qətlə yetirildiyini bildirmişdir.

Daşnakların azərbaycanlılara qarşı soyqırımı yalnız Bakı ilə məhdudlaşmamışdır. Qısa müddətdə Şamaxı, Quba , İrəvan , Zəngəzur , Qarabağ , Naxçıvan, Qarsda da azərbaycanlıların qırğını

törədilmişdir.

1918-ci ilin mart-aprel aylarında Şamaxıda 8 minə qədər dinc sakin qətlə yetirilmişdir. Şamaxı Cümə məscidi də daxil olmaqla eksər mədəniyyət abidələri yandırılmış və uçurulmuşdur.

Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırılmış, əhalisi məhv edilmişdir. 1918-ci iln aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək məhv edilmişdir.

Erməni silahlı dəstələri Naxçıvan qəzasının bir neçə kəndini yandırmış, Zəngəzur qəzasında 115 azərbaycanlı kəndi məhv edilmiş, 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüşdür.

Bütövlükdə bu qəza üzrə 10068 azərbaycanlı öldürülmüş və ya şikəst edilmiş, 50000 azərbaycanlı qaçqın düşmüşdür.

Irəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı məhv edilmiş, kəndlər isə yerlə yeksan edilmişdir. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş etmiş, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kənd dağdırılmış, əhalisi məhv edilmişdir. (ADR hökuməti, Fövqəladə İstintaq Komissiyasının materiallarından)

1920-ci ilin ayında ermənilərin və XI Qızıl Ordunun iştirakı ilə Gəncədə 12 mindən çox azərbaycanlı qətlə yetirilmişdir.



**31 MART
soyqırımı
1918**

Məktəblərdə 31 Mart soyqırımının təbliği necə aparılır?

Date: 30 Mart 2018, 11:30, **Oxunma sayı:** 53
Ekspert deyir ki, bu mövzunun həm nəzəri, həm də praktik baxımdan tədrisi çox əhəmiyyətlidir

1918-ci ilin 30 martından başlayaraq aprelin 3-nə ermənilər tərəfindən xalqımıza qarşı kütləvi soyqırımı təşkil edildi. Ayrı-ayrı bölgələrdə minlərlə insan qətlə yetirildi. Bu soyqırımı zamanı təkcə insanlar deyil, onlarla mədəniyyət abidəsi və qəzet nəşriyyatı da yandırılaraq məhv edildi. Amma sovet

31 MARCH IS A DAY OF GENOCIDE

In 1918 thousands peaceful Azerbaijanis were killed for their nationality by Armenians



dövründə bu məsələ ört-basdır edilir, müxtəlif formalarda gizlədilirdi. Yalnız ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamından sonra hadisəyə düzgün tarixi qiymət verildi və bu sərəncamlı 31 Mart azərbaycanlıların soyqırımı günü kimi qeyd olunmağa başladı. Bəs görəsən qan yaddaşımız olan bu soyqırımının məktəblərdə tədrisi hansı formadadır?



Təhsil eksperti Şahlar Əsgərovdeyir ki, öz tarixini bilməyən gənc vətənpərvər ola bilməz: "Gəncləri vətənpərvər edən onun tarixidir. Tariximizə yazılın şərəfli səhifələri və soyqırımı günlərini hər bir Azərbaycan gənci dərindən bilməlidir. Çünkü biz bu günlərə od-alov içərisindən çıxaraq gəlmişik. Azərbaycan öz müstəqilliyini min bir əziyyətlə qazanıb. Tarixi faktlar məktəblərdə diqqətli şəkildə tədris olunmalıdır ki, gənclərimiz bu hadisələrdən

nəticə çıxara bilsinlər. Şagirdlərimizi vətənpərvərlik, qəhrəmanlıq ruhu ilə böyütmək üçün bu işə orta məktəblərdən başlayaraq xüsusi diqqət ayrılmalıdır. Hal-hazırda tarix dərsliklərində vəziyyətin nə yerdə olduğunu dəqiq bilmirəm. Yaxşı olardı ki, tarix dərsliklərində soyqırımı haqqında geniş məlumatlara yer ayrılsın. Şagirdlər bu haqda geniş informasiya və məlumata sahib olmalıdır”.



Təhsil eksperti Məlahət Mürşüdlü isə deyir ki, təkcə nəzəri biliklərlə kifayətlənmək olmaz: "Bu mövzunu həm nəzəri, həm də praktik baxımdan tədrisi çox əhəmiyyət kəsb edir. Əvvəlki illərdən fərqli olaraq son 5 il ərzində qəbul edilən təhsil proqramlarında və dərsliklərdə bu məsələ daha geniş şəkildə qeyd olunur və mövzu ilə bağlı daha çox məlumata yer ayrılib. Amma düşünürəm ki, şagirdlərə verilən məlumat təkcə sinif daxilində


olmamalıdır. Məktəblilər üçün konfranslar, bədii gecələr təşkil olunur. Amma şagirdlərin Qubadakı soyqırımı məzarlığını ziyarət etməsi çox vacibdir. Həmçinin Şamaxı yolunda Açıdərə adlı əsgər məzarı var. Bu məzarlıq sovet dönməmindən saxlanılıb. Məktəblilər muzeylərə və digər tarix faktlarının olduğu yerlərə aparılmalıdır. Bir sıra alımlər, tədqiqatçılar məktəblərə cəlb olunmalıdır. Soyqırımı ilə bağlı açıq dərslərin təşkil olunması da tədris baxımından faydalı olardı".

31 MART
Azərbaycanlıları
soyqırımı günü



Tədqiqatçı Ceyhun Bayramlı qeyd etdi ki, məktəblərdə soyqırımının təbliğatı qənaətbəxş səviyyədədir: "Bir sıra Bakı məktəblərində hər il Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Təhsil Nazirliyinin tapşırığına əsasən soyqırımı ilə bağlı

kütləvi tədbirlər keçirilir. Əksər məktəblərdə inşa-yazı müsabiqələri, müxtəlif səpkidə tədbirlər təşkil olunur. Düşünürəm ki, tariximizin orta məktəblərdə tədrisi normal səviyyədədir. Təəssüf ki, bu məsələyə ictimaiyyət tərəfindən yanaşma



istənilən səviyyədə deyil. Məsələn, bu il 31 Mart soyqırımının 100 illiyi qeyd olunur. Amma Azərbaycan cəmiyyəti bu məsələyə susqunluqla yanaşır. Məsələn, bədnəm qonşularımız öz qondarma soyqırımlarının 100 illiyyini qeyd etmək üçün bir il əvvəldən geniş tədbirlər təşkil etməyə başladılar. Dünyanın bütün ölkələrində erməni lobbiləri öz fəaliyyətini daha da gücləndirdi. Bizzət isə bu məsələyə bir qədər diqqətsizlik var. Cəmiyyət, ictimai fikir adamları soyqırımının 100 illiyyinə dair hər hansı bir yenilik etmir. Düşünürəm ki, soyqırımının 100 illiyi ilə bağlı daha çox iş görmək olardı. Bu baxımdan orta məktəblərdə vəziyyət xeyli yaxşıdır. Şagirdlərə ilk dərs gündündən başlayaraq soyqırımı haqda geniş məlumatlar verilir. Müxtəlif video materiallar təqdim olunur. Tarix müəllimləri məktəblərdə açıq mühazirələr verir və praktik dərslər həyata keçirilir. Məktəblər soyqırımının təbliği baxımdan cəmiyyətlə müqayisədə daha öndədir. Tarix dərsliklərində bu haqda kifayət qədər geniş məlumat var. Prezident İlham Əliyev soyqırımının 100 illiyyinə dair ferman imzalayıb. Ümummilli lider Heydər Əliyev də 31 mart soyqırımının dünya Azərbaycanlılarının soyqırımı kimi tanınmasına dair bir sıra müvafiq fermanlar imzalayıb. Həmin dövrdən başlayaraq tarix dərsliklərində bu məsələyə geniş yer ayrılır. Müxtəlif səviyyələrdə bu məsələ şagirdlərə tədris edilir”.

Səbnəm Mehdiyadə

LEYLA ƏLİEVA

4 Aprel 2017

Gedim bir az ağlayım
Gedim bir az ağlayım,
Elə-belə... astaca.
Ürəyimi gizlədim yastığımın altında.
Pəncərəni açaraq
Kövrəlmış ürəyimi
Bəlkə həyətə atım?!
Həyatın ağuşuna?!
Yox, yaxşısı budur ki,
Gedim bir az ağlayım,
Elə-belə... astaca.
Kimsə duyuq düşməsin
Kədərimdən, qəmimdən,
Durub yol alım bağ'a
Astaca ağlamağa...
Götürüm ürəyimi
Atım çosan ümmvana –
Dalğaların qoynuna.
Heç dinə də bilməsin -
“Niyə sığmır sinəmə?”
Gah tufan, gah da rüzgar
Apardıqca uzağa...

Yox! Yaxsısı budur ki,
Qoy dirrikdə basdırıım,
Dirilib çiçək olsun.

Ya da ki, bala tutum,
Acısın unutdurum.
Özümü aldatSAM da,
Qoy ruhu ovundurum,
Acısın unutdurum.

Ya dostları çağırıım
Axşam vaxtı mən şama -
Şərab içək doyunca.
Könlümü də versinlər,
Büllur qabda ortaya,
Dostlar ondan dadsınlar,
Dadıb, gəlsinlər cana.

Budur, orda uşaqlar
Atılırlar-düşürlər,
Bəlkə topları yoxdu?
Qoy verim ürəyimi
Qovsunlar yorulunca...

Yox!

Artıq kədərlənmək yox!
Ürəyin dediyiylə
Oturmaq yox, durmaq yox!
Atım onu bazarda,

Ya da sizə verəcəm,
Elə-belə, bədava.

Gecənin sükutunda
Ürəyimlə tənhayam.
Yağış yağır, islanır
Çətir tutmuram ona
Qoy incisin...
Nə qədər
oyun açıb başıma...

Hərdən üssyana qalxıb
Həm Günəşə, həm Aya
Hayqırıram: “Götürün,
Verdim onu Allaha!”
Amma qərar vermədim,
Neyçin qərar vermədim,
Bu geniş ürəyimi
Sənə bağışlamağa?!

Qarışdırırdım yuxumu...
Gördüm ki, balıqlar da
Quşlar kimi uçurlar...
Aylıram... Sən yoxsan.
Bilirsənmi,
yoxluğun,
Görünəcək hər zaman...

Qar basıbdır həyəti...
Qar dondurub ruhumu...

Yanımda sən olsaydın,
 Bunu sənə deyərdim...
 Sənsə bir baxışınla
 Qovardın qəm-qüssəni.
 Yanımızda olsaydın,
 Əvəz edərdin həmən
 Qardan, soyuqdan qaçıb,
 Gizlənən o Günəşİ...

Şəfəq saçan Günəşə
 Buludlar pərdə olmaz,
 Biz də elə bilirdik,
 Çöhrən heç zaman solmaz.
 Günəş qüruba dalmaz...

Derlər, zaman- təbibdir,
 Neynək... zamana əhsən!
 amma ki, arzuları
 bəzəyib, dəyişməyə,
 izn vermərəm aman,
 qadir deyildir zaman.

Sən də şəfa verirdin,
 Biz balaca kəslərə.
 İndisə vaxt dəyişib...
 Zaman təbibsə əgər,
 Əlac etsin kədərə...
 Torpağın üzü soyuq,
 Həsrətik sənin
 isti,

mehriban gülüşünə...

Sənin o gülüşlərin,
zarafatların yaşar.
Gözlərin yumuldusa,
bizsiz olan səhərin
Cənnətlə bir açılar...
Sən bizi qoyub getdin
Məkanın behişt olsun!..
Göydəki ulduzun da,
parlasın, hey parlasın,
Gecəmizə nur saçın!..
leyla

Əliağa Kürçaylı 1928-ci il fevralın 20-də Salyan rayonu Kür Qaraqışlı kəndində doğulmuşdur. Orta məktəbin 9-cu sinifindən çıxıb Zaqqafqaziya dəmir yolu idarəsinin Salyan şöbəsində mühasib işləmişdir (1944-1946).

Bakı dəmir yolu texnikumunda birillik mühasiblər kursunda oxuduqdan sonra baş mühasib olmuş, Salyan dram teatrında eyni vəzifəyə dəyişilmişdir (1946-1947). Bu dövrdə onda poeziyaya güclü maraq oyanmışdır. "Sənin gözlərin" adlı ilk şeiri ilə ("Azərbaycan gəncləri", 1946) ədəbiyyata gəlişi uğurlu olmuş, mərkəzi və respublika dövri mətbuatda müntəzəm çıkış etmişdir. Salyan radio qovşağında redaktor işləmiş, gənc yazıçıların I Respublika müşavirəsində iştirak etmişdir (1947).

Bakıda fəhlə gənclər orta məktəbinin son sinfini bitirib ADU-nun filologiya fakültəsinə daxil olmuşdur. Onu M.Qorki adına Ədəbiyyat İnstitutuna təhsil almağa göndəirlər, ab-havası düşmədiyindən geri qayıdır universitetdə təhsili davam etdirir (1949-1954), eyni zamanda "Kommunist" qəzeti redaksiyasında ədəbi işçi, "Ədəbiyyat və incəsənət" qəzetində şöbə müdürü (1953-1955) işləyir.

Moskvada ali ədəbiyyat kursunun dinləyicisi (1955-1957), "Azərbaycan gəncləri" qəzeti redaksiyasında şöbə müdürü (1959-1965), "Azərbaycan" jurnalı redaksiyasında məsul katib, Azərbaycan Yaziçılar İttifaqı nəşriyyat şöbəsinin rəisi (1965-1966), "Literaturniy Azerbaydjan" jurnalı redaksiyasında məsul katib, Azərbaycan Dövlət Nəşriyyatında redaktor (1966-1967) işləmiş, sonra bir müddət yaradıcılıq fəaliyyəti ilə məşğul olmuş, Yaziçılar İttifaqında dramaturgiya bölməsinə rəhbərlik etmiş (1975), "Yaziçi" nəşriyyatında (1978-ci ilin mayından ömrünün axırınadək) baş redaktor olmuşdur.

1980-ci il fevralın 11-də vəfat etmişdir.

Əsərləri

1. Arifin bağçası. Bakı: Uşaqgəncnəşr, 1953, 16 səh.
2. Salam gələcək illər. Bakı: Azərnəşr, 1954, 112 səh.
3. Səfərə çıxıram. Bakı: Azərnəşr, 1956, 212 səh.
4. Gözəllik. Bakı: Azərnəşr, 1958, 56 səh.
5. Cavabsız məktublar. Bakı: Azərnəşr, 1960, 76 səh.
6. Nargindən əsən külək. Bakı: Uşaqgəncnəşr, 1961, S səh.
7. Şeirlər. Bakı: Azərnəşr, 1963, 90 səh.

8. Əsmər və Zəfər. Bakı: Azərnəşr, 1964, 32 səh.
9. Durnalar cənuba uçur. Bakı: Gənclik, 1967, 255 səh.
10. Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1969, 488 səh.
11. Yollarda axtar məni. Bakı: Gənclik, 1970, 180 səh.
12. Həyatın dolayları. Bakı: Azərnəşr, 1973, 232 səh.
13. Dünya ovcumdadır. Bakı: Gənclik, 1976, 243 səh.
14. Bütövlük (şeirlər və poemalar). Bakı: Yaziçı, 1978, 60 səh.
15. Ülkər (şeirlər və poemalar). Bakı: Yaziçı, 1980, 23 səh.
16. Qəlbin sıxılsa əgər... (şeirlər və poemalar). Bakı: Yaziçı, 1987, 300 səh.
17. Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1989, 344 səh.

Alman alimi Quttenberq XV əsrin ortalarında kitab çapı üsulunu kəşf etdi. O, metaldan hərflər tökdü. Hərflərlə hər hansı mətni yiğib istənilən sayda çap etmək oldu. Quttenberq sonra çap dəzgahı da ixtira etdi və 1445-ildə çap üsulu ilə ilk kitabını buraxdı.

Kitab çapı bəşəriyyət tarixində ən böyük kəşflərdən biridir. O, maarifin, elmin və ədəbiyyatın inkişafına böyük təkan verdi. Kitab çapı sayəsində insanların topladığı bilik ölkədən-ölkəyə sürətlə yayılmağa, həm də daha tam və doğru şəkildə saxlanılaraq gələcək nəsillərə çatdırılmağa başladı.

Teymur Elçin - Sərçə

Səhər-səhər bağçada,
Bir sərçə dən yeyirdi.
Hərdən baxıb üzümə,
"Cik-cik, cik-cik" deyirdi.

O yedi, doydu, qaçıdı,
Birden itdi gözümdən,
Bəs o balaca sərçə
Hara getdi gözümdən?!

Çox çağırıldım, gelmədi,
Tutdu ağlamaq məni.
Birdən kolun dalından
Uçan gördüm serçəni.

O uçdu, uçdu, uçdu,
Qondu yaşıl budağa.
Ha çağırıldım, gəlmədi,
Uçub getdi uzağa.

Çinar

Çinar insan kimidi,
Beş barmaqdı yarpağı...
Kökü dərinə gedir,
Möhkəm tutur torpağı.



Çinara bax, uzaqdan
Xatırladır düz fili.
Amma o kölgəsində
Sərinlədər yüz fili.
Min ildən çox yaşayır
Deyirlər bu çinarlar.
Onların sinəsində
Əsrlərin sırrı var.
Analar oğullara
Çınar boylum deyirlər.
Çınarla fərəhlənib
Oğulla öyünlürər.
Mənim yurdumdan başqa
Söylə görüm harda var?
Çınar kimi oğullar,
Oğul kimi çinarlar.



Zahid Xəlil.

M.Seyidzadə
Zəhmətin barı

Bağban ağaç əkəndə
Olur meyvəsi, barı.
Zəhmət çəkib, çiçəkdən
Bal hazırlayıır arı.
Əkinçi yer şumlayıb,
Tarlaya dən səpərsə,
Bircə ovuc buğdadan
Məhsul alar bir kisə.



ASLAN VƏ İKİ ÖKÜZ

Çəməndə iki öküz otlayırdı. Ac aslan onları görüb, çox sevindi. O fürsət tapıb, öküzlərə hücum etdi. Öküzlər birləşib, buynuzları ilə onu qovdular. Aslan onların birliyini görüb, geri çekildi. O, hiyləyə əl atdı. Öküzlərin birinə yanaşış piçıldadı:
- Əzizim, bax, bu gözəl çəmənliyi sənə verirəm,ancaq o boz öküzlə gəzmə. Sözümə əməl etsən səninlə işim yoxdur.
Ağılsız öküz aslanın sözünə inanıb, yoldaşından uzaqlaşdı. Bunu görən aslan fürsət tapıb, öküzləri tək-tək parçaladı.



Solaxaylar



Solaxaylar hakkında maraqlı faktlar
İndiki zamanda insanların 5% dünyaya solaxay gəlir. Qədim zamanlarda solaxay insanları lənətlənmiş sayırdılar. Daha sonra solaxaylıq fiziki qüsür kimi qəbul edildi. İndi isə solaxaylıq xüsusi bacarıqlara işarədir. New Yorkun St. Lawrence Universitetində aparılan araşdırımlar göstərmişdir ki, solaxaylar arasında dahi insaların sayı çoxluq təşkil edir. Albert Einstein, Isaac Newton, Charlie Chaplin, Bill Gates, Benjamin Franklin misal çəkmək olar. Araşdırımlar göstərmişdir ki, solaxaylar riyaziyyat və memarlıqda əsas əli sağ əl olan insanlardan daha bacarıqlıdırlar. Buna baxmayaraq solaxaylar arasında şairlər, rəssamlar, atyor və müsiqicilər çoxluq təşkil edir. Boks üzrə qızıl medalların 40%-i solaxaylara məxsusdur. Əsəb və Psixi Xəstəliklər Jurnalının apardığı araşdırmağa görə solaxaylar əsəb və qəzəb kimi

mənfi emosiyalara daha tez qapılır.

Şotlandiyada aparılan araştırma isə göstərmişdir ki, solaxaylar tənqidə qarşı daha həssasdır.

Qeyd etməliyik ki, solaxayların sayı azalmağa doğru gedir. Daş dövründə onların sayı 50%, mis dövründə — 25% təşkil edirdi.


İl ərzində orta hesabla 2500 solaxay əsas əli sağ əl olan insanlar üçün nəzərdə tutulmuş avadanlıqlardan istifadə edərkən ciddi xəsarətlər alaraq dünyasını dəyişir.

13 avqust Dünya Solaxaylar Günüdür.



AZ DANIŞMAĞIN GÖZƏLLİYİ

Sözün də su kimi lətafəti var,
Hər sözü az demək daha xoş olar.
Bir inci saflığı varsa da, suda,
Artıq içiləndə dərd verir su da.
İncitək sözlər seç, az danış, az din,
Qoy az sözlərinlə dünya bəzənsin.
Az sözün incitək mənası solmaz,
Çox sözün kərpictək qiyməti olmaz.
Əsli təmiz olan saf mirvarılər
Suya və torpağa min bəzək vurar.
Ürəyi oxşayan bir dəstə çiçək
Yüz xırman otundan yaxşıdır gerçək!
Nizami Gəncəvi.



UZUN AYAQLI LEYLƏKLƏR

Leyləklər, 1-1,5 m boylarında, böyük aq qanadları olan iri, köçəri quşlardır. Dimdiklərinin və uzun ayaqlarının qırmızı olması leyləklərə xoş bir gözəllik bəxş edir. Leyləklər hər il six sürülər halında köç edirlər. Çünkü soyuq ərazilərdə yaşaya bilməzlər. Leyləklər bizi yayın isti günləriylə müjdələyir. Havaların nə vaxt işinəcəyini bilmələri bir möcüzədir. Aradan bir il keçib təkrar yaz gəldikdə leyləklər minlərlə kilometr yolu geri qayıdır köhnə yuvalarını taparlar.



Leyənda, ay leyəndə,
Gül boynunu əyəndi,



Yeyilər kal vaxtında,
Yemək olmaz dəyəndə.

Atalar sözü
Dama-dama göl olar.

Qənaət hesabına artıq qalan
pulunu pul daxılına yiğ.
Tətildə gərəyin olar.



Dövlətimizin adı Azərbaycan Respublikasıdır.
Dövlətin bayrağı, gerbi və himni onun rəmzləridir.
Bundan başqa dövlətin əlamətləri də olur.
Azərbaycanımızın prezidenti, ordusu, milli pulu və
paytaxtı var. Bütün bunlar dövlətin əlamətləridir.

Dövlət öz-özünə yaranmır. Onu yaratmaq üçün
bəzən uzun illər mübarizə aparmaq lazımlı gəlir.
Azərbaycan Respublikası 1918-ci il may ayının 28-
də yaradılmışdır. Ona görə də biz hər il 28 Mayı
Respublika Günü kimi qeyd edirik.

Azərbaycan Respublikası müstəqil dövlətdir.
Müstəqil dövlətin vətəndaşı olmağımızla fəxr edirik.
Onu canımız kimi qorumaq hər birimizin borcudur.

El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən.

Anam, doğma vətəniimsən,
Ayrılarımı könül candan,
Azərbaycan, Azərbaycan!



Bağda sürüner gəzər,
Az-az görünər gəzər,
Oxşuyar bir yumağa
Qorxuram əl vurmağa

Yarpağı var, ağaç deyil.
Tikilir, paltar deyil.
Danışır, adam deyil.
Açması ?...



Ayağı yoxdur, qaçıր,
Qanadı yoxdur, uçur.

Araba gedər, izi yox,
Yanar, yanar, közü yox.



Açması : Bulud, Günəş

Bir təndirim var,
iki çörək tutur.
Açması?...



A gedən kişi,
A gələn kişi,
Papağı yekə,
Ayağı təkcə.
Açması?...



O hansı heyvandır
ki, anadan
olanda sağğalla
doğulur?



Səməd Vurğun - Bahar sərgisi

Günəş doğdu, yayıldı,
Yatan ellər ayıldı.
Açdı çiçəkli gullər,
Dilə gəldi bülbüllər.
Qar, çovğun gözdən itdi,
Dağlarda lalə bitdi.
Qanadlandı buludlar;
Yerdəki əlvan otlar
Cücərib boy atdilar,
Aləmə naz satdilar.
Səməd Vurğun Bahar sərgisi
Sevindirdi hər kəsi.



Qar üstə gülümsünən
Nərgizə bax, nərgizə.
Şeh kimi şölə saçır,
Ləçəkləri təptəzə.



Qoca hindunun ibrətli hekayəsi

Qədim zamanlarda qoca bir hindu nəvəsinə ibrətli bir həyat hekayəsi danışır.

- Hər bir insanın daxilində iki qurdun döyüşünə bənzər bir mübarizə gedir.

Onlardan biri şəri, paxıllığı, qısqanclığı, evoizmi, ambisiyaları və yalanı, digəri xeyri, sülhü, məhəbbəti, ümidi, həqiqəti, xeyirxahlığı və sədaqəti təmsil edir.

Bu sözlərdən qəlbinin dərinliyinə qədər təsirlənən balaca hindu bir an fikrə daldıqdan sonra babasından soruşur:

- Bəs axırda hansı qurd qalib gəlir?

Qoca hindu güclə hiss olunan təbəssümlə cavab verir:

- Bu mübarizədə hər zaman sənin bəslədiyin qurd qalib gəlir...

İqor Kols

MÖCÜZƏNİN QIYMƏTİ



Tanya doqquz yaşlı, qəş çox ciddi qızdır. Onun Andrey adlı balaca bir qardaşı var. Tanya qardaşını çox sevir, böyük'lər

kimi onun hər şıltaqlığına dözür. Bir dəfə o, təsadüfən valideynlərinin Andrey haqqında söhbətini eşitdi. Atası ümidsiz halda gözü yaşlı anasına deyirdi: "İndi Andreyi yalnız möcüzə xilas edə bilər".

Tanya bilirdi ki, qardaşı ağır xəstədir və valideynləri onun müalicəsinə pul çatdırı bilmirlər. Hətta mənzillərini də daha kiçik mənzilə dəyişmişdilər, çünki atası həm Andreyin müalicə xərclərini, həm də ev üçün kirayə haqqını ödəyə bilmirdi. Andreyi isə yalnız çox bahalı cərrahiyə əməliyyatı xilas edə bilərdi.

Atasının sözlərini eşidən Tanya öz yataq otağına getdi, pullarını saxladığı daxılı açıb içindəkiləri çarpayının üstünə tökdü. Pulları diqqətlə saydı. Otuz rubl otuz qəpik idi. Sonra onları cibinə qoydu, küçəyə çıxıb aptekə tərəf qaçıdı.

Tanya kənardə durub əczaçının ona diqqət yetirəcəyini səbirlə gözləyirdi. Lakin başqa bir adamla söhbət edən əczaçı, deyəsən, heç qızı görmürdü. Tanya onun diqqətini cəlb etmək üçün yavaşça öskürdü. Heç bir reaksiya olmadı.

Bərkdən öskürməyə başladı. Yenə heç nə alınmadı. Nəhayət, cibindən qəpik çıxarıb şüşəni döyəcləməyə başladı. Bunun təsiri oldu.

- Hə, bağışla, balaca, – deyə əczaçı, nəhayət, Tanyaya tərəf döndü. – Neçə ildir, qardaşımı görmürdüm. Başım onunla söhbətə qarışdı.
- Lap yaxşı, elə mən də öz qardaşım haqqında danışmaq istəyirəm, – deyə Tanya ciddi görkəmlə cavab verdi. – Bilirsiniz, o, çox, çox xəstədir... və mən möcüzə almaq istəyərdim.
- Nə?!
- Onun adı Andreydir və onun başında nə isə pis bir şey böyükür. Atam deyir ki, indi onu ancaq möcüzə xilas edə bilər. Deyin, bu möcüzənin qiyməti neçəyədir? – Mənim balam, biz burada möcüzə satmırıq. Bağışla, amma mən sənə kömək edə bilməyəcəyəm.
- Qulaq asın, mənim pulum var və mən möcüzənin haqqını ödəyə bilərəm. Əgər bu pullar çatmasa, mən yenə taparam. Siz bircə qiymətini deyin.
- Əczaçının çox səliqəli geyinmiş qardaşı qızçığazı yanına çağırıldı:
- Sənin qardaşına necə möcüzə lazımdır, balaca?
- Mən bilmirəm, – deyə Tanya köksünü ötürdü. – Bircə bilirəm ki, o, çox xəstədir. Ancaq atamın möcüzə almağa pulu yoxdur, buna görə mən öz pulumu gətirmişəm.

- Sənin nə qədər pulun var ki? – deyə kişi soruşdu.
- Otuz rubl otuz qəpik, – deyə Tanya cavab verdi.
- Bunların hamısı mənim pulumdur. Amma lazımlı olsa, mən yenə taparam.

Əczaçının qardaşı qızın əlindən tutdu və onu evlərinə aparmağı xahiş etdi:

- Mən sənin valideynlərinlə görüşmək və qardaşına baxmaq istəyirəm. Görək sizə necə möcüzə lazımdır.

Bu gözəl geyimli adam paytaxt klinikalarının birində işləyən məşhur neyrocərrah Fyodorov idi. O heç bir haqq almadan Andreyin üzərində cərrahiyə əməliyyatı apardı və Tanyanın qardaşı tezliklə evə tamamilə sağlam qayıtdı.

Həmin gün Tanyagilin balaca mənzilində hamının üzündən xoşbəxtlik yağırdı.

- Bu həkimin gəlişi əsl möcüzə oldu, – deyə ana nəvazişlə oğluna baxıb piçildadı. – Maraqlıdır, görəsən, bu əməliyyat neçəyə başa gələrdi?
- Tanya isə gülümsəyirdi. O, möcüzənin qiymətini dəqiq bilirdi: otuz rubl otuz qəpik. Bir də kiçik qızın böyük inamı...

خرچنگ دن اولن يازىچىنин سون يازىسى:
... او شاقلارىم منى اۋېمك اىستەيندە



آمرىكالى يازىچى ائرما بومبىك ۱۹۲۷-جى ايل فتۇرالىن ۲۱-دە
آمرىكادا دوغولوب. بومبىكىن ۱۵ كىتابى نشر ائدىلەپ، چو خو
بىستىللە چۈرىلىپ

آخر. آذ ائرما بومبىكىن خرچنگ خىتلىكىن دن گۈزلىرىنى دونيا ياخىدا
يۇممامىش قلمه آليغى و هر كىسە ياشام سئوگىسى بخش ائدن
يازىسىنى تقدىم ائدير

حياتى مى يىنى دن ياشاسايدىم اڭر،"

خستە ليكمەن ياتاغا گىرىپ دىنجلەرىم

من اولمادىغىم زامان هر شئى

پىس او لاجاق دئىه، دوشۇنمزدىم ...

...گول فور ماسینداکى چەر ايى شامى ساخلاماز ، ياندىرى اردىم

داها آز دانىشار ، اما چوخ دىنلاردىم

يئر كىرلىنسە، ماسا اۇرتويو لەكەنسە بئلە، دوستلاريمى آخشام يئمىينە
... دعوت ائدردىم

قوناق اوتاباغىندا تى وى سىر ائدرىكىن پۈپۈكۈرن يئير، دۇشەمە
چىركلەنەجك دئىيە، قورخمازدىم. منه گۈچلىيىندىن بىحث انتەمە
چالىشان باباما داها چوخ زامان آيىرار، حىات يولداشىما داها چوخ
دستك او لاردىم

ساقچىم پۇزولماسىن دئىيە آتومبىيلىن شوشەسىنىن آچىلماسىنا انگل
اولمازدىم

پالتاريمىن لەكەنەنمەسىنە اھميٽ وئرمەدن چمنلىكىدە او توراردىم
تى وى سئىر ائدرىكىن داها آز، حىاتا باخاركىن داها چوخ آغلايار و
اوستونە "عۇمور بويو ضمانت وئريلىر" يازىلان هەنج نىي . گولاردىم
آلمازدىم

حامىلە لييمىن تئز بىر زاماندا باشا چاتماسىنى دىلەمك عوضىنىء،
حامىلە اولدوغۇم ھر آندان ھز آلار و بىتىمەدە بىر جانلى ياراتماغان
ئىچە مەحتشم اولدوغۇنون فرقىنە واراردىم. بۇ، او قدر نادىر بىر
... حادىھىر كى... معجزە كىمى بىر شئى

او شاقلارىم منى اوپىمك اىستىدىي زامان هەنج واخت "اول گەنت ال-
دئمىزدىم. اونلارا داها چوخ "سنى سئۆيرم"، اوندان دا "اوزۇنۇ يو
چوخ ايسە "عذر اىستىپىرم" دئىردىم

اما باشقابير حيات وئريلسيدي، ان چوخ اندجىبىم شئى حياتىن ھر
دقىقىسىنى دىرندىرىمك او لاردى

دقتلە باخ! حقىقتا گۈر! ياشا! ايمتىنا انتمه

كىچىك شىلرە گۈرە شىكايتلىمىي ترگىت. صاحب اولدوغۇن
معنۇى، جىسمانى ھر شئى اوچون شوکور ائت. بير حياتىن وار و
بىر گون باشا چاتاجاق

"او مىد اندىرەم، ھر گۇنۇزو دىرندىرىرسىنىز

قىد ائىك كى، "آنالىق"، "عائىلە" و دىيگر كىتابلارين مؤلفى اولان
بومبئىك ۱۹۹۷-جى اىلده سان-فرانسيسکودا خرچنگ خستلىيىن دن
وفات اندىب





آذربایجانین گۇرکىلى شاعرى رامىز رؤوشنىن "كۈھنە
مكتوبلار" شعرىنى تقدىم اندىر

خبر گلر داها عۇمرۇن قىشىندا،
سوپىيارسان ساچلارينا قار دوشىر
آناق كۈھنە كىتابلارين اىچىن دن،
... هەرن-ھەرن كۈھنە مكتوبلار دوشىر

اييلىسن، گۇئىرسن گىزلىجە،
بويلانارسان آرواد اوشاق گۇرمەسىن،
چكىلىسن اوتاباغىن بىر كونجونە
... گىزلى گىزلى اوخويارسان هر سۆز و

بو نە سئوگى مكتوبىدو، ايلاھى،
ايندىيەمەن آغىرىر هر سۆز و دە،
يازان قىزىن نىدى آدى، ايلاھى،
ياددان چىخىب سىققى دە اوزو دە

او خودوقجا لال سطيرلر سسلنر،
ياواش-ياواش سسى دوشى يادينا
بىر حرفدن- قاشى دوشى يادينا،
بىر حرفدن گۆزو دوشى يادينا

او گۈزىلدىن يادىگار تك واراقدا،
گۈز ياشىينى لەكھىنى گۈرسىن
بىردىن دونو خېشىلدايىار اوتقادا،
پنجرەدە كۈلگەسینى گۈرسىن

ديكسيزىن، بويلانارسان قاپىيا،
«او كۈلگەمنى آرواد او شاق گۈردو مو؟»
تئز مكتوبو اتارسان كول قاپىيا،
ياندىرارسان هر سۈزۈنۈ سطرىنى

سۈزلر يانار- كاغىذى دا ياندىرار،
سۈزلر يانار- او قىزى دا ياندىرار
سۈزلر قاچار او آلووون اىچىندىن،
سن باخديقجا- باسار سنى سوپۇق تر،

سېرا-سېرا قارا قارا يشقارالار تك،
قاچىب گىدر قارا-قارا حرفلر
تكجه او قىز قاچا بىلمىز بىلەن دەن
بىر قوش اولوب اوچا بىلمىز بىلەن دەن

او قىز يانار او آلووون اىچىن ده،
گۈيە قالخار او آلووون دىللەرى
او آلووون دىللەرىنە سارماشىب،
يانار، يانار او زون- او زون تىلىرى

يانار بير و اخت ساچلارىنى او خشابان،
اوزون-اوزون بارماقلارى،للرى
او قىز يانار-ارشە چىخار توستوسو،
كاغىذ يانار-كول قابى دا كوللنر

قفييل بيردن كول قابينين ايجىندن
يئرە دوشوب بير او زوك دىگىرنلىر
لاپ او زونو ايتىرسن،باخارسان،
او او زو يو گۇتۇرسن-باخارسان،

بو او زو يو آخى هاردا گۇرمۇسنى؟
بو او زو يو گۇرمىسىن بلکە هئچ
سن او قىزا هاچان او زوك وئرمىسىن؟
وانا او زوك وئرمەمىسىن بلکە هئچ

آروادىن دا قفييل گىير قاپيدان
الىين دەكى ندى؟-دئير-
او زو كدو -

او او زو يو نه ياخشى كى،تاپمىسان، -
ئىچە و اختى ايتىرمىشىم، گزىردىم
سۇنرا گلر، سن دن آلار او زو يو،
بۇنون رنگى نىه بئله قارالىب؟ -
بارماغىنا گوجله سالار او زو يو،
ائىلە بىل كى، بىر بالاجا دارالىب -

كولقاپيدان توستو قالخار ھلەدە،
او مكتوبون كولو ھله ايشارار
ماددىم-ماددىم دوروب باخار آروادىن،
او توستودن بير جوت گۈزو ياشارار



-هنج او لاماسا پنجرنى آچ،- دئير -
بوردا نئجه او تورموسان سن، نئجه؟
بو نه يانىق قوخوسودو، ايلاھى،
اڭلە بىل كى، آدام يانىب ايندېجە

...آتام اولن ده بىبىم قىرخ گون بىز دە قالدى كى



يازىچى موباريز جفرلىنىن «آغىر سفر» حكايەسىنى تىقىيم اندىر:

آتام اولنده بىبىم قىرخ گون بىز دە قالدى كى، فيكريم داغىلىسىن. او
واخت بىبىمین قالماگى منى آز-چوخ او ووندوردو. گۈزومە يوخو
گەتمەيەندە باش-باشا وئرىپ صىبحەجمەن دردىشىدىك. او زۇمۇ
يالقىز، كىيمسىز، كۈمىكىزىز حساب ائلدىيىمن بىبىمین صحبتلەرى
منه شىرىن گلىرىدى. بىر آخشام بىبىم يىئە نامازىنى قىلىپ
قورتارانلاجان من بىر سىگارت چكدىم. اىستولدا قورجالانىب
يوخارىدان-آشاغى بىبىمە باخدىم. قارى دا گۈزلەرىنى او زۇمۇ

دیکدی. نه ایسه دئمک ایستدیمی آنلامیشدی. الله شیطانا لعنت
ائلسین، بیبیمی چاش-باش سالماق فیکرینه دوشموشدو. اوزو ده
...دین-ایمان مسٹلەسیندە
آی بیبی، گۈرمىن او دونيا وار؟ -

قارى قتىلە باشىنى ائله ترپتى کى، گويا، او دونيايا مترو
چىكىشىدلەر، بیبیم ده او مترو ايلە نئچە كره او باش-بو باشا گىدىب
قاپىتىمىشىدی

..! ھېلت کى، وار -

هاردان بىلىرسن؟ -

بیبیم کارىخىب دئمەيە سۆز تاپىمامالىدی. حقىقتا باشىم خارابى منيم!
قارىنى چىننە سالماق نېيمە گىرىدی؟ بو ساياق سوالارلا تكجه
بىبىمى يوخ، كىمى دئسن چاشىرماق مومكۇندو، "توبىوق اول
اولوب، يوخسا يومورتا؟" - اورتا مكتب ايلرېيندە ان چوخ باش
سىندرىدىغىمىز مسلئە دى. اما بیبیم نه اورتا مكتب شاكىرىدى، نه
ده هر قارانلىقدان قورخوب گئرى چىكىلەندى. قارىنин خيردا
گۈزلەينىن ايرىلشىب ايشىلماغانىن دان اوزومو بىغىشىرىدىم.
سيقارىيىشق بوتون سىر-سيقىتنى حىرت بوروموشدو

نه دانىشىرسان، بالا، "قران" يالان دئىهجىك؟ -

سوسۇم. آرايا ساكيتلىك چۈكدو. پىرتىكىمى گىزلىدىب بىبىمەن
كۈنلۈنۈ ئىماق اوچون آغ بايراغى قالدىرىدىم

آى بیبی، اولومدن قورخورسان؟ -

جواب آيدىن ايدى، او دونيايا سىدق-اوركلە اينانان اولومدن

ضرر ھجه قور خمامالبىدى

ھە، آى بالا، - بىبىسمە كۈكسۇنو اۋتۇردو. - اۇلۇم آغىر سفردى -

دوققۇز اىل سونرا يئنە دىلخور- دىلخور كندە قايدىرىدىم. گنجە زنگى
بىر يوخ، بىردىن- بىرە ايکى بد خېرلە يو خوما حرام فاتمىشدى

امين اۇلوب، بىبىن دە جان اوستەدى -

سسى تانىش گلىرىدى، اىنۋەسلىنى، بىلەدىم زنگ ائلىيەن كىمدى. او
يازىق دا يقىن اۆزۈنۈ ايتىرىدىيەن، خوش- بىئش سىز، حال- احوال سىز
سۆزۈنۈ دئىب دىستىي قويىوش دو يېرىنە

عمىمەن ياسىندا گۆزۈم بىبىمى آخтарىرىدى. ائلە بىل يۈمىشاق ...
بىريمە تىكان باتمىشدى. اولۇن اۇلوب گەئىب. اساس اوزو بىرىدە
او لاندى. دى گل، هەچ كىس بىبىمدىن دانىشمىرىدى، بىبىم يادا
دوشموردو، باش قارىشمىشدى

بىبىم او غلوندان سورۇشدو

بىبىم نئجەدى؟ -

بىبىم او غلو لاپ قاشقا باغىنى ساللادى، اوز- گۆزۈندەن زەرىمار
ياغىردى

ايىدى باباتدى -

ندى كى، خستەلىگى؟ -

امین اولنده قورخوب -

هاردادی؟ -

سېزدە -

آتم اولندن بىبىم كندهكى ائويمىزدە قالىرىدى كى، حىط-باجادان گۆز
اولسون

سن زنگ وورموشدون آخشام منه؟

هه... - بىبىم اوغلو باشىنى ترپتدى. - آروادا باشىمىز قارىشدى،
سنه امين اولن دن ايكى گون سونرا خبر وئردىك. ياددان
چىخمىشىدىن، - يوخ، بىبىم او غلونون دئىيب-گولمكله آرسى
سرىن دى، گولومسونمك اىستەيمەن دە او زونسۇو سىققى اىپلىپ
بىھېيت حالا دوشۇردو. ياسدا آغىر او توروب، باتمان گلەك
لازىمدى. ياشا دولۇقجا اىتىرىدىكلىرىم مۇنى يان دىرسا دا، گەت-گەندە
يونگول كىچىرىرىدىم اولوم-ايتنىمى. من اولن دە اىستەيمىرم كىمسە
واى-شىوهن قوپارىب هاراي-هشىر سالسىن

هر حالدا، ياسدا اولودن چوخ دىريدىن دانىشماق ياخشى دوشىمىزدى.
عمىم اوغلو دا بىزە ياخىنلاشمىشدى. صحبتىن سونلۇغۇنۇ دا
قولاغى آمىشدى دئىيەسەن

از رايلىك يادىندان چىخاسان... - دىئىدى عەيم اوغلو -

چار-ناچار گولومسونوب مىز يلدادىم

اولور ائله شئيلر

جامات قبیر اوستونه گندن ده قالخیب کورون قیراغی ایله پای-پیادا ائویمیزه ساری بؤنلیم. ماشینی چادرین یانیندا قوبودم کی، ائله بیل سینار یاخین دایام. یابین اوغلان چاغیندا کورون قیراغین داکی بندین اوستو ایله گریشمیین آیری لذتی وار. سیخ يولعونلو غون قاریشیق منزره‌سی، چایین اوزو خزره آخماسی، سرین منهین آدامین وجودونا سیغال چكمه‌سی ترکیدونیالیق عشقی یارادیر. بیر آنلیغا هئچ کسله کلمه کسمک ایسته‌میرسن. گندین ایچی ایله گتتسیدیم، ایندی نئچه آداملا قارشیلا شاجاقیم. بور الارداسا تکم- سئرک یتنی یتنتمهر چایا قارماق آتیب صبیرله کوزلیبر دیلر. او تای داسا هئچ بالیق‌چی دا یوخدو، او تای داکیلار او زوردولر، او بیناشیر دیلار، فیت چالیب های-هارای قوپاریر دیلار. او تای داکی های-کوی، بو تای داکیلارین ائینینه گلمیردی، سانکی بالیق تو تماق ایسته‌یه‌نلر عمیمین اولوم خبرینی ائشیدیب کدر لنمیش دیلر

از راپیلین یادین دان چیخاسان "... از راپیل او ز باشینادی کی، " کبیمی سه یاددان چیخار؟ هئیأت قاپی سینی ایت‌لیبیب تانی‌مادیغیم بئرہ گندیر میش کیمی، اور کک- اور کک ایچری گیردیم. ساع او لسوون گوز و مو آچان دان دیمدیک، بیبی‌می، هئیأت سلیقه- ساهمانلیی دی قد- قامتلى گوردو يوم شام آغا جینین بوداقلاری یونگولجه تیتر دی. یوخ، بو بزمە- فیلان دئیبل دی، منی بو شام آغا جیللا چوخ مسئلەلر مهور ملشیدیر میش دی. نیشان لى می دا ایلک دفعه بوردا، بو آغا جین آلتین دا اوپموش دوم. بار سیز، مئیو- هسیز آغا جلار منه داها دو غاما ایدی، چونکی اونلار داها درین متبلاردن او تزو یارادیلمیش دی. دایاز، درین نه فرقی، جان اوستهدی دئیبلەن ببیم او تور موش دو آرتیر مادا، یوخارى دان- آشاغى منه باخیر دی. شوکور اللها، سالامات‌لیق دی! آنجاق دئیسمەن بئریمەھە هئیبی قالماشیش دی، یوخ سا آیاغا دوروب آشاغى دا مننەن گوروش ردی. قالخیب آروادین او زون دن اوپدوم. دایروی ماسانین یانین داکی کتیل ده ایشیدیم

نولوب، آى بىبى؟ -

هئچ نه، ائلورەم، باييرا چىخدىم كى، منه ھاوا دىسىن -

كيم باخىر سنه؟ -

هئچ كيم. منه نولوب كى؟ -

يوخ، وعده ياخىنلاشىر، اما يئنە شوکور، ياتاغا-زادا دوشمىشەم -

بىبىوغلو دئىير قورخموسان -

قارى قاخاجا دۇنۇوش علېنى يىللەدى

ائى... اوونون نه وئجينە.. او، ائلە منىم ائلمىمى اىستىير -

عومرومەدە بىرىنجى دفىدى كى، بىبىمدىن قىيىت اشىيدىرىدىم

بوش وئر گۈرك. كيم قورخودوب سنى، آى بىبى؟ -

- امین جانىنى تاپشىراندا اوشندىم. علىمى ائلە سىخدى كى، روح
بىدەن دن چىخاندا... - ساغ علېنى گۆزۈنۈن قاباغىندا اوينادىب
سسىنى ياواشىتدى. - آپارا جاق منى

هشدادى اۇتموسەن، ندن قورخورسان؟ ازرايىل اۇزو سىنەن -
قورخور

من اولىمدىن يوخ، اورداكى سورغۇ-سوالدان قورخورام -

سن الله آدامىسان، سىنن نه گوناھىن وار كى؟ -

هامیزین گوناهی بس دئینجىدی -

يوخ، بو آروادىن كۈنلۈنۈ ئالماق چىندى. بىلمىرىم صحبتى نىچە دىيىشىم. ياخشى كى، اۇزو كەكىمە گلدى

سن نە تەرسەن؟ -

پىس دئىيلەم -

شهردە نە وار، نە يوخ؟ -

شهردى دە، جامالت بىر-بىرىنى آلدادا-آلدادا باشىنى گىرلىير -

اوزومە باخدى

تك ياشايىرسان؟ -

باشىمى ترىپتىم

- ھە

گىك نىشانلىنى ماشىن ووراندان سونرا سن ائولئىدىن -

... آتا-آنان يقين اوردا نىڭاراندى سىنەن -

نه واخت گىدمىجىسىن؟ -

... ائله بۇ آخسام -

دوز ئەلپىرسن، ايشىنمن قالما -

قارى آداما يو ووشماز او لموش دو. ائله بىل اوزىگەسى ايلە او زبۇز
ايلىشمىشدىم

...دای من گەندىم -

با غىشلا كى، او توره بىلمىرم سنى. هئىيم قالما يىب، - يېرىن دە -
قور جالاندى، يقىن جانى آغرى بىردى

دورما، دورما، - قالخىب ائھمالجا آرىق چىيئارىن دن تو تۈرم. - من -
بىر دە ياس يېرىنە دىيىم، سونرا يولچو يولدا گرک

يا خشى يول، بالا ... - يالنېز ايندى سئز دىم كى، كېرىپىكلىرى -
نملىپ ... يواش-يواش پىللەكەنى ائننېب هئياتە دوشۇم

ئىپپىرلەر، دوغولدوغو يېر آدامى چىكىر، بىس نىيە من هئياتىمىزدىن تىز -
تلىسيك او زاقلاشماق ايسستىيردىم؟ گون با تىرىدى. اصللىن دە تجىلى بىر
ايشىم دە يوخ دو. ياس يېرىنە قايتىماق بهانىدى. بىبىم دن ياخا
قور تارماق ايسستىيردىم. صىحتىمىز تو تىمادى. سببىنى آنلامىرىدىم، او،
ائله بىلپىردىم هئياتە دن چىخىب سىندولوسۇ نفس. دېيىشمىشدى، يا من
الاجام، يونگوللەشىجەم، راحت لانا جام. چونكى بوغاز ياما نسە
تىخانىپ قالمىشدى. ايلاھى، هئيات قاپىمىزىن او نۇن دەكى بو اپرى
شام آغاچى هار دان پىئى دا او لدو؟ بو آغاچ من هئياتە كېرىپىب -
چىخاناجان اكىلىپ يېتكەلە بىلەزدى آخى... دئمە، دارواز ايا گەندەن
جيغىر دان سولا بورولموشام و گەندىب دايىنمىشام هئياتىمىزدەكى شام
آغا جىنەن قابا غىن دا... عادى آغاچدى. دوز منىم بويوما قدر گۈۋەدەسى
چىلىپ-چىلىپ دى، يو خارىدا كى بوداقلارى سا سىمىسىخدى، سانكى
كۆچلىيىنин "اوزىنى چىخىرىدى. آتام دئىرىدى كى، آيلى- "آشاغىدا كى

اولو زلو گئجه‌ده او ریبینه ياخین آغاجین آلتین دا حرکت سیز دایانیب
گؤزلرینی یومسان، قولاغینا موسیقى سداسی گله‌جک. او موسیقى
اوزاق‌لار‌دان گل‌سه ده، آپايدین اشی دیله‌جک. بو روحون
موسیقى سی دی. هر کس اوز روحونا اویغون موسیقى
ائشیتمەلی دی... "اگر اشیتمەسە؟" "ائشیتمەسە، دئمەلی، روح
"اولوب؟"

او موسیقىنی اشیتمک اوچون بیر هفتہ گئجه‌لر نفه‌سی می قیسیب
گؤزلری می یوماراق نارا حات‌لیقا، نیگاران-نیگاران گؤزلدیم. بس
ئتجه؟ صحبت روحون موسیقى سیندن گنبدیردی. بلکه منیم
روحوم اولو ایدی؟ بیر هفتہ سونرا لاب اوزاق‌لار‌دان قولاغینا
سیملی آلت. موسیقى سداسی گل دی. سس گئن-گئن ياخینلاشیردی
اولو غو شوبه‌سیز دی. تار دئییل دی، هئچ سازا دا او خشامیردی
سککیزینجی گئجه سیملی آلتین سسینی تانیدیم. او دون هزین،
ریتمیک، آهنگدار نغمەسی بوتون وارلیغیما ائله حاکم کسیلمیش دی
کی، ائله بیلیر دیم آیاق‌لاریم بئردن او زولور، هاوایا قالخیرام، بیر
خوداپا، دئمه، اینسان دا قوش. آزدان باشیم بولودلارا دیھجکدی
کیمی اوچا بیلرمیش. دئمه، آغاجلار، الخوسوس، بارسیز آغاجلار
اینسانلا يارادان آراسین دا بلدچیلار، واسیتچیلار میش. مئیوه آغاجلاری
بوخ، بارسیز لار، مئیوه مسیز لر... مئیوه آغاجلارینین آیاغینا داها
چوخ گوناه يازیلیب...

آدلە هووا ياساقلانمیش مئیوه دن دادماقلا تکجه اوزلری گوناها
باتمادیلار، آغاجى دا سوچ بیهسی ائل دیلر. خبر وئرمەدى اللها آدمە
هووانین عملینی آغاج. تانرى سوچ‌لولارى جزا سیز قوبىمادى، اما
اوزونبىنزر ياراتىدېغىنا آز-چوخ مرهمت گۇستىردى، آغاجى سا داها
آغىر شرطلى گۈزلىپەرىدى؛ قیامتەجمن باشى قاران ليق، بدەنى سە
ایشىقلى دوپىدا ياشامالى ایدى. بىنلەپىلکە، آغاج بى دوپىدا ايلە او
دوپىدا، تانرى ايلە اينسان آراسین دا بلدچىيە، كۈرپۈيە چئورپىل دى
گوناھى او جباتىن دان هزرتى عىسى ايلە برابر - اصللىن ده عىسى

چار میخا چکیلمن آغاجین بئگانه تسلی سی ائله - پیغمبر دن اول
بويونوا دوشمن واسطه‌چی لیک میس سییاسی اولدو. بیر د هاچان سا
... باغيشلانماق اومىدى

كولك قالخاندا آغاجین يارپاقلارى، بوداقلارى اثر، يئاللار،
او نومده‌كى شام آغاجينىن سا آشاغىسى، «كئچل» گۇودەسى عمللى-
باشلى ترپەنيردى، تىتىرىپەنيردى. هرچند كولك-زاد قالخامىشدى،
هاوا لال-مات ايدى

فېيل منه ائله گل دى كى، آغاجين گۇودەسى يئاللاب-يئالنېب
دایرسىن دن چىخاچاق و منى جايىاغينا آلاجاق. من آغاجين كۈكونه،
گۇودەسىنە، بوداقلارينا، حتى يارپاقلارينا هوپاراق اىچىنە داخل
اولاچام، گۆز قىرپىمەن دا آغاچ منى "يئېھىك". گۇردوكلىرىمە
تامام-كمال اينانماق اوچون گۈزلىرىمى يوموب-آچىدىم، آچىپ-
بومدوم... آغاچ اويناماغىندا ايدى. آغاچ دايرونى اوينايىردى، دايرو
گىت-گىدە گىنىشلەنيردى. بلکە بىلە ده اولمالىدى. روحەن ياخىنلار،
ياخىنلار دا يوخ، عىنلىر بىرلەشمەلى دىلر كى، كايىنات داكى تارازلىق
دايانىقلى حالا دوشسون. من ايسە هله آغاچ اولماغا حاضر دىئىلىم.
چونكى آغلىما گلنلردن خوفلەنېب هئيات قاپى سينا سارى
گۇتورولدوم. قاپىنин آغزىن دا آياغىم نىمسە اىلىشدى. مووازىنلىمى
گوجله ساخلاپىب بىرتەر كوچھىيە چىخىدىم. دىمير داروازانىن بالا،
بالا جا قاپى سى زربىلە اورتولدو يون دن اطرافا اوغولتو دوشدو.
كوچھىيە چىخان دا منه ائله گل دى كى، بىر د هەنج واخت بو ائوه، بو
كن ده قايتىما ياجام

آنjac اوون گون دن سونرا گىرى دوندوم؛ بىبىم آغىر سفره
... يوللانماق دى

A dostlar, siz mənə şair deməyin,
Beş-altı oxucum ola, olmaya...
Əsl şairlərin haqqın yeməyin,
Bu könül dəftərim dola, dolmaya...
Mən mehrimi uşaqlara salmışam,
Babatək tanısın məni el-oba,
İlhamımı nəvələrdən almışam,
Kövrək bir babayam - Məzahir baba.
Məzahir Süleymanzadə.



Bayraq - bir ölkəni, təşkilatı, quruluşu və ya birliyi işarələyən, əsasən parçadan olan, dövlət rəmzi olub, müharibələr, inqilablar, nümayişlər zamanı öndə, insanların başı üzərində aparılan, müxtəlif rəsmi təşkilatların binalarının qarşısında dırəyə asılan və həmin təşkilatı təmsil edən, Vətən uğrunda şəhid olanların qəbirləri üzərinə salınan dövlət atributudur. Bayrağın üzərindəki hər rəng və simvol bir özəl məna daşıyır.

Azərbaycan Respublikasının dövlət attributlarından, dövlətçilik rəmzlərindən biri onun Milli Bayrağı – Dövlət bayrağıdır. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir.

Üçrəngli bayrağın simvolları
İlk dəfə üçrəngli bayraq ideyasını Azərbaycan istiqlaliyyətinin ideoloqlarından olan Əli bəy Hüseynzadə gündəmə gətirib.

Azərbaycan Respublikasının dövlət bayraqı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq göy, orta zolaq qırmızı, aşağı zolaq isə yaşıl rəngdədir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilib. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.

Mavi rəng - Azərbaycan xalqının türk mənşəli olmasını bildirir, mavi rəng türkçülük ideyası ilə bağlıdır. Türklerin göy rəngə üstünlük verməsi ilə bağlı müxtəlif izahlar da mövcuddur. Orta əsrlərdə islam dinində olan turkdilli xalqların yaşadığı ərazilərdə saysız-hesabsız qədim abidələr də tikilib və bu abidələrin eksəriyyəti göy rəngdə olub. Bu baxımdan göy rəng, həm də simvolik məna daşıyır. Gøy rəng XIII əsrədə Elxanilər dövrünün əzəmətini, onların zəfər yürüşlərini eks etdirirdi.

Qırmızı rəng - müasir cəmiyyət qurmaq, demokratiyani inkişaf etdirmək, bir sözlə müasirləşməni, inkişafa istəyi ifadə edir. XVIII əsrin sonlarında Fransa Burjua inqilabından sonra kapitalizmin inkişafı ilə bağlı Avropa ölkələrində böyük irəliləyişlər baş verib. Həmin dövrdə proletariatın kapitalizm quruluşuna qarşı mübarizəsi olub. Bu illərdə qırmızı rəng Avropanın simvoluna çevrildi.

Yaşıl rəng – İslam sivilizasiyasına, islam dininə mənsubluğu ifadə edir.

Azərbaycan bayrağının üç rəngi: türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvoludur.

Qırmızı rəngin üzərində ortada aypara və səkkizguşəli ulduzun təsviri verilib. Tarixçilərin bildirdiklərinə görə, Xalq Cümhuriyyəti tərəfindən üçrəngli bayraq dövlət bayrağı kimi qəbul olunanda orada rənglərin nəyi ehtiva etdiyi göstərilsə də, aypara və səkkizguşəli ulduzun mənaları açıqlanmayıb. Bayrağın üzərindəki aypara və səkkizguşəli ulduzun mənaları barədə müxtəlif fikirlər var.

Səkkizguşəli ulduzun və ayparanın açıqlaması Tarixçilərin bildirdiklərinə görə, Xalq Cümhuriyyəti tərəfindən üçrəngli bayraq dövlət bayrağı kimi qəbul olunanda orada rənglərin nəyi ehtiva etdiyi göstərilsə də, aypara və səkkizguşəli ulduzun mənaları açıqlanmayıb. Bayrağın üzərindəki aypara və səkkizguşəli ulduzun mənaları barədə müxtəlif fikirlər var.

Aypara bir vaxtlar Bizans imperiyasının paytaxtı Konstantinopolun gerbi olub. Türklər 1453-cü ildə həmin şəhəri aldıqdan sonra həmin gerb Osmanlı İmperiyası tərəfindən islam dininin bir rəmzi kimi qəbul edilib və həmin dində olan başqa xalqlara da keçib. Bayrağın üzərindəki aypara türk xalqlarının simvoludur. Səkkizguşəli ulduzun mənasına gəlincə bu, “Azərbaycan” sözünün əski əlifbada yazılışı ilə bağlıdır. Belə ki, əski əlifbada “Azərbaycan” sözü səkkiz hərflə yazıılır.

Tarixdə səkkizguşəli ulduzun mənası belə açıqlanır: türkçülük, islamçılıq, çağdaşlıq, dövlətçilik,

demokratiklik, bərabərlik, azərbaycançılıq və mədəniyyətlilikdir. Azərbaycan bayrağında ulduz Azərbaycan memarlıq üslubunda geniş istifadə olunub və səkkiz guşə-səkkiz türk xalqının simvoludur.



ائچین (اصغر سلطانی)

حماسه‌ی غرور آفرین
کورشاد

در سال 630 میلادی چینی‌ها توانستند، خاقان گؤی تورک‌های غربی را نیز از تخت انداخته و گؤی تورک‌ها را تحت حاکمیت خویش درآورند. از سال 630 میلادی، دقیقاً به مدت پنجاه سال، گؤی تورک‌ها

تحت سلطه چینی‌ها به سر برداشتند. «کورشاد» پسر کوچک یکی از خاقان‌های گذشته، یعنی خاقان «چولوق» بود. «کورشاد» جزو کارد محافظت کاخ امپراطور چین بود. امپراطور چین در این زمان، شخصی به نام تای-چونق از سلسله تائق بود. «کورشاد» به همراه 39 نفر از دوستان خود، به صورت مخفیانه کمیته‌ای برای ضربه به امپراطور و ایجاد مجدد حکومتی تورک و مستقل تشکیل داده بودند. این چهل نفر همگی جوان، جسور، نیرومند و کمانگیرانی بسیار دقیق بودند، که با یکدیگر هم پیمان شده

فهرمان تورکان در جنگ با چینیان برای نجات تورکان اسیر در چنگ چینیان و طرحی برای هدف خود طراحی کرده واجرا نمودند. بدین ترتیب که، چون امپراطور چین هراز گاهی با لباس مبدل مخصوصاً به هنگام شب در شهر به گشت و گذار می‌پرداخت، کورشاد و دوستانش تصمیم گرفتند، به هنگام خروج امپراطور از کاخ به شهر، امپراطور را ربوده و به مناطق تورک نشین انتقال دهند و در مقابل آزادی اسیران تورک را خواستار شوند. این چهل



جوان قهرمان، محل انجام وظیفه خود را ترک کرده و در محل قرار حاضر شدند. لیکن بخت، با تورک ها یاری نکرد و گرد و خاک و طوفانی نابهندگام باعث شد، امپراطور از گشت و گذار آن شب منصرف شود. عدم اجرای طرح از قبل تعیین شده برای تورک ها بسیار خطرناک بود، چرا که علت غیبت آنها از محل بررسی شده وامکان لو رفتن چهل نفر واز دم تیغ گذراندن آنها و تمامی اسیران تورک بسیار بالا بود. به همین جهت، کورشاد دستور حمله به کاخ امپراطوری را داد و چهل جوان همزمان وارد کاخ شده و شروع به مبارزه با نگهبانان کاخ کردند. با وجودیکه صدها نفر در داخل کاخ به هلاکت رسیدند، لیکن خبر این حمله به بیرون درز کرد و بلافاصله قشون چین کاخ را به محاصره خود درآورد. کورشاد و دوستانش با تمام توان خود به لشکریان چین که وارد کاخ شده بودند، هجوم برده و توانستند محاصره را بشکنند و خود را به اصطبل اسب ها برسانند و سوار اسب ها شده و به سمت بیرون شهر راندند، لیکن پشت سر آنها یک لشکر چینی در حال تعقیب آنها بودند. جوانان غیور تورک در کنار رودخانه ای که از کنار شهر میگذشت، موضع گرفتند و صدها سرباز چینی را هلاک کردند، و تا آخرین قطره خونشان شدند.

منبع: تاریخ مختصر تورک (جواد هئیت) صفحه ۲۴



وضعیت اسفناک «آثار تاریخی و باستانی ژرگان آذربایجان» در مراغه + تصویر



وضع اسفناک و بسیار تاسف باز آثار تاریخی بازمانده از پادشاهان ژرگان، در مراغه، اعتراض مردم و حتی مسئولین را سبب شده است. گفته می شود در مراغه، 90 درصد میهمانسرهای اداره ها و نهادهای دولتی در ایام نوروز خالی بودند.

به گزارش گوناز تی وی، وضعیت آثار تاریخی در مراغه باعث شد، دادستان عمومی و انقلاب مراغه نیز نحوه نگهداری آثار تاریخی در مراغه را «اسفناک» توصیف کند.

فارس نیوز می نویسد، علی دلداری ظهر چهارشنبه (15 فروردین 1397)، گفته است: «آثار باستانی و بناهای تاریخی مراغه‌آنچنان که شایسته این شهر است، نگهداری نمی‌شود.»



بنا بر اظهارات این مقام مسئول «آثار تاریخی مراغه نیاز اساسی به مرمت دارند و اختصاص نیافتن اعتبار کافی مرمت این آثار را کند کرده است.»

در سال 2018 و در رویداد تاریخی تبریز 2018، نگهداری نامناسب آثار تاریخی در مراغه آنقدر وخیم است که رغبت گردشگران برای بازدید و استفاده از این آثار و جاذبه‌های طبیعی را کم کرده است. بر اساس آمار در رسانه‌های داخلی از بازدید آثار تاریخی این شهرستان نیز آمار هتل‌ها و اقامتگاه‌های نوروزی شهرستان «خلاف آمار بازدیدها از آثار تاریخی مراغه» است.



همچنین «آمارها نشان می‌دهد بیشتر هتل‌ها، اقامتگاه‌ها و نزدیک به 90 درصد میهمانراهی اداره‌ها و نهادهای دولتی در ایام نوروز خالی از میهمان بودند.»

وضعیت رصد خانه تاریخی مراغه و معبد مهرروستای ورجوی چنان اسفناک است که در برخی موارد هتل داران قبل از حضور میهمانان خارجی کارکنان خود برای پاکسازی این دو اثر تاریخی اعزام می‌کنند تا گردشگران با خاطره خوش مراغه را ترک کنند!



دکتر توحید ملک زاده

(به مناسبت ۱۷ فروردین، ۹۸ مین سالگرد قیام شیخ محمد خیابانی)

شیخ محمد، فرزند حاجی عبدالحمید، بازرگانی اهل شهر خامنه آذربایجان می باشد. تحصیلات حوزوی را تا مرحله اجتهاد، هیئت و نجوم را آموخت و در حکمت و طبیعت‌شناسی و تاریخ و ادبیات جزو برجستگان بود.

شیخ محمد خیابانی در انقلاب مشروطه آذربایجان نقش بسیار فعالی داشته در سی سالگی به عنوان نماینده مردم تبریز راهی دوره دوم مجلس شورای ملی گردید.

او به نمایندگی مجلس چهارم نیز انتخاب شد ولی هرگز نتوانست در آن مجلس شرکت کند. اولین حرکت سیاسی بزرگ خیابانی، مخالفت با اولتیماتوم روسیه در مجلس دوم طی یک نطق بلند یک ساعته بود.

بعد از قبول قرارداد ۱۹۱۹ م از سوی دولت ایران، در تبریز دست به قیام زده دولت آزادیستان را بوجود آورد که هیچ تبعیتی از تهران نمی کرد.

وی در دو روز این قیام که از ۱۷ فروردین ۱۲۹۹ شمسی آغاز شد، نهادهای دولتی تبریز را به تصرف خود درآورده اداره شهرهای آذربایجان را بدست گرفت.

طی زمامداری خیابانی تحت عنوان آزادیستان که شش ماه طول کشید، برای انجام اصلاحات اساسی در زمینه‌های سیاسی، اجتماعی و اقتصادی تلاش شد از جمله تشکیلات پلیس و ژاندارمری را توسعه داد و به غرب آذربایجان که به کنترل ارمنه و آسوريها در آمده بود اردوی نظامی فرستاد.

روزنامه تجدد ارگان رسمی این دولت نوپا بود که نطقه‌های ایران شده به ترکی شیخ را به فارسی چاپ و پخش می کرد. در کشاکش

قیام شیخ محمد خیابانی، دولت و ثوق الدوله سقوط کرد و کابینه مشیرالدوله زمام امور را به دست گرفت.
مشیرالدوله برای پایان دادن به قیام خیابانی، مخبرالسلطنه حاکم تبریز را مأمور فرو نشاندن این قیام کرد. مخبرالسلطنه پس از چند دوره مذاکره بی حاصل با شیخ محمد خیابانی، سرانجام به کمک قوای قزاق شیخ محمدخیابانی در 22 شهریور 1299 به شهادت رسید.

دولت مشیرالدوله از بیم عکس العمل مردم قتل خیابانی را تا مدت‌ها «خودکشی» اعلام کرد، اما این ترفندها، بی حاصل بود به طوری که مشیرالدوله و مخبرالسلطنه که هر دو در مجلس چهارم وکیل بودند، نزد بسیاری از نمایندگان به «قاتل» مشهور شده و روزنامه «طوفان» نیز در مقاله‌ای این دو را عامل قتل خیابانی و آشوبهای تبریز معرفی کرد.

به دنبال سرکوب خیابانی و تصرف در بست زمام فرنگی- سیاسی-اجتماعی آذربایجان توسط اقتدار فارس محور تعقیب فعالین ترک محور در ایران آستانه عصر پهلوی نیز شایع شد و در دوره پهلوی نیز فارس گرایی رسمًا گسترش یافته فعالین و فعالیتهای ترک محوری در شهرهای آذربایجان من جمله اورمیه تحت تعقیب قرار گرفتند.

به نظر مقامات جدید فارس گرایی آذربایجان، فعالیت‌های ترک گرایانه در آذربایجان نوعی اقدام تجزیه طلبانی محسوب می‌شد.

از همان سالهای قیام، حاکمیت ایران وی را تجزیه طلب خطاب کرده و براساس یک قانون نانوشته نام شیخ محمد خیابانی بر روی هیچ خیابانی ولو در آذربایجان نمی‌شود.

شیخ محمد خیابانی شوهر عمه رهبر جمهوری اسلامی ایران می‌باشد. از سخنان وی می‌باشد: لقمه خارداری باشید تا دیگران نتوانند شما را ببلعند.

**** ای مردم غبور خوی اشتراک بگذارید مسئولین خوی بیدار
شوند ***

**** حمام محمدبیگ خوی ****

این حمام که زمانی جزو پنج حمام تاریخی کشور بود ، اکنون بدليل
بی توجهی مسئولین به مخربه ای تبدیل گشته است .

حمام محمد بیگ یکی از آثار باستانی شهر دارالمؤمنین خوی با
قدمتی 440 ساله می باشد .


این حمام جزو پنج حمام تاریخی کشور بوده که ۴۴۰ سال پیش در
دوران قاجاریه به دست « محمدبیگ » پسر « شهباختان » دوم
برادرزاده « احمدخان دنبی » حاکم وقت خوی در مجاورت ضلع
شمالی بازار سنتی و روبروی مسجد ملاحسن این شهرستان در
مساحت تقریبی 650 متر مربع ساخته شده است .

احداث این حمام در آن دوران با توجه به قرار گرفتن شهر خوی در
مسیر جاده ابریشم و اسکان کاروانهای تجاری که از اقصی نقاط
ایران و جهان به این شهرمی آمدند، یکی ازملزومات بشمارمی رفت
گچبری های آهکی بر روی گنبد ، چهار ستون سنگی و سر
ستون های هجری شده ، حوض زیبای شش ضلعی از شاهکارهای
این حمام تاریخی محسوب می شود .

در سال ۱۳۵۴ شمسی ، حریقی در بیرونی این گرمابه رخ داد ، با
طلبه کردن و ریختن گچ ها ، نقاشی های بدیع و زیبایی از زیر آن ها
پدیدار شده و من پیشنهاد کردم این حمام و نقوش آن جزو آثار
تاریخی ثبت و حفاظت شود .

متأسفانه این حمام تاریخی با گذشت زمان مورد بی توجهی مسئولین
امر قرار گرفته است و به مخربه ای تبدیل شده است .

احبا و بازسازی این اثر تاریخی همت مسئولین امر را می طلبد تا از تخریب این اثر زیبای تاریخی جلوگیری شود .



(ابوريحان بيرونى 362-440)


تورکون آن بؤيوک بىلگىن لرىنده ن ساپىلان بىرونى توركستانىن خيوه شهرىنده دونيايا گۈز آچمىشىدیر بىرونى 500 اىل كوپرنىكىدەن قاباق يئر كوره سى نىن گونش اطرافيندا فيرلاندىغىنى اثبات ائتمىش و يئر كوره سى نىن شعاعىنى اولچموشدور بىرونى يئر كوره سى نىن شعاعىنى 8/6338 كيلومتر سانميشىدى !! كى بو گونكۇ اولچمه لرلە فقط 15 كيلومتر فرق ائدير بىرونى 113 كىتاب يازىب دىر و تورك , عرب , فارسى و سىكىرىت دىللرىن بىلرمىش بىرونى اوز زامانىندا چوخ آلت لر اختراع ائدب و نەتكە توركلىرىن كى بلکە بوتون بىشرىتتىن افتخارى ساپىلىر



Şeyx Heydərin Turbəsi Xiyava (Şeyx Heydər Şah
İsmaylin Atası olub)

(مقبره شیخ حیدر خیاو مشکین شهر)

این بنا منصوب به شیخ حیدر پدر شاه اسماعیل اول و مربوط به
دوره تورکان آق قویونلو می باشد



Tarix boyunca Qızılbaş sözü, ələviləri alçaltmaq üçün istifadə edilmişdir. Bu söz üzərindən ələvilərə müxtəlif böhtanlar atılmışdır. Hətta elə ki, Qızılbaş sözü küfr / söyüş sözü olaraq da istifadə edilmişdir. Əxlaqsız, ədəbsiz, üsyankar kimi mənalar çəkilmiş bu söz, əslində ələviliyin və şıeliyin Şah İsmayıllı Xətai ilə birlikdə başlayan siyasi devinimini ifadə edir. Başqa bir deyişlə Qızılbaşlıq, ələviliyin və Şıeliyin siyasi sahədəki adıdır. (1) Ancaq Qızılbaşlıq, Şah Xətayi hərəkətiylə başlamış deyildir. Şah Xətayının etdiyi Qızılbaşlıq'a siyasi nəhənginim mahiyyətini daha yığcam bir şəkildə yüksəkmək olmuşdur.

Anadolu Türkmənlərinin başlarına qırmızı bork geymələri zamanla onlar üçün siyasi bir simvol halına gəlmişdir. Anadoluda Baba İlyas və Baba İshakdan bəri bütün Türkmen qiyamlarını "qara libaslı, qırmızı böركlü" Türkmen rəhbərləri reallaşdırmışlar. Bu qiyamlar, yalnız dini deyil, siyasi tələbləri olan ictimai etiraz nəhənginimi olaraq, Anadolu türkmənlərinin, zalim idarəcilərə, haqsız və ağır vergilərə və Türkmənlərin rəhbərlikdən uzaqlaşdırılmalarına qarşı Qızılbaşlıq hərəkətini doğuran və sonradan "Qızılbaş Səfəvi Türkmen dövlətinin" yaradılmasına zəmin hazırlayan hadisələrdir. Necə ki Şah İsmayıllı Xətayının əsgərləri və Anadoluya göndərdiyi təbliğiləri də qırmızı rəngli bork geymişlərdir.

Qızılbaş sözü sonradan siyasi mənasının yanında dini məna də qazanaraq ələvilik / Bəktaşılık ilə eyni hala gəlmışdır. Müddət içərisində bu söz Türkmən ələviliyinin xüsusi adı olmuşdur. Yəni Türk ələviliyi bərabərdir Qızılbaşlıkdır. (2)

Qızılbaşları, ələvi / Bəktaşılırdən ayrı bir birlik kimi təqdim edənlər də olmuşdur. Ancaq bu savların heç bir elmi və tarixi etibarlılığı yoxdur. Qızılbaşlıq, ələvilikdir, Bəktaşılıkdir.

Bundan başqa Pir Sultan Abdalın bir nəfəsində ifadə edildiyinə görə Hz. Əlinin başına qırmızı bir parça bağlaması səbəbiylə onun izindən gedənlərə Qızılbaş deyilmişdir. (3)

Qızılbaş sözünün öz Türkçə olması, sözün qaynağının Türk tarixi olduğunu ortaya qoymaqdadır.

İndiki vaxtda Anadolu xaricində Balkanlarda, İran 'da, Əfqanistanda və Orta Asiyada özünü Qızılbaş olaraq təyin milyonlarla insan mövcuddur. Bu insanların az qala hamısına yaxını soyca Türk / Türkmən mənşəlidir. Türkmənlərin xaricində Qazax, Qırğız, Azərbaycan Türkü və Pomak adıyla xatırlanan digər Türk birliklərdən də Qızılbaşlar mövcuddur.

Mənbələr:

- 1.Mustafa Cəmil Kılıç, Yüksələn Ələvilik, 2. Çap, s. 44 - 45.
 2. Gürsat Qaracabəy, "Qızılbaşlıq (Türk Ələviliyi) Üzərinə" 1 - 2, Yeni Həyat Jurnalı, Sayı: 30,31,33.
 - 3.Sorularla Ələvilik - Bəktaşilik, Hacıbəktaş Bələdiyyəsi Nəşrləri, No.1, s. 24.
-

(TR) Neden Kızılbaş?

Tarih boyunca Kızılbaş sözü, Alevileri aşağılamak için kullanılmıştır. Bu söz üzerinden Alevilere çeşitli iftiralar atılmıştır. Hatta öyle ki, Kızılbaş sözü küfür / sövme sözü olarak dahi kullanılmıştır. Ahlaksız, edepsiz, asi gibi anamlar yüklenilen bu söz, aslında Aleviliğin ve Şiiliğin Şah İsmail Hatayı ile birlikte başlayan siyasal devinimini ifade etmektedir. Başka bir deyişle Kızılbaşlık, Aleviliğin ve Şiiliğin siyasal alandaki adıdır.(1) Ancak Kızılbaşlık, Şah Hatayı hareketiyle başlamış değildir. Şah Hatayı'nın yaptığı Kızılbaşlığı siyasal devinim hüviyetini daha derli toplu bir biçimde yüklemek olmuştur.

Anadolu Türkmenlerinin başlarına kızıl börk giymeleri zamanla onlar için siyasal bir simge haline gelmiştir. Anadolu'da Baba İlyas ve Baba İshak'tan beri bütün Türkmen ayaklanmalarını “kara libaslı, kızıl börklü” Türkmen önderleri gerçekleştirmişlerdir. Bu ayaklanmalar, sadece dinsel değil, siyasal talepleri olan toplumsal

başkaldırı devinimleri olarak, Anadolu Türkmenlerinin, zalim yöneticilere, haksız ve ağır vergilere ve Türkmenlerin yönetimden uzaklaştırılmalarına karşı Kızılbaşlık hareketini doğuran ve sonradan “Kızılbaş Safevi Türkmen Devleti’nin“ kurulmasına zemin hazırlayan olaylardır. Nitekim Şah İsmail Hatayı ‘nin askerleri ve Anadolu’ya gönderdiği tebliğcileri / propagandacıları da kırmızı renkli böرك giymişlerdir.

Kızılbaş sözü sonradan siyasal anlamının yanı sıra dinsel anlam da kazanarak Alevilik / Bektaşılık ile özdeş hale gelmiştir. Süreç içerisinde bu söz Türkmen Aleviliğinin özel adı olmuştur. Yani Türk Aleviliği eşittir Kızılbaşlıktır.(2)

Kızılbaşları, Alevi / Bektaşilerden ayrı bir toplulukmuş gibi sunanlar da olmuştur. Ancak bu savların hiçbir bilimsel ve tarihsel geçerliliği yoktur. Kızılbaşlık, Aleviliktir, Bektaşılıktır.

Ayrıca Pir Sultan Abdal’ın bir nefesinde belirtildiğine göre Hz. Ali’nin başına kırmızı bir bez bağlaması nedeniyle onun izinden gidenlere Kızılbaş denmiştir.(3)

Kızılbaş sözünün öz Türkçe olması, sözün kaynağının Türk tarihi olduğunu ortaya koymaktadır.

Günümüzde Anadolu dışında Balkanlarda, İran' da, Afganistan'da ve Orta Asya'da kendini Kızılbaş olarak tanımlayan milyonlarca insan mevcuttur. Bu insanların hemen hemen tamamına yakını soyca Türk / Türkmen kökenlidir. Türkmenlerin dışında Kazak, Kırgız, Azerbaycan Türk'ü ve Pomak adıyla anılan diğer Türk topluluklarından da Kızılbaşlar mevcuttur.

Kaynaklar:

1. Mustafa Cemil Kılıç, Yükselen Alevilik, 2. Baskı, s. 44 – 45.
2. Kürşat Karacabey, “Kızılbaşlık (Türk Aleviliği) Üzerine” 1- 2, Yeni Hayat Dergisi, Sayı: 30,31,33.
3. Sorularla Alevilik – Bektaşilik, Hacıbektaş Belediyesi



Ahmet Yesevi, bir gün Timur'un rüyasına girerek onun Buhara'ya yapacağı seferde galip geleceği müjdesini vermiş, bu müjde gerçekleşmiş ve Timur savaşı kazanmıştır.

Bunun üzerine Timur, minnettarlık ifadesi olarak Yesi'ye gelip Ahmet Yesevi'nin mütevazı kabrini ziyaret etmiştir.

Emir Timur, 1396 yılında geldiği Yesi'de bu ziyareti gerçekleştirdikten sonra, yanındaki Mevlana Abdullah Sadr'ı, Yesevi'nin kabri üzerine muhteşem bir türbe yapılması için görevlendirmiştir.

Sadr, o dönemin en ünlü mimarı olan Hoca Şirazi'yi bulmuş, Türbenin inşasına hemen başlanmış ve iki yılın sonunda Türbe tamamlanmıştır.

Emir Timur, Türbenin bitiminde açılışını yapmak üzere geldiği türbeye konulmak üzere yedi değişik metalin alaşımından döktürüdüğü ton ağırlığındaki büyük su kazanını türbeye hediye etmiş, bunun yanında yine verdiği talimatla türbenin etrafına mescit, dergah, mutfak, hamam ve geniş bir müştemilat yaptırarak burayı bir külliye haline getirmiştir.

Türbenin etrafındaki geniş bir araziyi ve Türkistan'daki sulama kanallarının gelirlerini de bu büyük yapının ihtiyaçlarını karşılamak üzere vakfetmiştir.

Allah eyvallah aşkı niyaz olsun..





ارکین (ع. لطفی)

شرحی بر نام آستارا

نام شهر آستارا که در مناطق شرقی آذربایجان قرار داشته و اهالی آن به زبان تورکی آذربایجانی تکلم می‌کنند، از دو قسمت: «آست» و «آرا» تشکیل شده است.

آست، در زبان ترکی به معنی: پائین و زیر بوده و در برابر لغت «اوست» به معنی: بلندی قرار دارد که ممکن است به نوعی اشاره به کم ارتفاعی و ساحلی بودن این منطقه در مقابل مناطق کوهستانی مجاور آن داشته باشد.

واژه «آستری» که در زبان فارسی مصطلح است نیز از چنین ریشه‌ای برگرفته شده است.


اما از زاویه توپونومی، در آذربایجان، پایه اصلی در نامگذاری اماکن، غالباً مبتنی بر نام اقوام ساکن در آن اراضی بوده است. از این بابت، می‌بایستی در مرحله اول، روی چنین تناسباتی متمرکز باشیم تا خصوصیاتی که بر مشخصات جغرافیایی استوار است.

ضمن آنکه در همین محدوده، اماکن و اسمامی مانند: آسپیناس، آسالم و یا گردنه آلماس (آل+م+آس) وجود دارد که بر ماهیت غیر عوارض جغرافیایی، و به نوعی قومی آن بیشتر قوام می‌بخشد. آست‌ها از گروه‌های قومی شناخته شده‌ای هستند که در برخی موارد حتی نام قاره آسیا را نیز از آنان دانسته‌اند. مغول‌ها آنان را «آسود» می‌نامیدند

(امپراتوری صحرانوردان، ص 822) که از اراضی شرقی خزر گرفته تا مناطق غربی این دریاچه و همچنین قفقاز حضور داشتند. به احتمال بسیار قوی اوستیایی‌های قفقاز را هم می‌توان با آنان مرتبط دانست. (همان، ص 732) لانگ، اوست‌ها را از سارمات‌ها می‌داند (گرجی‌ها، ص 21) و رنه‌گروسه نیز سارمات‌ها را قومی تورک و همچنان از قفقاز می‌شناسد. (امپراتوری صحرانوردان، ص 822) از این جهت و جدا از وابستگی‌های مشخص سکاها با اقوام تورک (سکیف‌های امپراتور، ص 326) مشخصاً آس‌ها را نیز بایستی ترک دانست.

در آذربایجان به کرّار به این ترکیب اسمی در اسمی اماکن برخورد می‌کنیم؛ از جمله: آس (در قره داغ)، سلاماس، آراز (آر+آس)، آلماس، اسکو (آس+کوی)، ازقان (آس+گان)، آی آس (در میانه)، آسبو (در خلخل)، آسلاندوز و از این جهت، آستارا را نیز نباید جدا از چنین قالب یا هموژنی نامی، مجزا تصور نمود.

آس‌ها که از شاخه‌های سکاها یا ایشغوز‌ها هم محسوب می‌شوند، از قرون هفت پیش از میلاد در آذربایجان ظاهر شدند. گورهای سلطنتی که در سال‌های اخیر در



روستای خیرامو (از شهرستان خیاو) کشف و مورد حفاری و مطالعه قرار گرفته شد، مطابق نتایج انتشار یافته، به اقوام سکایی تعلق دارد.(رضاشو، 1391) از این لحاظ، مجموعه یافته‌های باستان‌شناسی نیز علاوه بر انبوه مدارک تاریخی و یا مطالعات توپونومی، به حضور طولانی مدت و بومی اقوام «آس» یا «آست» در آذربایجان صحّه می‌گذارد.

قسمت دوم نام این شهر یعنی «آرا»، واژه‌ای کاملاً تورکی و به معنی میانه، (کاشغری، ص 119) و در لهجه ترکی آذربایجانی نیز همانند آن، با مفهوم: میانه، داخل و منطقه همراه است. (شاهمرسی، 1390) این لغت بسیار دیرین که در زبان‌های دیگر نیز نفوذ کرده، در زبان انگلیسی به صورت Area و به: مساحت، منطقه و یا حوزه فعالیت اطلاق می‌شود. (لانگمن، ص 20) درنتیجه، آستارا را بایستی جدا از هرگونه تعابیر سُست بنیان مانند : آسته یا آهسته رو و که ساخته‌ای ذهنی بیش نیست، منفک دانست و آن را به معنی:“منطقه و سرزمین متعلق به گروه قومی آس یا آست آذربایجانی”， قلمداد و در نظر گرفت.



اسامی محلی 150 تا از گیاهان کوهی منطقه آذربایجان:
باشد که برای صیانت و حفظ واژه های اصیل گیاهان و انتقال آن
به نسل های جدید قدمی برداشته شود.

- معادل فارسی - شماره ترکی آذربایجانی
(شال دم) - آت قویروغو 1
- تلخه بیان - آجی بَی آن 2
- بولااف وحشی - آغ اُت، وَله میر 3
- کنگر صحرايی - (آلا قانقال) (آلا قالقان 4
- اسطوخودوس - آستوفودوس 5
- ورث - إِشْكَ خشخاشی 6
- يونجه زرد - (إِشْكَ يونجاسی، سَبَرَگَه يونجاسی (ساری یونجا 7
- پنیرک - (أَمَنْ كُومنجى) (دوگمچه 8
- اسپند - اوْزَرْلىك 9
- شبدر - اوش قولاخ، سَبَرَگَه 10
- ريواس - اوشقون 11
- ترشك مواج - أَولِيك 12
- تمشکین - اپیلیکچه 13
- ازمک - ایت اوتو، آغ باش، قوخاغان 14
- کلاغک - ایت سوآلاگی 15
- سس - ایریشیم، بوستان پوزان، سلطان، ساریلیخ 16
- اسفناج - ایسپناخ 17
- نى لوبي - ایلان یاستیغى 18
- مگس - گیر، سیلن - اینک امجه بى 19
- بابونه - بابانچ 20
- بادام کوهی - بادامچا 21
- کاهوی وحشی - بالاخ اُتو 22
- تخم بالنگو - بالح دنى 23
- گلپر - بالدیرقان 24
- (بارهنج) (برای درمان عفونت روده و بدن - باغاپارپاغی 25

- کدو تنبیل - بورانی 26
- بزرک، بذر کتان - بَرَك 27
- دارواش - بورک آغاچی 28
- شنبلیله - بوي 29
- تمشک - (بوی تیکان) (بوییک تیکان 30
- روناس - بوياقد 31
- بویمادران یا اویمادرق بومادران 32
- بارهنج کبیر - بیزوشا 33
- درخت اقاقيا - بیسم الله گولی 34
- علف چشمہ - بولاغ اوت 35
- برگ چغندر - پازی تره سی 36
- خرفه پَرَپِنَه 37
- ماشک - پُولیک، سنگاخ 38
- توق - (پیتیراخ) (دُوز پیتراغی 39
- آتشین - پیرپیز 40
- بیدمشک - پیش "پیشی 41
- پیشیک اوتو علف گربه، سنبل - الطیب 42
- کیسه کشیش - پیشیک جیرناغی، جوجه گوزو، چنته چوبان 43
- شاهی، تره تیزک - تَرَه تونَدَ، آجی تَرَه 44
- کمبوزه - تل 45
- شکرتیغال، قندورک - (توپیز) (قوش قونماز 46
- چای کوهی - توکلوچه 47
- خردل وحشی - (تورپَح) (تورپِک 48
- ترشک - تورشی 49
- دم روباهی، جو وحشی - تولکو قویریغۇ 50
- علف جوجه - (جین جیلان) (جین جیلم 51
- جگن - جَيَن 52
- کور، هندوانه ابوجهل - جین قارپیزی 53
- بنه - چاتلانقوش، آغ ساقیزی، پیرآغاچی 54
- گل گندم چمنزار - چاقیرتیکانی 55

- سنجد تلخ - چالى 56
 مرزنگوش - چاي آلاغى 57
 برنج گرده، برنج چليپا - (چاي دوويسى (آش دووسى 58
 مرغ - چايير 59
 كلاه ميرحسن - چوبان ياستيغى 60
 كاسنى - (چيتديخ (چيرتديق 61
 تاج خروس - خانم سالاندى، قيرميزي پاچا، قاراڭز 62
 گل ختمى - ختمى گولى 63
 اسپرس - خش 64
 ارزن - داري 65
 گلسنگ - داش جاباغى 66
 پياز كوهى - داغ سوغانى 67
 مرزه كوهى - داغ مَرْزَسِى 68
 بارهنگ صغير - (دامارىجا (بوى يارپاغى 69
 رازيانه - دل بنگ 70
 بنگدانه - دلى بات بات 71
 خارخاسك - دميرتىكانى 72
 خار شتر - (دَوْتِيكانى يانداخ (يانداق 73
 گوش خرگوش - دَوَدابانى 74
 شيرخشت، چالگو - دوشان آماسى، چالقى 75
 زيره هرز زراعى - دوه دابانى 76
 شيرپينير - ديل قانادان 77
 زرشك - (زيريش (زيريشك 78
 اوپارسلام، آپيارسلام - ساپاچ - گرسن 79
 پىچك صحرايى - سارماشىخ، پوشى 80
 گلرنگ وحشى - سارى تىكان 81
 (نسىرن مطعر (زرد - سارى گول 82
 گندمك، گندم دانه تسيبىحى - سرچه أتو 83
 سورگوم جارويى - سوپورگه 84
 فرفيون - سوتتوج، سوئى يىن 85

- موسیر - سووآلاخ 86
 بید - سُوید/سوگود 87
 هفت بند ایرانی - سُوید اُتو 88
 ثعلب باتلاقی - سهلاپ 89
 گل ماہور، خرگوشک - (سیغیر قویروغو (سیری قویریغۇ 90
 سوروف - سیلیف 91
 شاهدانه - شادَّه، چَّتَه 92
 دستنبو - شاماما 93
 شاه تره - (شَّتَرَه (شاتَرَه سی 94
 شقایق وحشی - (شقَّه (اشَّک لالَه سی 95
 سیب زمینی ترشی - شلقم 96
 اسفناج چهار دانه ای - (شومو (شومون 97
 خاکشیر - شووَرَن 98
 شیرین بیان - شیرین بىـ آن 99
 سیلن، فلیونک - صابون 100
 قدومه - (قاپاخلىـ جا (خُروز داشاغى 101
 بالنگو - فارا بَزَرَح، زَرِ رَح 102
 زالزالک وحشی - فارا بیشان 103
 نارون - (قاراغاش (قرَغاش 104
 شبیه چالی - قارامیخ 105
 مریم گلی - قارایارپاخ، قاراقولاخ 106
 گل حسرت - (قارچىچەـ بىـ (دانا داشاغى 107
 قارقا تاباغى، هوبارپاگى، مُش يارپاگى - باباـ آدم 108
 پنجھک، علف باغ - قاططیر قویریغۇ 109
 قیاق - قان قورودان ، قیاق اوـتى 110
 دم اسب - قیرخ بوروم، گچى اوـتو، آت قویروغو 111
 پای غازى، غازپا - (قزـایاغى (قازـایاغى 112
 گل محمدى، گل گلاب - قزـیل گـول 113
 تبریزی - قلمه 114
 نـى - قـمیش 115

- (گاوزبان بدل (ایتالیابی - قوزی قولاغی 116
 علف هفت بند - قوش آبی، خرمن اوتو 117
 کاکتوس راکتی - قی نَه دیلی 118
 سازو - قیندیرقا 119
 گیاهی شبیه اسپند - قیزلار اوشقونو 120
 (جو میش (علف پشمکی - قیلپین 121
 تره - (کاوار (سوزی 122
 گاودانه - کروشنه 123
 کرفس وحشی - کروویز 124
 کل گندم - (کَکِیره (قاراباش، گوباش 125
 گل جالیز - کلوخا 126
 سپیدار - کورا 127
 آویشن - کهلهیک اوتو 128
 خرنوب، جولدوزک - گچی بونیزو 129
 انگشت عروس - گلین بار ماغی 130
 گاوزبان - گوزبان، گوزابان، سیغیر دیلی، دیل اوتو 131
 تاج ریزی - گوش اوزو مو 132
 درخت زیان گجشک، ون - گوش دیلی 133
 گزنه - گیزی تیکانی، آل یاندیران 134
 نسترن کوهی، نسترن شرقی - (گیلديک (ایت بورنو 135
 میخک - (میخنگ (قرنفیل 136
 شاهپسند - مین چیچک 137
 زنبق وحشی - نوروز گولو 138
 رز ایرانی، علف خرس - وَرَك 139
 شیر مرغ، علف تگرگی - هنقیلیش/خنقیلیش، داغ - تَرسی 140
 بومادران هزاربرگ - یارا اوتو، قان قورودان، بومادران 141
 ((جوشانده اش برای درمان بواسیر یا هموروئید
 پونه - یار پیز 142
 بلغور - یار ما 143
 سلمه - تره - یاغلوجا، شوران 144

- بادام زمینی - پربادامی 145
 پل آپاران، پل قووان، شوشه قلیان، قوناخ - گل قاصد 146
 شنگ - پمليک 147
 زالزالک - يميشان 148
 درخت گز - (بورقون/يولقون) (آغاجی 149
 درمنه - يوشان 150

چند نکته مهم:

کاکوتی همان کهليک اوتي نیست
 فارچیچی گل یخ نیست
 گلسنگ نوعی گیاه نیست بلکه موجودی است که از همکاری قارچ و جلبک ایجاد شده است
 نوروز گولی در میانه به خیارک گفته می شود در حالی که در سایر نقاط آذربایجان به این نام به زنبق وحشی اطلاق می شود
 مرحله کال میوه هابی مثل طالبی، گرمگ و خربزه را کمبوزه می گویند
 یار ما (بلغور) خردہ - های دانه غلات مثل گندم، جو و یولاف است
 در جمع آوری این مطالب مهندس عادل رمضانی، مهندس محمد رضا مختاری، مهندس سعید صادقی، طهماسب کاووسی و محمد باقر مشایخی کمک های ارزنده ای نمودند که بدین وسیله از ایشان قدردانی می نمایم



اوزگه چیراغينا ياغ او لماق بسدير - شعرى كه باعث آفرينش
سهندىه شهريار شد


نامه منظوم بولود قاراچورلو "سهند" به شهريار كه در آن شهريار
را از "روغن چراغ ديگران" شدن برحدر مى دارد و از او مى
خواهد كه اگر قرار است بسوزند، برای ملت خود بسوزند. اين نامه
منظوم باعث آفرينش "سهندىه" شاهكار شهريار شد.

اوزگه چيراغينا ياغ او لماق بسدير
دو غما انللىمييز قارانلىقدادير
يانيب، ياندىرميايق يادين او جاغين
ائويميز سويوقدور، قيشدير، شاختادير

دئميره م، يانميايق آلو ولا نامياب
يانمسين، نئيله سين يازيق پروانه؟
يانميايق و فاسيز يارين او دونا
ياناق ائليميزه، ياناق وطنه!

بو گون من سهند م، سن شهربييارسان
گل باشين او جالداق قوجا تبريزين
بير كره يادلارين داشيني آناق
چكه ك قايギسينى اوز ائليميزين

وفاسيز گوللرين او ستوندن اوچاق
قوناق صداقتلى ائل قوجاغينا
سۇئىمىز عشقىمىزدىن بىر پېوند سالاق
ائلين شاختا وورموش گول بوداغينا



AŞIQ SƏNƏTİNİN HÜSEYN SARACLI ZİRVƏSİ



AKADEMIK NİZAMI CƏFƏROV

Azərbaycan aşiq sənətinin kökü qədim türk ozan yaradıcılığından gələn çox zəngin bir tarixi vardır. Və bu sənətin əsas özəlliklərindən biri də budur ki, bütün tarix boyu qazanılmış təcrübəni yaşatmağa çalışmış, zaman-zaman nə qədər müasirləşsə də, kökdən (gendən) gələn tipoloji keyfiyyətləri qoruyub saxlamışdır.

Əlamətdar cəhətdir ki, Azərbaycan aşiq sənəti XX əsrə ayrı-ayrı regional məktəblər halında gəlib çıxmaqla fərqli xüsusiyyətlər nümayiş etdirmiş, ancaq həmin fərqlər də heç zaman sənətin genotipini inkar etmək iddiasında olacaq qədər dərinləşməmişdir. İlk növbədə istedadlı, ustad yanında yetişmiş (və özü də ustad səviyyəsinə

yüksəlmiş) sənətkarların yaradıcılığı (və şəxsiyyəti) timsalında aydın görmək olur ki, müxtəlif aşiq sənəti məktəblərini təmsil etsələr də, onlar çox dərin qatlardan gələn eyni mənbədən qidalanmış, eyni irfan bulağının gözündən su içmişlər...

Borçalı mühitinin (və məktəbinin) yetirməsi olan Aşıq Hüsyn Saraklı (1916-1987), heç şübhəsiz, bir məktəbin (və mühitin) hüdudlarına sığmayan, ümumən Azərbaycan aşiq sənətinin tarixində görkəmli yer tutan zirvə-sənətkardır. Elinə-obasına - doğma Borçalıya bütün ruhu ilə bağlı olan ustadin XX əsrin ortalarından başlayaraq türkçənin anlaşıldığı (və saza-sözə dəyər verildiyi) hər mahalda - Türkiyədən Türküstana geniş şöhrət qazanması da təsadüfi deyil... Həm gözəl saz ifası, həm özünəməxsus məlahətli səsi, həm də təsirli sözü ilə dədə-babalardan gələn yaradıcılıq ənənəsini nəinki bütün mükəmməlliyi ilə davam etdirmiş, eyni zamanda, aşiq sənətinin bu gün yaşaması, yeni tarixi şəraitin ideya-estetik tələblərinə cavab verməsi üçün zəruri "reformasiyalar" da aparmışdır ki, bunun ən mühüm şərti (və təzahürü) aşığın xalqla, cəmiyyətlə həmişə sıx ünsiyyəti, məclislərin xarakterinə uyğun təbii (və səmimi) "improvizasiyalar"ı olmuşdur... Geniş etnoqafik dünyagörüşü, vətənpərvərliyi, humanizmi, fitri istedaddan gələn enerjisi (və el arasında qazandığı böyük hörmətdən, nüfuzdan doğulan özünəəminliyi!) Aşıq Hüseyin Saraklıya hər cür imkan verirdi ki, sənət meydanında ürəyi istəyən

kimi kövlen eləsin...



**Əlimə alıncə sədəfli sazı
Sanki səfərlərə atlanıram mən.
Gah Koroglu kimi nərə çəkirəm,
Gah da Kərəm kimi odlanıram mən.**

**Arzular ürəkdə qol-qanad atar,
Nəğməli sinəmdə yüz dastan yatar.
Elə ki sevinər, murada çatar,
Sevincə bürünüb şadlanıram mən.**

**Əzəldən bir dadlı dilə vurğunam,
Sazımda səslənən telə vurğunam.
Bu əziz obaya, elə vurğunam,
Hüseyn Sarachi adlanıram mən.**

Hüseyn Saracının yaşamış-yaratdığı sovet dövründə, demək olmaz ki, məlum ideologiya aşiq sənətini bütünlükə arxivə göndərmək istəyirdi, ancaq etiraf etmək lazımdır, elə qəti tədbirlər görüldü ki, aşiq sosializmin nailiyyətlərini tərənnüm etməkdən kənara çıxmışın. Və həmin tədbirlərin müəyyən

"uğur" qazandığını təsdiq edən faktlar kifayət qədərdir... Bununla belə, Aşıq Şəmşir, Dərya Məhəmməd, Aşıq Kamandar, Mikayıł Azaflı, Hüseyin Saraclı... kimi ustadların yüksək sənət idealları səviyyəsindən ideoloji basqlara göstərdikləri müqavimət həmişə güclü olmuş, Azərbaycan aşiq sənətinin tarixi prinsipləri məsuliyyətlə müdafiə (və mühafizə) edilmişdir... Aşıq Hüseyin Saraclının sovet ideologiyasına (və sosialist sisteminə) münasibətini şərtləndirən, xüsusilə tərcümeyi-hal (və tale!) xarakterli olduğu üçün, təbiidir ki, onun dünyagörüşünə təsisiz qala bilməyən bir məqamın üstündən keçmək mümkün deyil: kənddə kolxoz quruculuğu dövründə - 1931-ci ildə (onda Hüseyinin on beş yaşı vardı) atası Qurban Əfəndi bolşevizmin qəzəbinə tuş gəlib güllələnmişdi... Ona görə də, hər şey bir yana, gəncliyinin bu acı xatırəsi imkan verə bilməzdi ki, böyük sənətkar kolxoz kəndinə mədhiyyələr desin, sovet hakimiyyətini alqışlaşın... Ancaq onun yaradıcılığının metodoloji mahiyyətini müəyyən edən əsas şərt, heç şübhəsiz, aşiq sənətinin əzəli-ədəbi prinsipləri, hər cür şəxsi mənafə və ya konyukturlardan uzaq, müqəddəs (və pozulmaz) qanunlarıdır...

**Saracılıyam, saza meyl salmışam,
Öz dərsimi ustadlardan almışam.
Dost yolunda canı fəda qılmışam,
Güdməmişəm şöhrət-şəni dünyada.**

Hüseyin Saraklı çox ustadlardan dərs alıb, ancaq yeni aşiq sənətinin banisi Aşıq Ələsgəri ustadlar ustadı sayır:

**Cəmi aşıqların ustadı sənsən,
Yoxdur sözlərinin sanı, Ələsgər!
Aşıqlar çox gəlmış-getmiş dünyadan,
Sənin kimi aşiq hanı, Ələsgər!**

Müasirlərindən Dədə Şəmşirə - onun sənətinə, şəxsiyyətinə ehtiramını isə ayrıca bildirərək deyir:

**Havalandı dəli könül
Kəlbəcərdə, Dədə Şəmşir!
Qocalmisan, necə dözüm
Belə dərdə, Dədə Şəmşir?!**

**Bu dünyada möhlət azdı,
Xudam özü belə yazdı.
Umudumuz telli sazdı
Bu yerlərdə, Dədə Şəmşir!**

**...Hüseyin desin həzin-həzin,
Heç düşməsin gücdən dizin.
Qayalarda qalsın izin,
Sözün sərdə, Dədə Şəmşir!**

Hüseyn Saracının ünsiyyətciliyinin göstəricisidir ki, müasiri olan sənətkarların çoxu ilə əlaqə saxlamış, şeirləşmiş, yaradıcılıq dostluğu eləmişdir... Və maraqlıdır ki, "deyişdi"yi söz adamları içərisində həm şifahi, həm də yazılı ədəbiyyatın müxtəlif nəsillərindən olan nümayəndələrinə təsadüf etmək mümkündür.

Aşıq ola, telli sazı sinəsinə ala, könlü yüz yerdən qanad açıb pərvazlana,ancaq bu dünyanın göz oxşayan gözəllərini görməyə!..

Hüseyn Saracının gözəlləmələri yalnız klassik poetexnoloji mükəmməlliyi ilə deyil, həm də xəfif duzu-məzəsi ilə seçilir...

**Bir adsız məktubun düşdüm izinə,
Bilmədim dünyanın harasındadır.
Gəzdim el-obanı mən qarış-qarış,
Dedilər, o dağlar arasındadır.**

**Tamam üç il gəldi keçdi aradan,
Nə zaman bu qəlbim çıxar qaradan.
Dar günümədə yardım etsin yaradan,
Dərdim bir dilbərin çarasındadır.**

**Saracı yolunda qoydu sərini,
Aradım dayazı, gəzdim dərini.
Zorla tapdım ünvanını, yerini,
Gördüm ki, dərdlilər arasındadır.**

Ustad sənətkarın elə nəsihətamız kəlamları var ki, ümumən klassik aşiq təfəkkürünün metafizikasına, ədəb-ərkan fəlsəfəsinə dayanmaqla yanaşı, dövrümüzün həyat prinsiplərini, insanlıq meyarlarını müəyyənləşdirmək (və bir daha mötəbər mövqedən xatırlatmaq) baxımından olduqca aktual səslənir:

**Halal tut mayanı hər zaman, oğul,
Haramlıqla dövlət, mal olmaz-olmaz.
Əyər əyri baxsan özgə malına,
Boş qalar pətəyin, bal olmaz-olmaz.**

**Mərifətlə giriş tutduğun işə,
Söz gərək ağızdan çıxmamış bişə.
Bağında gül-çiçək bitsin həmişə,
Tikan yarpağından gül olmaz-olmaz.**

**İbrət götür Saraclının sözündən,
Namərdlər tez düşər xalqın gözündən.
Pəhləvan olsan da demə özündən,
Hər güləşən Rüstəm-Zal olmaz-olmaz.**

Bu gün bir sıra möhtəşəm xalq dastanlarının yüksək peşəkarlıqla (və son dərəcə istedadlı virtuozluqla!) ifa örneklerinin - lent yazılarının mövcudluğu üçün Aşiq Hüseyin Saraclının müqəddəs ruhuna minnətdarıq... Və nə yaxşı ki, onun o zaman hələ tələbə olan, həmyerlisi Dəyanət Osmanlıya ömrünün sonlarında verdiyi bir müsahibə qalıb ki, həmin

müsahibədə ustadin gənc aşıqlara belə bir tövsiyəsi də var: "...Ənənəni qoruyub saxlasınlar, yaxşı olan nə varsa öyrənsinlər. Çünkü bu saz Dədə Qorquda, Koroğluya, Kərəmə, Ələsgərə dayanır, üzü bizim kimliyimizə doğru baxır".


Ustad sözü həmişə Haqdan gəlir!..

QAYNAQ- "525-ci QƏZET"



حیدر عمو اول غلو

تبریزدن مرنده امانت گئتدی او بومبی حیدرخان تهیه ائتدی



مشروطه انقلابینین بیویوک سیماسی
حیدرخان عمداً غلو نون اجدادی
آذربایجانین سلماس شهریندن اولموش.
او بیرنجی تحصیلاتین ارمیستانین
گمری شهریندہ باشلا بیب
وتحصیلاتینی تقلیس و باکی شهرلریندہ
باش چاٹ دیریب
ق ایلیندہ باکیدا برق 1319هـ.
مهندسیلیغیندا ایشه باشладی. حیدران ان
گنج چاغنidan سیاسی ایشله قوشلوب
و 1900م ایلیندندن نریمانوف ایله تانیش

اجتماعيون عاميون)) قورقوسونون عضوي اولورو)) اولماغيله سونرا بو قورقونون دستوري له تبريزين ((اجتماعيون عاميون)) قورقوسون على مس يو نون رياستيه قورر مشهد شهرينده امام رضانين صحنيين برق کارخاناسين مظفرالدين شاهين دستوري له يولا سالير و او شهرده بير پارا سياسي ايسلره مشغول اولور اما ((اجتماعيون عاميون)) قورقوسونون شعبه سين اوردا قورماق امک ان ت اپمير حیدرخان تهرانا گئيip و اوونون كومكيله تهراندا نئچه خطرلي مسلحنه عمليات اولونور و استبداد باشچيلارين قورخويها سالير، دولت وزيرلريينين بيرينين ائويته بومب آتماق، علاالدوله نين ائويته بومب آتماق، و اتاباك اعظمين تروري کي عباس آفاتبريزى نين اليله

اولدي بو عملياتلار دان ساييلير. حيدرخان توركى، فارسى، روسى، انگلیسي و فرانسا دىللرينه تانيش ايدى. نئچه يول ايراندا توتوروب و دوستاق اولموشدى اما اوز يولوندان ال چكمه يىب و مبارزه سينه دوام وئرمىشدير. ستارخانين تبريزده قياما باشلاماسىلە حيدرخان تبريزه گلىپ و تبريز قياميندا بويوك نقش ايفا ائتمىشدير او جمله دن شجاع نظام مرندى و اونون اوغلونون اولدورولمه سيني دئمك اولار حيدرخان خوي شھرينده بوغدانى احتكار ائتلرین بورنون يئرە سورتوب و خوي اهلين او لارين اليىن قورتارير. 1288 گونش ايلىندن كى تهران مشروطە مجاھيدلرینين اليلە فتح اولونور حيدرخان تهرانا گلىپ و بىر عدە آزادى سئونلرین كومكىلە ايرانين دموكرات فرقە سين تشکيل وئرير آما اونا بىر پارا اتهاملار ويريلير و حيدرخان مجبور اولور ايراندان چixa. او شوروى نين انقلابينا قدر شوروى دە قالىر و اوردا سياسى ايشلاره مشغول اولور م ايراندا اوچ بويوك انقلابى حركت كى دئمە ك او لار 1919 مشروطە انقلابينين ادامە سى ايدىر باشلانىر، كىنل پسيان خراساندا، خيابانى آذربايجاندا ميرزا كوچاك خان گىلاندا حيدرخان بو قياملارين آراسىندا بېرىلشمە ك ياراتماق اوچون بو بېئلرە نمايندە يوللاپير اما بو نمايندە لر او وقت خراسان ايلە آذربايجانا يېئيشىرلر كى كىنل پسيان ايلە خيابانى نين قيامي ايقادان توشموشدى. حيدرخان ميرزا كوچاك خانا كومك انتمه ك اوچون كىزلىنىدە گىلانا گلىپ اما بو مامورىتىدە ارتجاعى و آلانمىش انس انلارين اليا شەھادته يېئىر بىر بو انسانين فداكارلىغي و مظلوملارا داياق اولماسى اونى خلق اىچىنده بويوكلىغا يېئيرير و اونون حقىنده چوخلو بايتىلار و

فوشمالار قوشولور...

عمو او غلو گلدي خويما خوبيلولار قرار قويما
يئتىملرىن قارنى دويما ياشاسىين گوزل عموم او غلو

عمو او غلو مىنېب فايتو نا تومار وئریب او ز آلتىنا
چورك يئنېب يوز آلتىنا ياشاسىين گوزل عموم او غلو

راستابازار لار راستاسىي گلير مجاهد دسته سى
عمو او غلودور سر كرده سى ياشاسىين گوزل عموم او غلو

باقال- بازار چيراق قويدو كاسىپ باخدي قارنى دويدو
هر بير ايشە قانون قويدو ياشاسىين گوزل عموم او غلو

Mişov Araşturma qurupu



Zernişan Xanım

Dün Sayın Iraq Türkmen Cebhesi ve Türkmen Millet Vekili Başkan Erşt Salihi Beyin Armağanını Degerli AZ TV de Turan programın Sonucusu Zernişan Xanıma Takdim Etdim.Takimat AY TV İstodiyosunda Canlı yayında oldu..Her kese Sayın Başkanımız Erset beye saygı ve salamlarının امس في تلفزيون القرم (اي تي في) وفي برنامج
خاصل بعنوان ازربيجان وتركمان العراق و مباشرة على الهواء
تكلمت عن عادات وتقالييد والوضع الحالي لتركمان العراق وفي نهاية
البرنامج قدمت بلاكيتات هدية السيد رئيس الجبهة التركمانية العراقية
وناعب التركمانى ارشد الصالحي لستة ادباء وشخصيات بارزة في
العاصمة باكو وكان فرحةهم لا يوصف تجاه السيد ارشد الصالحي
وبلغوني بايصال سلامهم وتحياتهم له و عند رجوعي لارض الوطن
سوف انشر البرماج بكامله لمدة ساعه واحده



Vekili Başkan Erşt Salihi Beyin Armağanını Degerli AZ TV de Turan programın Sonucusu Zernişan Xanıma Takdim Etdim.Takimat AY TV Istodiyosunda Canlı yayında oldu..Her kese Sayın Başkanımız Erset beye saygı ve salamlarının امس في تلفزيون القمر (اي تي في) وفي برنامج خاص بعنوان ازربيجان وتركمان العراق و مباشرة على الهواء تكلمت عن عادات وتقالييد الوضع الحالي لتركمان العراق وفي نهاية البرنامج قدمت بلاكيتات هدية السيد رئيس الجبهة التركمانية العراقيه وناعب التركماني ارشد الصالحي لستة ادباء وشخصيات بارزة في العاصمه باكو وكان فرحهم لا يوصف تجاه السيد ارشد الصالحي وبلغوني بايصال سلامهم وتحياتهم له و عند رجوعي لارض الوطن سوف انشر البرماج بكامله لمدة ساعه واحدة





قلعه سمیرم

قلعه یا دژ شمیران در کنار دریاچه سپیدرود و بالای تپه‌ای مرتفع و سنگی که رود قزل اوزن از جنوب آن می‌گذرد قرار دارد. این قلعه، از قلعه‌های پر اهمیت و معتبر ایران است و در بین اهالی منطقه به نام های شمیران و سمیران معروف است، ولی در متون تاریخی به نام های سمیران، شمیران، سمیرم، شمع ایران، کنگریان، سمیویروم و سالاریه نام برده شده است.

پیشینه این قلعه را به دوران قبل از اسلام نسبت می‌دهند و در طول سال‌های سده چهارم هجری تختگاه کنگریان-آل مسافر-بوده است. طرح کلی بنای قلعه به شکل مستطیل و ارتفاع برج‌ها و دیوار نزدیک به 15 متر است که تمامی آن را با کمک سنگ‌های لاسه و ملاط گچ به ضخامت 8 پا ساخته‌اند و در فاصله‌های 1 متری کلافی چوبی در دل دیوار به کار برده اند که علاوه بر استحکام و

همیستگی اجزا، نظمی منطقی به بنا بخشیده و از دور به صورت یک رج سنگ خودنمایی می‌کند.

در دیوار شمالی قلعه ۲ برج وجود دارد که در قسمت بالا دارای پنجره‌های بلند مستطیلی شکل با قوس نیزه‌دار هستند که بیشتر برای نگهبانی پایین قلعه از آنها استقاده می‌شده است.

طرز ساختمان دیواره غربی قلعه با جانب شرقی تفاوت دارد و به جای برج‌های مدور، دیواری صاف ساخته‌اند که نمای خارجی ساختمان‌های این بخش قلعه به شمار می‌رود و به تمامی از ملاط گچ پوشش یافته و به خوبی حفظ شده است.

قسمت جنوبی دژ نیز دیواری صاف دارد که به خاطر رود قزل اوزن از امنیت بیشتری برخوردار بوده و نیازی به استحکامات دفاعی بیشتر احساس نمی‌شده است.

دژ شمیران نزدیک به دو قرن جزو قلعه‌های اسماعیلیان بوده و پس از هجوم هلاکو تا پایان دوره صفوی نیز در کشمکش‌های سیاسی اهمیتی بسزا داشته است.

نام شمیران بارها در متون آمده است. شمیران مرکز طارم بود و قلعه در کنار شهر قرار داشت. دیواری گرد شهر و قناتی در میان قلعه تا کنار رو دخانه وجود داشت که از آن جا آب برミ داشتند.

این قلعه در نزدیکی روستای بهرام آباد از توابع طارم قرار دارد. برای رفتن به سوی قلعه می‌باید از روی سد سفید رود عبور کرد.

طول جاده ماشین رو از سد تا بهرام آباد ۱۸ کیلومتر است و بعد می‌باید مسافتی در حدود ۳ کیلومتر را به سمت جنوب با پای پیاده طی کرد تا به قلعه رسید.



سمیرم از دید جهانگردان:

کسان دیگری هم به این دژ که سمیران و سمیروم هم نامیده شده است پیش و یا پس از ناصرخسرو پاگداشته و آن را توصیف کرده اند. یکی از آنها ابودلف ینبوعی جهانگرد عرب است که در سال ۳۳۱ هجری قمری از آن دیدار کرده و در این باره می نویسد: «به دژی از سرزمین دیلمان موسوم به سمیران رسیدم. اینبیه و عماراتی را که در این دژ دیدم تاکنون در هیچ یک از مراکز حکومت و سلطنت ملوک ندیدم. در این قلعه دو هزار و هشتصد و پنجاه و اند خانه کوچک و بزرگ بود.

صاحب دژ محمد بن مسافر بود و هر وقت اثري ظريف و يا کار هنري دقيقی می دید، از سازنده آن خبر می گرفت و نشان او را می جست تا می یافت. مال فراوانی برای او می فرستاد و او را به محل خود دعوت می کرد و متعهد می شد در صورت آمدن چندین برابر آن مال را بدو بدهد. هنگامي که هنرمند به خدمت او را می رفت، او را در دژ می نشاند و نمی گذشت باقی عمر از آنجا بیرون رود. روزستان ادگان را نیز در دژ



می نشاند و به آموختن هنر و صنعت و امی داشت.

فخرالدوله دیلمی از شاهان آل بویه در سال ۳۷۳ هجری قمری صاحب بن عباد را برای تسخیر مازندران تعیین می کند. صاحب بن عباد نیز ابوعلی حسن بن احمد را برای محاصره و تسخیر این دژ می فرستد. اما کار محاصره به درازا می کشد و صاحب بن عباد نامه ای به ابوعلی می نویسد و از او می خواهد که هرچه زودتر کار تسخیر این دژ را به پایان برساند. ابوعلی در نامه ای به او می نویسد: «نامه تو درباره شمیران رسید. به گمان من تو کار این دژ را سبک گرفته ای بدین سبب من شرحی مفصل می نویسم تا میل تو را برانگیزم و به کوشش ات وادارم، بیناتر کنم و عزمت را استوارتر گردانم. بدان ای سرور من شمیران دژ نیست، کشور است، کشور نیست، بلکه کشورها است... هر کس به شمیران دست یابد قسمتی از خاک گیلان را از کنار سپیدرود می تواند بر خاک دیلمان بیفزاید. این مزیت و شهرت

کم خواهد بود... هرگاه که این دژ را به دست آری هر آینه شکوهی به دست آورده ای که هرگز ناید شود.»^{۱۰} سرانجام فخرالدوله پسررکن الدوله دیلمی پنجاه و نه سال پیش از ورود ناصرخسرو به این دژ آن را در سال ۳۷۵ هجری قمری تسخیر می کند. مقسی جهانگرد و جغرافیدان عرب در سال ۳۷۵ هجری قمری در



کتاب خود به نام احسن التقاسیم می نویسد: «در سلارونده قلعه ای است که آن را سمیرم خوانند. بر دیوارهایش شیرهای زرین و آفتاب و ماه نقش کرده اند ولی خانه های آن از خشت بنا شده

است.»^۱ یاقوت حموی نویسنده و جهانگرد عرب در سال ۶۲۱ که از ویرانه های این دژ بازدید کرده است در فرهنگنامه جغرافیایی خود به نام معجم البلدان می نویسد: «سمیران دژ پایداری است که بر کنار رودی عظیم در میان کوه های ولايت طارم که صاحب الموت آن را خراب کرد. من آن را دیده ام. آثار باقی مانده نشان می دهد که از امهات قلاع بوده است.»

سمیرم از دید ناصرخسرو:

ناصرخسرو درباره این قلعه می نویسد: «به کنار شهر قلعه ای بلند بنیادش بر سنگ خاره نهاده است، سه دیوار بر گرد او کشیده و کاریزی به میان قلعه فرو برده تا کنار رودخانه که از آنجا آب برآورند و به قلعه برند. هزار مرد از مهتر زادگان ولايت در آن قلعه هستند تا کسی بپراهمی و سرکشی نتواند کرد و گفتند آن امیر را قلعه های بسیار در ولايت دیلم باشد و عدل و اینمنی تمام باشد چنان که در ولايت او کسی نتواند که از کسی چیزی ستاند و مردمان که در ولايت وی به مسجد آدینه روند همگی کفش ها را بپرون مسجد بگذارند و هیچ کس کفش آن کسان را نبرد.»

تاریخچه طارم

مطالعات تاریخی و جغرافیایی طارم

طارم ناحیه ای است در کنار رود قزل اوزن . اعراب آنرا ترم و تیرم نامیده اند. یاقوت طارم را دو مکان جداگانه ذکر می کند. طارم پائین و طارم. حمد الله مستوفی از واژه طارمین استفاده می کند. تلفظ جدید فارسی آن طارم است. اگر چه طارم امروزه نام یک بخش

می باشد، با این حال شهری کوچک به نام طارم در ساحل راست قزل اوزن بین ونیسر و کلچ وجود دارد. قصبه دیگر طارم در سمت راست جاده مستقیم اردبیل به میانه بیرون از ناحیه طارم قرار دارد.

به گفته نزهه القلوب مرکز طارم در ابتدا فیروز آباد بود. در دوره مغول اندر جای آنرا گرفت. بنا به گفته راولینسون ونیسرد در ساحل راست رودخانه مرکز طارم بود. فورتسکو می گوید مرکز طارم باناری در ساحل چپ رودخانه می باشد.

ما نمی دانیم ساکنان اولیه طارم چه کسانی بوده اند. در بخش هایی از ساحل رودخانه قزل اوزن اقوام باستانی کادوسی را جای داده است. و برای توجیه آن به کتاب جیهانی (اشکال العالم) ارجاع می دهد که وي در سده یازدهم میلادی/ چهارم هجری کل این ناحیه را کادوسستان می نامد. ناحیه دورافتاده طارم- خلخال تنها نقش اندکی در تاریخ آنهم در زمان حکمرانی سلسله آل مسافر با پایتختشان شمیران داشته است که در آن دوره بر آذربایجان، اران، گیلان و ناحیه دورتری حکمرانی می کردند. قبل از سال 316ق با سالار این اسوار امیر شمیران اشنا می شویم.(ابن اثیر، ج8، ص142)

یاقوت به نقل از مسurer ابن مهلهل 330ق اشاره به وجود 2850 خانه کوچک و بزرگ در شمیران می کند. از نامه جالب توجه صاحب ابن عباد وزیر آل بویه که یاقوت آنرا نقل کرده استنباط می شود که طارم ابتدا زیر نظر قزوین بود که توسط محمد ابن مسافر که طارم را در قلمرو قلعه در اورد، جدا شد. در سال 379ق آل بویه قلعه شمیران را به واسطه یک رابطه خویشاوندی تحت سیطره خود در آوردهند. اما پس از مرگ فخر الدوله ابراهیم مسافری،

زنجان، ابهر، سرجهان و شهر زور را فتح کرد. در زمان مغول مخصوصا هنگامی که پایتخت ب سلطانیه انتقال یافت، طارم اهمیت یافته و نزهه القلوب در مورد آن شواهد و مدارک بیشتری در دسترس قرار می دهد. در زمان اولجايتو حکومت طارم در دست شخصی به نام شحنه گیرای بود و وي در سال 700ق از آنجا حملاتی به گیلان انجام می داد. در زمان تیموریان خان های خلخال

و طارم نقش مهمی بازی کردند. شمیران نیز باید در این دوره تعمیر شده باشد.

زیرا مورخین گیلانی اظهار میدارند، که چگونه پس از مرگ یعقوب آق قویونلو در سال 896 ق کارکیا میرزا علی قلعه را با حیله جنگی متصرف شد. در زمان اسماعیل اول طارم در مسیری بسیار مناسب، بین سرزمین های کارکیا که مرشد جوان در آن پنهان شده بود و اردبیل مسقط الراس قدیمی خاندان وی، واقع بود. مسیری که توسط اسماعیل در جریان حرکت و فرار مشهور وی در سال 905 طی شده بود به این طریق بود: طار - برندق - نساز -



کوی - حفیض آباد - ابروق - اردبیل - طارم در چند مورد در کتاب تاریخ العماره به عنوان مکانی که صفویان زمستان سال 921 را در آنجا گذرانیده و به شکار پرداختند، از آنجا سپاهیانی به گیلان گسیل داشتند، یاد شده است. عناصر ترک به تدریج عناصر ایرانی (دیلمی و گیلانی) را در طارم در خود جذب کردند. در زمان

نادر کردهای عمارلو در منجیل و پشتکوه طارم سکنی داده شدند. در هر صورت اهالی طارم اکنون ترک هستند. بنا به گفته اعتماد السلطنه (مراہ البلدان، ص 335) قاجاریه طارم را ناحیه ای جدا قرار داده و آنرا به عنوان اقطاع یا تیول به محمد خان دولو و پسر او الهیار خان آصف الدوله واگذار نمودند. از به سلطنت رسیدن رضا خان یک لشکر بزرگ به خلخال اعزام گردید و چند حاکم و خان محلی به دار آویخته شدند.

آثار و شواهد تاریخی حاکی از استقرار انسانها در این منطقه از دوران پارینه سنگی می باشد. غار های موجود (غار خرمنه سر و

غار قلعه شیت) نشانه هایی از زندگی انسانها در هزاره پنجم قبل از میلاد مسیح به دست می دهد.

از ویژگیهای استقرار های اولیه انسانی اینکه بر خلاف سایر مناطق فلات مرکزی کشور، استقرار در این منطقه با آرامش نسبی و فارغ از جنگ و خشونت صورت گرفته است. آثاری که از دوران، اشکانیان، ساسانیان و کنگریان به جا مانده است (نظیر معابد، آتشکده ها) نشان می دهد که در دوران اشکانیان و ساسانیان دره قزل اوزن از رونق خوبی برخوردار بوده است.

این شهرستان تقریبا همزمان با زنجان به سال 24 هجری در زمان خلافت عثمان، اسلام را پذیرفت و این پذیرش در طارم بر خلاف زنجان با خشونت همره بوده است. در اوایل قرن چهارم هجری که خاندان جستانیان در دیلمستان همچون درخت کهن‌سالی روی به خشکیدن داشت نهالهای تازه ای از آن در اینجا و انجا سر برآوردند و به درخت تنومندی تبدیل گشتند یکی از این خاندانها و نخستین آنها کنگریان بود که در تارم بنیاد فرمانروایی گذارده و سپس به آذربایجان و اران و ارمنستان و زنگان و ابهر و سهرورد نیز دست یافتد و بیشتر دیلمستان نیز در تصرف ایشان بود. شرق شناسان اروپا و برخی مولفان شرق این خاندان را مسافری یا سالاری خوانده اند ولی نام اصلی ایشان کنگری بود چنانکه در نامه ابو علی حسین بن احمد به صاحب بن عباد در دو جا به این نام تصریح شده است. همچنین ابن مسکویه در تجارب الام دردو جا

پیلسوار پسر مالک را از این خاندان که کنگری قید می کند، بنیانگذار کنگریان معلوم نیست و نخستین کسی که از ایشان شناخته شده محدثین مسافر و نخستین داستانی که از او در تاریخها قید شده کشنن علی پسر و هسودان است. محمد بن مسافر بد سرشت و درشتخوی بود با خاندان خود رفتار ناهنجار داشت و هسوداد پرسش از او ترسناک شده پیش برادرش مرزبان رفت و یک روز که محمد برای بازدید از دژ دیگر به بیرون قلعه رفته بود در را به رویش بسید و دستگیرش کردند این حادثه در سال 330 ه ق بود. بعد از محمد پسرش و هسودان بن محمد به حکومت رسید که با

برادرش مرزبان یاور و پشتیبان همیگر بودند بعد از مرگ مرزبان در سال 346 میانه و هسودان با پسران مرزبان رو به تیرگی افتاد و آنها را کشت ابراهیم بن مرزبان به آذربایجان دست یافته و لشگر و هسودان را شکست داد. 1 سال بعد (سال 355) و هسودان با گرد آوری سپاهی از تارم و دیلمستان لشگری به همراه یکی از سرکردگان خود به آذربایجان فرستاد ابراهیم شکست خورده پیش رکن الدوله در «ری» فرار کرد، از این پس از و هسودان خبری نیست و سال مرگش هم معلوم نیست تا سال 420 از عباراتی که یاقوت در معجم الاد با بیان کرده پیداست که نوح بن و هسودان پادشاه شده و گرنه پادشاهی به پسر کودک او نمی رسید و در سال 379 فخر الدوله پسر رکن الدوله به دژ شمیران دست یافت حکومت در دست پسر نوح بود چون او خردسال بود رشته امور به دست مادرش بود فخر الدوله او را به عقد خود در آورد و زنی از خویشان به پسر او داد و دژ را از آن خود کرد. از اینرو باید گفت در زمان او کنگر بان به یک باره بر افتادند تا پس از مرگ فخر الدوله دوباره سalar ابراهیم بنیاد فرمانروایی گذاشت.

گویا نام پسر نوح جستان بوده که یاقوت در معجم الادباء در ذکر نام بزرگان و بزرگ زادگان دیلم که در دربار فخر الدوله می زیستند از آن نام می برده. بعد از ابراهیم بن مرزبان بن اسماعیل بن و هسودان به پادشاهی رسید.

که به «سالار تارم» ملقب بود. بعد از ایشان نوبت به جستان بن ابراهیم رسید و نخستین کسی که نام او را اشکار می برد ناصر خسرو است که در سفر نامه خود که در سال 438 از خاک او گذشته است. بعد از او هم مسافر که معلوم نیست پسر که بود و با جستان چه نسبتی داشته به حکومت می رسد و پس از او دیگر خبری از کنگریان نیست. این خاندان در تاریخها چنان که با نام مسافر شروع می شود با همان نام هم به پایان می اید. یاقوت درباره دژ شمیران می نویسد. خداون الموت ویرانش ساخت، به قرینه این مطلب می توان گفت که خود کنگریان نیز به دست ملحدان الموت بر افتادند. پادشاهان کنگری سکه نیز می زندند از سکه های

و هسودان بن محمد و ابراهیم بن مرزبان در موزه های اروپا موجود است.

نامهای جغرافیائی هم ریشه

۱-تاریخ در ترکستان چین: تاریم نام محلی در ترکستان شرقی در مرز اویغور با قوچا است. نام روדי که در آنجا روان است و ادی آن نیز تاریخ می باشد (کاشغری).

۲- طارمات: در متون تاریخی از یوخاری تاریم و آشاغی تاریم (طارم علیا و سفلی) به شکل "طارمین" و از ناحیه تاریم به عنوان "طارمات" نام برده شده است. کیهان، بلوک طارم علیا را ذیل ناحیه زنجان بعنوان "طارمات" آورده و می‌گوید: در شمال زنجان و در اطراف دره سفیدرود واقع شده، آب و هوای آن گرمتر از زنجان و محصولات آن گرسنگی دارد. ...
طارم رو دیست که از طارم علیا (تابع زنجان) میگذرد. گرچه کلمه "طارمات" ظاهرا جمع عربی "طارم" است، اما به احتمالی ضعیف می‌تواند به صورت جمع مغولی طارمین نیز قبول شود، مانند بایات جمع بایان (ثروتمندان)، بالاگات جمع بالاگاسون (شهرها)، مرکیت جمع مرگه‌ن (شکارچیان)، تیگیت جمع تیگین (شاهزاده ها)، آرات جمع آران (مردم)....

۳- تاریم خره گهه Tarım Xərəggə : ترکیبی ترکی به معنای خانه زمستانی که به شکل "خرگاه طارم" به زبان فارسی وارد شده است. حنانه در این بنت آمده است:

چه پہتر ز خرگاه و طارم کنون

به خرگاه طارم درون آذران منوچهري (ديوان ص ٦٧) طارم در اين تركيب همان تاريym ترکي به معني گرمسيir است. خرگاه Xərgə - خره گهه Xərəqə نيز کلمه اي ترکي به معني خانه و نوعی چادر است که به صورت خرگاه به زبان فارسي وارد شده است. ريشه اين کلمه خر Xər ، معادل کلمه منقولي گر Ger به

معنی خانه، چادر و یورت ترکی است. فرم اولیه خرگه در ترکی باستان به شکل کره Kerekü - کره گوئه Kərəgү و سپس گره گهه Kərəggə، خره گهه Xərəggə می باشد. کلمه "گردک" Gərdək به معنی حلقه نیز از ریشه "گر" بوده و ترکی است. این کلمه ربطی به "گردک" فارسی ندارد.

تاریم طارم Tarım Tarım

ناحیه ای از آذربایجان جنوبی که در تقسیمات کشوری فعلی ایران بین استانهای زنجان، قزوین (نک. قازوین-قزوین) و گیلان تقسیم شده است و نام روذخانه ای در این ناحیه. بنا به جغرافیای سیاسی کیهان در ناحیه قزوین آذربایجان دو تاریم وجود دارد. یکی طارم علیا [یوخاری تاریم] و جزء خمسه و دیگری طارم سفلی [اشاغی تاریم] که جزء قزوین محسوب میشود. بلوك طارم سفلی در شمال غربی قزوین و جنوب منجبل واقع شده و اراضی آن حاصل خیز و زراعت آن دیمی و از آب چشمہ مشروب میشود (جغرافیای سیاسی کیهان ص ۳۷۳).

یاقوت این کلمه را بین صورت آورده(طرم) گوید ناحیه ای است بزرگ در کوههای مشرف بر قزوین طرف بلادیم. آن ناحیه را دیده ام. اراضی و دیه هایی کو هستاني در آن ناحیت که به اندازه فرسنگی هم در آن دشت هموار یافت نمی شود. با اینحال زمین این ناحیت کیاهناک و پر آب و دارای دیه های فراوان است. اهالی ، آن ناحیت را در زبان بومی خود «ترم» تلفظ کنند و شاید پنجه ای که بنرمی موصوف است منسوب به یکی از این دو موضوع باشد و در این ناحیت بین و هسودان و رکن الدوله دیلمی محاربه واقع شد و شکست نصیب و هسودان گردید. (معجم البلدان). حمدالله مستوفی گفته طارمین ولايت گرمیسر است بر شمال سلطانیه بریک روزه راه. و در او ارتفاعات بسیار نیکو باشد و اکثر میوه سلطانیه از آنجاست. در اول آنجا شهری یك فیروز آباد نام به زمین طارم سفلی دارالملک بود. اکنون بکلی خراب است. و قصبه «انذر» به طارم علیا شهرستان آنجا شده. طول آن از جزائر خالدات. "فدا" و

عرض از خط استوا "لومه" مردم آن ولايت سنی شافعی مذهب اند و آن ولايت پنج عمل است: اول طارم عليا، از توابع قلعه تاج بوده است. قریب صد پاریه دیه است. و جولا،شورزده،درام،حیات،قلات،رزید، و شید از معظم قرای آن است. دوم به طارم سفلي،توابع قلعه شمیران پنجاه پاره دیه و مزرعه بوده است،الون،خوردنق،شرز،رلرد و کلچ از معظمات آن است. سوم هم به طارم سفلي،توابع قلعه فردوس بیست پاره دیه است، و سروان معظم آن. چهارم،نسبار و بریدون. بریدون دودیه معتبر است. و هشت دیه دیگر از توابع آن. پنجم دزآباد سفلي بیست و پنج پاره دیه است. و گلهار و گلچین و بلهل از معظمات آن. حقوق دیوانی آن ولايت با باغات قلات وارد و هیکل شش تومان و چهار هزار دینار

است. (نزهه القلوب مقاله ثالثه ص 65). صاحب «مرات البدان» گويد: طارم اسم دو بلوک است يکي موسوم بطارم عليا و دیگري از بلوکات خمسه است و آن را طارم سفلي گويند... اين دو بلوک مشتمل بر پنجاه پارچه قريه کوچك و بزرگ است و حدود متصل به ولايت قزوين و گيلان و خمسه است و غالب اين بلوک کوهستان است و قرای معتبر آن : سروان، ارکن، نيارك، کلچ، سياه پوش، حصار و آلتين کش است. روخدانه قزل اوزن از مقابل اين قري مي گذرد گويند در ته اين رود گاهي طلا يافت شده و اسم قريه و روخدانه به تركي دلالت بر وجود طلا دارد در قريه ارکن چهار کاچ است که بسيار با عظمت و بزرگ مي باشد.

از نواب مستطاب والا اعتضادسلطنه شنيده شد يکي از آنها که اعظم است محبيت ته درخت نه ذرع و با ارتقای زينادي که ميزان آن محقق نشده است مي باشد و آن سه دیگر قدری با او تقاویت دارد. ميرزا طاهر ديباچه نگار در سال 1267 هـ در خدمت نواب مستطاب والا وزير علوم و معادن بطارم رفته قطعه اي در عجایب آن گفته است که اين دو شعر از آن قطعه است:

بود مانند سرو كشمر

چار کاجی که به ارکن دیدم
همچو پیوستن دجله بفرات
شاه رود و قزل اوزن دیدم

و قریه کلچ که اهالی طارم کله گویند و غالبا در اسماء پارسی در السنه اهل این زمان هاء بجیم مبدل نزدیک به اتصال این دو رود است و بعد از اتصال موسوم به سفید رود می شود. مثل اینکه بعد از اتصال دجله بفرات در قریه موسوم به شط العرب میگردد و در قریه سروان معدن زاج سفید هست که به فارسی زاک و به یونانی قلفدیس می نامند و زاج الاساكفة نیز از این جنس است و این غیر زاج زاجکان قزوین می باشد و زاجکان را نیز راکان می گویند... در دو قریه دیگر حسن اباد و مشکین آباد نیز معدن زاج است و طارم معادن بسیار از قبیل مس و سرب و غیره دارد و طلق زیاد بقدر صفحه ای نزدیک کلچ یافت می شود که ممکن است به درها و پنجره ها بگذارند و چندین جنگل و بیشه دارد... و نیز روحش به همان کتاب ذیل تارم شود. کیهان در جغرافیای خود آورده: در ایران چندین نقطه به اسم طارم معروف است که همه کوهستانی می باشند، در این ناحیه (قزوین) نیز دو طارم است که یکی طارم علیا و جزء خمسه و دیگری طارم سفلی که جزء قزوین محسوب می شود. بلوک طارم سفلی در شمال غربی قزوین و جنوب منجیل واقع شده و اراضی آن حاصل خیز و زراعت آن دیمی و از آب چشمه مشروب می شود، محصولش گندم و جو و شغل اهالی گله داری است. (جغرافیای سیاسی کیهان ص 373). کیهان بلوک طارم علیا را ذیل ناحیه زنجان بعنوان طارمات آورده است: در شمال زنجان و در اطراف دره سفید رود واقع شده، آب و هوای آن گرمتر از زنجان و محصولات آن گرمسیری و دارای 104 قریه می باشد. (ص 378). از حیوانات گربه باتلاقی در نواحی طارم و گیلان و مازندران یافت می شود. معدن سرب در مزرعه شاه نگاه طارم سفلی از توابع قزوین یافت می شود. (جغرافی اقتصادی کیهان ص 27 و 34) در بلاکوه نزدیک طارم کوره ای مهیا شده که از ورقه

های بزرگ سولفور دوپلمب خالص که در سنگ آهک یافت می شود
بطور امتحان سرب بعمل می آوردند.
در روبار و طارم رگه های زغال سنگ نسبه اعلی موجود می باشد.(جغرافیای اقتصادی کیهان ص 53و 230) رجوع به تاریخ مغول اقبال ص 39و 523شود.(ماخذ:لغتname دهخدا. www.mibosearch.com)

وجه تسمیه

تاریم طارم-طرم ترم

۱- از مصدر "تاریماق" به معنی کاشتن زمین و تخم افشناندن، معادل Cultivate (در مقابل اکمه ک = Sow ، دیکمه ک = Plant).
کلمه "تاریم" مرکب از بن مصدری تاری. به علاوه پسوند اسم ساز از فعل "یم" می باشد و به معنی عمل پاشیدن تخم در کشتزار است. این ریشه در فرمهای گوناگون در دیگر زبانهای اورال الای از جمله مانجو، مغولي، مجاري و ... نیز موجود است (تاریبا- تالای- دالا: زمین و کشتزار). از همین ریشه است تارامان Taraman (کشاورز)، تاراقای Taraqay (نوعی پرنده مزرعه)، تaran (اراضی وسیع)، تارانچی Tarançı (محافظ مرز، کشاورز)، تارینچ Tarınc (مرز، سرحد)، تارینق Tariñ (زراعت)، "تاریق تاریماق" Tarım Tarımaq (اکین اکمه-ک)، "داری Dari" ، تاریق Tariq (کشت، جو، گند، دانه، تخم،)، تاریچی Tariqçi (زارع، کشاورز)، تاریقلائق Tariqlaqq (کشتزار، مزرعه)، تارقیلانماق Tarqlanmaq ، تاریقلیق Tariqlıq ، تاریقلیق Yer Tariqlıq Ev (هر سه به معنی انبار محصول)، تاریلماق Tarılmaq ، تاریمسانماق Tarınmaq ، تارینماق Tarınamaq

تاریرقو Tarırqu (جای کم علف)،

تاریتقان Tarıtqan ، تاریتقانی Tarıtqlı ، تاریتقانی Tarıtqlıq

تاریتقانی Tarıtqlıqsaq (کسی که علاقه مند به کشاورزی است)،

تاریتماق Tarıtmaq . کلمه "تارلای Tarlay" در ترکی تاتاری و "تارلا Tarla" به معنی مزرعه در ترکی ترکیه، مخفف "تاریقلاق" (تاریق+لاق) در ترکی قدیم است.

۲- تاریم به معنی شاخه های یک رود که به دلتا ریخته و در آنجا به خالک فرو می روند است. کاشغري آنرا به شکل شاخه های رود که به شنزارها و دریاچه ها می ریزد معنی کرده است. تاریم با بسط معنی به عنوان محلی که شاخه های رود به هم می پیونددند و مجازاً به منطقه پرآب، حاصلخیز و گرمیسری است. به نظر می رسد که وجه تسمیه اصلی ناحیه تاریم آزربایجان بین نام همین است. در این معنی یعنی شاخه های رود و شاخه شاخه شدن احتمالاً با کلماتی مانند تاراماق-داراماق Taramaq (شانه کردن)، تاراق داراق Taraq ، تاراقا Taraq (آلی برای جدا کردن چیز های در هم رفته) همراه است.

۳- تاریم نام محلی در ترکستان در مرز اویغور با قوچا است. نام روپی که در آنچه روان است نیز تاریم می باشد (کاشغري). (در آزربایجان و ترکستان نامهای جغرافیائی مشابه بسیاری، احتمالاً با ریشه واحد وجود دارند، مانند اورمو و اوروچی، بالاساقون و ورزقان، خیبوو و خیوه، تاریم و طارم، قوشچای و قوشچایدام، باروق-باریق،)

۴- محمود کاشغري در اثر خود مصدری به شکل "تاریملاماq Tarımlamaq" به معنی عبور کردن از عرض رودخانه با پریدن از روی یک سنگ به سنگ دیگر را ذکر نموده است.

۵- یاقوت در اثر خود "تاریم" را به شکل "طرم" [تاریم] آورده و می گوید که "اهمالی، آن ناحیت را در زبان بومی خود "ترم" [تریم] تلفظ می کنند". "تریم" مورد اشاره یاقوت می تواند اسم از مصدر

ترمهه-ک Tərmək به معنی محل جمع شدن (در اینجا آب) باشد (نک. سرده ری-سردرود). از همین ریشه است ترینگ Təriñگ (عمیق و وسیع، فقط در مورد آب)، ترینگوکله نمه ک Təriñüklenmək (عمیق شدن آب)، ترینگه ک Təriñək (نشد آب، برکه آب، چشمه)، تریگ Tərig (چیده شده)، ترگه Tərgə (نک. دره گه ز-درگز، دره گه زین-درجزین، دره)، ترگه لیرمه ک Tərgəlirmək (جمع شدن)، ترگه شمه ک Tərgəşmək (پشت سر هم آمدن و جمع شدن)، ترگی Tərgi (سفره و خوراکیهای روی آن)، ترقوچی Tərqüçü (جمع کننده)، درمه ک Dərmək ، تریگه ک Tərilmək ، تریلمه ک Tərilmən ، تریلگەن Tərīlgən ، تریلمه ک Tərilmək ، تریمسینمه ک Tərimən ، ترینمه ک Tərinmək ، دریشمہ ک Dərişmək ، ترگه ک Tərgək (بچه)، ترکه ن Tərkən (کسی که همه از او اطاعت می کنند)، ترکین Tərkin (جمع و جور).

۶- حمدالله مستوفی ضمن اشاره به ترکی بودن نام تاریم، معنی آنرا در ارتباط با کلمه طلا در زبان ترکی دانسته است: "گویند در ته این رود گاهی طلا یافت شده و اسم قریه و رو دخانه به ترکی دلالت بر وجود طلا دارد". اما کلمه ای معادل و یا مربوط به طلا در زبان ترکی به شکل تاریم و یا نزدیک به آن وجود ندارد. احتمالاً وی "تاریم" را با "تلیم" Təlim "به معنی فراوان و بسیار زیاد که به عنوان صفت در مورد سکه طلا و پول و ... بکار می رفته اشتباه نموده است. چنانچه در ترکی قدیم گفته می شود "تلیم یارماق Yarmaq" (درهم و سکه فراوان). نیز ممکن است که وی نظری به اصطلاح "آلین تاریم" Altın Tarım "ترکی باستان داشته باشد (نگاه کنید به پاراگراف پائین). به همه حال اشاره حمدالله مستوفی به این مطلب، نشانگر گسترگی و عمق فرهنگ ترکی در منطقه تاریم و طبیعی شمرده شدن آن از سوی وی است.

۷- به گفته کاشغري "تاریم" Tarım و یا "تریم" Tərim ، به معنی لقبی است که به شاهزاده ها و خانمهائي که از نسل افراسیابند و نیز

کودکان و فرزندان آنها داده می شود. "آلتن تاریم" به معنی تاریم طلائی، سمبول زنان اشراف می باشد. عده ای این لقب را مخفف "تئگریم Təñrim" دانسته اند.

۸-تاریم به عنوان نام شخص بکار رفته است. به عنوان نمونه نام یکی از امیران مغول در دوره ایلخانی و نیز یکی از اجداد ایسن قتلخ (اسه ن قوتلو Qutlu Əsən) از امراء عصر سلطان محمد خدابنده (نک. خارابانتو-خدابنده) تاریم (طارم) بوده است.

منطقه تاریم آزربایجان به سبب مصب رودهای فراوان پرآب بودن، پرآبی، گرمسیری و مناسب بودن آن برای کشت بدین نام ترکی خوانده شده است. چنانچه یافقت نیز به این نکته با کلمات "گیاهناک" و "پرآب" اشاره می کند. وی این کلمه را صورت طرم (تاریم) آورده و می گوید: "ناحیه ای است بزرگ در کوههای مشرف بر قزوین طرف بلاد دیلم. زمین این ناحیت گیاهناک و پرآب و دارای دیهای فراوان است. اهالی، آن ناحیت را در زبان بومی خود «ترم» تلفظ کنند".

حمدالله مستوفی گفته طارمین ولايت گرمسیر است. صاحب «مرات البلادان» می گوید: "طارم اسم دو بلوک است یکی موسوم بطارم علیا [یوخاری تاریم] و دیگری از بلوکات خمسه است و آن را طارم سفلی [آشاغی تاریم] گویند، ... این دو بلوک مشتمل بر پنجاه پارچه قریه کوچک و بزرگ است و حدودش متصل به ولايت قزوین و گیلان و خمسه است و غالب این بلوک کوهستان است. رودخانه قزل اوزن [قیزیل اوزه-ن] از مقابل این قری میگذرد، گویند در ته این رود گاهی طلا یافت شده و اسم قریه و رودخانه به ترکی دلالت بر وجود طلا دارد".

میرزا طاهر دیباچه نگار که در سال ۱۲۶۷ ه. ق. به تاریم [طارم] رفته، قطعه ای در عجایب آن دیار گفته که در آن اشاره به رودهای موجود در منطقه نیز کرده است:
همچو پیوستن دجله بفرات

شاه رود و قزل اوزن [قیزیل اوزه ن] دیدم.

طارم کنونی که در بهمن سال 1376 به مرکزیت شهر آبراتاسیس گردیده در 80 کیلومتری شمال شرق شهرستان زنجان قرار گرفته است که دارای 2 بخش و 5 دهستان و 105 روستا می باشد. فرهنگ و تمدن منحصر به فرد منطقه در کنار فرهنگ غنی ایران زمین علیرغم تمم بی مهری های حکومتهای قبلی و موقعیت جغرافیایی و ژئوپولیتیکی منطقه، شخصیت‌های بزرگی را از لحاظ علم و دانش تحويل جامعه نموده است از لحاظ منظرگاهها و تفریگاههای طبیعی نیز همچون تاریخ پربار خود به عنوان نگین درخشان در کنار تمام صفات و شایستگی های دیگر در استان مطرح بوده و توجه به این مقوله می تواند خاطره های شیرینی را برای هموطنان و مهمانان گرامی فراهم آورده و اقتصاد بسته منطقه را رونق بخشد.

(مأخذ: <http://toponimler.blogspot.com>)

مکانهای تاریخی

شهرستان طارم به لحاظ دارا بودن آثار تاریخی در استان زنجان از موقعیت ویژه ای برخوردار است. مطالعات تاریخی نشان می دهد که آغاز استقرار های انسانی در این شهر به دوران پیش از تاریخ باز می گردد. از دوره های تاریخی و اسلامی نیز آثار بسیار زیادی در این شهرستان وجود دارد. بقایای آثار تاریخی در گوشه و کنار این شهرستان نشان دهنده اعتبار و ابادی این منطقه در ادوار مختلف تاریخی می باشد. از جمله آثار مهم شهرستان تارم میتوان به قلعه تشویر، قلعه سانسیز، قلعه شیت، مسجد روستای نوکیان امامزاده های محمد ماهوری، امامزاده سید احمد این وزنه سر، امامزاده محمد باقر کله سیران، امامزاده هاشم و عوف آبر و چهار طاقی های تشویر، الزین، پیرچم، گیلانکشه و گیلوان و که در منطقه به آتشکده معروف هستند، اشاره کرد.

سابقه تاریخی قلعه شمیران

نام این دژ در نوشته های مختلف بیشتر به شمیران و در یکی از جمله یاقوت در معجم البلدان شمیران و مقدسی در احس التقاسیم «شمیرم» آورده است. کسروی در یک بحث کلی می نویسد که «دژ و شهری بسیار معروف و تختگاه کنگریان بوده است» ظهیر الدین مرعشی در تاریخ گیلان که در اواخر قرن نهم هجری نگاشت آنرا «شمع ایران» نام می برد. ابوالفل در قرن چهارم هجری این قلعه را دیده و در عظمت آن چنین نگاشته: «سپس به قلعه پادشاه دیلم که شمیران نام دارد رسیدم، در ساختمانهای آنجا چیزهایی دیدم که در کاخ پادشاهان هم ندیده بودم در آنجا دو هزار و هشتصد و پنجاه و چند خانه بزرگ و کوچک وجود دارد. فرمانروای این مکان محمد بن مسافر هر وقت کالای زیبا با صنعت دقیق و محکمی می دید سراغ سازنده آن را می گرفت و با مقدار پول کافی و وعده و وعید او را جلب می کرد همین که به قلعه می آمد دیگر نمی توانست از آنجا خارج شود...»

مقدسی درباره شمیران می نویسد: «در سلارونده قلعه ایست که آنرا شمیرم خوانند بر دیوارهایش شیشه های زرین و آفتاب و ماه نقش کرده اند ولی خانه های آن از خشت بنا شده است» این دژ در آغاز در اختیار جستانیان بوده و سپس بدست آل بویه می افتد و در اختیار آن ها قرار می گیرد.

ناصر خسرو در سال 438 این قلعه می بیند و چنین می نگارد: «از خندان تا شمیران ۳ فرسنگ بیابانگی است همه سنگلاخ و آن ولايت طارم است به کنار شهر قلعه ئی بلند بنیادش بر سنگ خاره نهاده است سه دیورا بر گرد او کشیده و کاریزی بمبان قلعه فرو برید تا کنار رو دخانه که از آنجا آب برآورند و به قلعه برند و هزار مرد از مهتر زادگان ولايت در آن قلعه هستند....»

اشاره ناصر خسرو به اینکه قلعه در کنار شهر است و همچنین گزارش ابو دلف به اینکه در محوطه قلعه 2850 خانه وجود دارد بیشتر مربوط به ساکنان شهر مجاور قلعه است نه خود محوطه قلعه زیرا داخل گنجایش یازده هزار نف ساکن را ندارد.

دژ شمیران از قرن 5 تا 7 جزء‌های متصرفی اسماعیلیان بوده و در زمان هلاکو به همراه دژ‌های معروف دیگر چون «میمون دز» و «الموت» و «تاج» و ... توسط سپاهیان او مسخر می‌گردد. این قلعه هنگام تسخیر لطماتی را می‌بیند ولی به گزارش ظهیر الدین در کتاب تاریخ گیلان و دیلمستان در جریان حوادث زمان سید علی کیا اباد بوده و در اختیار قباد داروغه طارم بوده است.

به توصیفی که مورخین قدیم از این قلعه نموده اند می‌توان گفت که این قلعه نظیر بسیاری از دژ‌های کوهستانی منطقه تنها به منظور دفاعی و نظامی بوجود نیامده بلکه منظور اصلی از بنای آن برای سکونت بوده است ولی در عین حال سعی گردیده تا از نظر دفاعی نیز دارای موقعیت و استحکامات لازم باشد تا بتوان در موقع حمله از آن بنحو مطلوب دفاع کرد.



Qurd eli . (kurt eli) - قورد الی.

Doğum yapan ve sütü gelmeyen heyvan ya insan
döşüne vururuq ve sütü geler.

Yeni doğmuş uşağın eline vururlar , uşaq böyüyünce
qorxusuz olar.





ضرب المثل های ترکی آذربایجانی

اسنه ماغ اسنە ماغى گتىر واي سامانلىق داشينا

كۇرتوددوغۇن بوراخماز

قوچ ايت دايى سيناچكر، خاتون قىزخالاسينا

دین سىزىن كى ايمانسىزدى

اولمه اششكىم يونجابىتىنجە

بوشلى بوشلۇنۇن ساڭلۇغىن ايسىر

مالىن بىك ساخلاقۇنۇشۇن اورى توتما

چولىك دىغىر لانا دووا غىن تاپار

اصيل ايتمىزياڭ اينىمز

مال گندىرىپىرانا ايمان گىدرمىن يانا

دالدان آتان داش تؤپو غادئير

سوز سوزى گتىر آرشين بنزى

چك زحمت گۈرلەت

(چوخ دولانان چوخ بولر (چوخ دولانان تؤپو غاداش دئير

دوه اوينويانداقارياخار

نانيجىيە چالاسى يا گىتمە

اششك ساتان كوششك آلانماز

قونشى پايى ياخچى دى بيرگون سندە بيرگون مندە

قونشى قونشو يابا خار جانىنى اوداييا خار

خۇرۇز يۈخويدى سحر آچىلىمیردى؟

جو же نى پانىز داساناللار

ياغ يۈغۇت داندى، يۈغۇت ياغدان

كلىن اوينويانماز دىئراوتاڭ ايرى دى

موساھىيىن باب ئىليلە، گۈرن دىسىن ھابىليلە

قارا قارقانىن بالاسى اوزونە شىرىن دى

ايگىنه ھامى نى بىزىر اۋزى لوت گىزىر

کردالى کردارین ئىئر، کردارسىزلاز کۆينك گىرر
 حالواحالوادنمىگىلن اغىزشىرىين اولماز
 چيراخ اوز دوره سىنه ايشيق سالار
 دلى دلى يە باخار، چوماغىن ايرى توتار
 دلى يە يئل وئرالىنه بئل وئر
 سوزى آت يئرە صاحابى گۇتورر
 سوزى باجان دئمه باجىن باجىسى وار
 کار انشىيتىمز اويدورار
 دالدان آتىلان داش تو پوخдан دئىير
 اوركىن نە قدر اوزون اولسادا دوغاناقدان كىچر
 ايت هورر کاروان كىچر
 ال الى يووار الدە اوزو
 دوز يولون يئريه بىلمىر شخمىليقىدا شلتاق آتى
 قاشىنى قائيران دئىردى ووردى گوزىنى چىخاردى
 بىچاق دستە سىنى كىسمز
 ايان ھر يېرده ايرى گىتسە اوز يوواسينا دوز گىدر

چل باخار گوزگىه آدینى قويار اوزگىه
 دووه اوينياندا قار ياغار
 پيشىگىن آعىزى اته چاتماز دئير منداردى
 بير ساعتدى تتبكى يانير الان دئير نه توستىسىدى
 باغدا اريک واريدى سلام عليك واريدى باغاندان اريک
 كوتاردى سلام عليك كوتاردى
 گلين اوينيا بىلمز دئير اتاق ايريدى
 گلين او جاقا گلر
 قوناق قوناقى اىستە مز ائو يىه سى هر اكىسىنى
 تزه يونجا انششىگە باش آغريسى گتىرر
 سره دن قالان قوتور اولار
 ائل گوجى سئل گوجى
 درمانچى آجىنان اولىر كوزه (درمانچىنин سهمى)
 كوتىرمىر
 خياتىن اگر اينه سىنن ساپى انتمه سىدى گوندە اون دست
 كت شلووار تىڭىرى
 چلىن آدینى قوياللار زىفعلى كورىن آدینى قوياللار نور على

کور تو تدیقینى بور آخماز
اوجوزدى اتىن شورباسى اولماز
الله ايکى يومرو غۇ بېر باشا وورماز
بوننان فاتيا تومان اولماز
سو آخىب يولون تاپار
قازان هللىك قاپاugin تاپار
قازان قازان دىيير دىيىبن قارادى
ايگىد او غلان داييسىينا چنكر خاتم قىز خالاسينا
مئلە معرفت اولماز
هم خدانى ايستير هم خرمانى
ايش گوردىرنىن دى گورنىن دىگىر
ايرى او تىراق دوز دانىشاق
دلى قويىبا بېر داش آتار يوز آخىلى چىخاردا بىلمىز
تولا ايتدىنە موندار او لار
پئر برك او لاندا او كوز او كوزدن اينجى ير
ساحلا سامانى گلر زامانى

ایت ایتديگىن ترک ايتسه ده سومسيكلىگىن ترک ائتمز
يورقانا بورين انلەن سورين
كىچىنин قوتورو بولاقين گوزىن سو اىچر
يئميشين ياخچىسىنس چاققال يئير
جوچە نى پائىز آخىرنە سايىاللا
چادراسىزدىخان ائودە قالىبىدى
جالان سو بىر داھا كوزىيە قايتماز
جوچە يومرتادان چىخار قابىقىنى بنگىنمز
دوز يئيب دوزقابىنى سىندرماز لار
صېرىلە قۇورادان حلوا پىشىر
ايە بىل آغزىنا قويوت آتىيىدىر
ياخاما سانجاق ساچمىپسان كى
كورا نە گىنچە نە گوندوز
دونيانى بو غدا توتسادا كەھلىگىن روزىسى چىنقيىدىر
دردىلى دئىنەنگەن او لار
باشدا آغىل او لماسا بدن عذابدا او لار

ائل اوز دلى سىنى بور آخماز
چراغ دىبىنە ايشيق سالماز
خالقا ايت هورسە بىزە چاققال هورر
گونشيا اوامود اولان شامسىز قالار
جواهر جىندا آراسىندا اولار
بونون اىپىئين اوستىنە اودون يغماق اولماز
دە وە اويناسا قار ياغار
دە وە نى آپاران ائششكدىر
دە وە دە ن بىر قىل دا غىيمتىدير
دە وە نى ايتىرىپ كىرشىھ يى آختارىر
دە نى ساتان ائششك آلايىلمە ز
دە وە نىن آياغى آلتىندا قارىشقا ازىلەمە ز
دە وە چىنە ن قوهوم اولانىن دروازاسى گن گىرك
دە وە نى چۈمچە يىنە ن سووارمازلار
گىچە گىدر گۇنوز گىر
گىچە سول ياتان سحر سول دورار

گىچە نىن خىرىيندن گۇنوزون شرى ياخچى دىر
گىچە سىلاحلى گۇنوز كولاهلى گىك
گىچە گۇنوزومۇز بىر اولوب
كاسىب گىيىسە دىيىه رلر هاردان تاپدىن ، دولتدى گىيىسە دىيىه
رلر مباركدىر
كاسىبىين گونو ايتىن گونو
كاسىب پول تاپسادا يېر تاپماز
كاسىبىين دووارى آلاقاق او لار
كاسىبىين گۆزو توخ او لار
كاسىبىين سۈزۈ ، يورغۇنون گۆزو
كاسىبىي دە وە اوستوندە بۇوه سانجار
كاسىبىين بىر او غلۇ او لدو اونوندا بويىنۇ ايرى او لدو
كاسىبىا قول او ل وارلىبىا او غول او لما
كاسىب او شاغى گۈرمە مىش بالاسى او لمۇياسان
ائىشىھ ك هارا دوشك هارا
همدان او زاخ كردىسييە يوخون
پىچاق او ز دستە سىن كىمىز

گلین اوینیا بىلمىر دىيئير ير ئىرىيدى

اششە كى باغلasan آت يانۇنا ياخويون گوتورار ياخاصىتىن

ال الى يووار ، ال ده دونە ر اوزو يووار

اوز مالىم گۈرسە نمير ، اۆزگە مالى آلانىب

آج قارىن ، آجى آيران

اود دىدىم دىلىم ياندى

ايتنىن اياغىندان تىكان چىخاردىر

ايرى اوپوراق دوز دانىشاق

اوزو بە زكلى ، ايچى تە زكلى

الىنه ن سو داممىر

اودا گلمىسن سويا ؟

توبىق نە قدىر كۈكىلە اوقدىرىدە بوزدومو دارالار

داڭدا جئىران گۈرسە دىر

وارلى گىيە ندە دىيە رىل موباركىدىر ، يوخسول گىيە ندە دىيە
رىل هاردان تاپدىن

قۇنشۇ قۇنشودان سحر اويانماغى اۆزگە نە ر

هرکیم ائششە ک اولدۇ سىنە پالاتى اول
 آتداکى داش دوروب اوستە کى داش دورمور
 ئويمىدىن چىخىر قارنىما گىدىر
 آشاغى دا ايلە شمير ، يوخارىدا يئر يوخدۇ
 آت آلمە مى، آخور باغلېياو
 آت مىنە نىنى تانىر
 آتە مىنە نونى، دون گىدرە نو
 آتە لىن دوشە ر
 آج آرم، داش دە بىر
 آجنه ايت غرخاورى
 آچلمە مىش سفرە بىر عىبى وار، آچلن سفرە نو مىن بىر
 آرىپە اكىن، بوغدرم
 آدامىن آننىنا ھر نمە يازمىشلار، ائلە اودور
 آغ ايتىن، قارا گونە
 آغريمایان باشا، دسمال باغلامازلاز
 آغ توپورجى گۈرە ندە، اوナ خىال ايکى قىرانلىقدىر

آغ يارما، قارا گون اوچوندور
 آغاج گۈرە نده، هىز ايت قاچار
 آل آپارميش
 آبرى باهار گؤياوتو دئىيل كى گىنە گۈيھە
 آبرىنى يئمىش، حيانى سىچمىش
 قارا باخت داغلارا چىخسا ، داغلارى دومان آلار
 قىزيم سنه دئىيرە م گلىنیم سەن انشىت
 بؤيوك باشىن ، بؤيوك بلاسى اولار
 قويونو قازان گن قازار ، درين قازار ، اوزونه قازار
 ساخلا سامانى ، گلر زامانى
 همىشە شعبان ، بىر گوندە رمضان
 اغزىندان سود ايسى گلىبر
 يومورتاسىندان چىخمامىشдан باش يارىر
 قونشوم منى ياد ائلە سىن ، بىر اىچى بوش گىردكانلا
 دە وە دە بىر قىل غنىمتدىر
 مە چىدىن قاپىسى آچىقىدىر ، ايتىن اوزونه نە گلىب

كىچل داوا بىلسە ، اوز باشىنا ياخار
 ضررین يارسىندان قاييتماق ، منفعتىر
 نىسيه گىرمە ز كىسييە
 گلىن اويناماق باشارمیر ، دئىير يئر ايرى دىر
 قىش چىخار ، اوزو قارالىق كۆمۈرە قالار
 قارا گۇنون عمرو آز اولار
 نفسى اىستى يېردىن چىخىر
 عجله ايشىنە شىطىان قارىشar
 هەج كىم اوز قاتىغىنا تورش دئمە ز
 پىچاق اوز دستە سىنى كە سەمە ز
 قورىددان قورخان ، قوييون ساخلاماز
 قوييار بوز اوستونە □ گۈيلو باليق اتى اىستە يە ن
 ال ايتىن مشھوردور
 دئىيە سن جانىن قاشىنير
 يا حسن كىچل ، يا كىچل حسن
 قارداشلار شاواشدى ، آخماخلار ايناندى

خاتین قىز خالاسينا ، قوچ ايگىت دايى سينا
 هوره ن ايت قاپماز
 ده وه يه دئدىلر بنلىن ايرى دير ، دندى هارام دوزدو ؟
 كور الله دان نه اىسته ر ايکى گۆز ، بىرى ايرى بىرى دوز
 اششە يېم اولمە يونجا بىتىنجه ن ، يونجام سارالما ، توربا
 تىكىنجه ن
 ايان سانجان آلاجا اىپدن قورخار
 قوناق قوناغى اىسته مه ز انو بىه سى هئچ بىريسىن
 ايان يئىيب ازدەها اولوب
 دوستوم منى ياد ائله سين ، بىر اىچى بوش گىركانلا
 ياغىشدان قورتولوب دولويما دوشدوک
 آتى آتىن ياتىندا باغلasan همنىڭ اولماسادا همخوى اولار
 به ى وئرەن آتىن دىشلە رىنى سايمازلاز
 ياخينا گلمە ايپىن گلىر ، او زاغا گىتمە جانىم چىخىر
 باخما او زونون قاراسينا ، باخ آنلىنин سىتارا سينا
 گىر مجنونون گۈزونە باخ لىلىنин او زونە
 گۈزل آغا چوخ گۈزلىدى ، بىرده بىر چىچە ك چىخارتدى

اوْلمه ک اگر اوْلمه کدیر، بونه جان وئرمە کدیر
 يئكە باشىن يېكە بلاسى اوْلار
 اوْلسون او پىس كى يېرىنە ياخجى سى گە لە جە ک
 دئىير تويوغۇن بىر قىچى وار
 اوْززووه بىر اينه باتىر اوْزگۇيە بىر چووالدىز
 سىنان قول ، بويوندان آسلامار
 ائله يېرده ياتماز آلتىنا سو چىخا
 چۈمچە اشدان اىستى اوْلوب
 خليفە كىسە سىندن باغىشلىر
 تولكويە دىدىلىر شاهىدىن كىمىدى ؟ دىنى قويروغۇم
 پىچاق ويرسان قانى چىخماز
 بۇركۇوى قوى قاباغىوا
 سىن كىمى دوستو اوْلانا دشمن لازىم دئىيل
 كىمسە آتاسى اوْلن قدر ياسلى دئىيل
 آج تويوق ياتار يوخودا دارى گۈره ر

لالين ديلينى آناسى بىلر

سينان قول بويوندان آسلامانار

باياتيلار

داغلار مارالا قالدى

اوْتو سارالا قالدى

سرىن چشمە, گۈي يايلاق

يئنه مارالا قالدى

عزيزيم سوزه قالدى

بير شيرين سوزه قالدى

ياد قۇولدو داغلارдан

ائىل-اوْبا بىزە قالدى

داغلاردا تalam قالدى

بىچىمەدىم, لalam قالدى





داغىلىسىن قۇربىت اولكە

اۇردا بىر بالام قالدى

باغچادا بارىم قالدى

درمهدىم, نارىم قالدى

اۇزوم ياد ائله دۆشىدوم

وطىندە يارىم قالدى

آرازدا آخار قالدى

ترلان اوچدو, سار قالدى

ائلىمند آيرى دۆشىدوم


گۈزلرىم باخار قالدى

گىتىدى آرخا دۇلاندى

سۇلار چارخا دۇلاندى

دۆشمن ائلين گۈجوندن

قۇرخا-قۇرخا دۇلاندى



- A kişi, bu uşaqları ac-susuz
qoyub hara gedirsən?
- Arvad! Mən bunu götürə
bilmərəm ki, Hacı Məhərrəmə
“Hacı” desinlər, mənə deməsinlər.
Həcc ziyarətinə!
"Molla Nəsrəddin" jurnalından



سومئر متنلرىنىن آذربايجان و قوموق ادبىياتىنداكى ايزىلىرى

على شاميل (فولكلور اينسيتۇتونون علمى ايشچىسى)
كۈچۈن: عباس ئەلچىن

اۋزىز:

19-جو يوزاپىللىگىمدىك قابنانقلاردا قوموق ادبىاتى اىصتىلاحىنا راست گلىنىمىز. قافقازى اىشغال اىن روسييا موسىتىلەكچىلىگىنى اوزون ئۇمۇرلو انتىمك اوچون خالقلارى بؤلمك، بىر-بىرىندىن آيىرماق اوچون دورلو تىلەر قوردو. يوزاپىللەر بويو يازىلى ادبىاتى، بىر اولان توركارىن هەر بۆلگىسى، هەر قۇومۇ اوچون دىل، ادبىات، تارىخ ياراتماغا باشладى. 1883-جو اىلde سانكت-پئتربورقدا محمد افندى عوثمانووون يابىنلاتىدigu "Nokayski, kumukski reç" كىتابى قوموق لەھەسىنەدە اىلك كىتاب سايىلسا دا، قوموقلاردان توپلانمىش "مېنكوللۇن بىرى" شومئر داستانى "بىلکامىس"لا، "ائىلىگىم سئنلىگىم اشىكىنى آچ!" ناغىلى شومئرلەرین كئچى قورد (بعض ده شىر) موتىيى و آذربايجانداكى "شىنگولوم، شونگولوم،

منگولوم، آچ قاپینى من گليم" اوشاق ناغىلىنى، "بوز اوغلان" ناغىلى "كتابى دده قورقود"داكى بامسى بئيرگى، "كور اوغلو" ناغىلى "كور اوغلو" داستانىنى خاطيرلادىر.

آذربايغاندا گىنىش يايلىميش "ملىك محمد" ناغىلىنىن، قوموق متتلرى و شومئر گىل كىتابەلرindenكى متتلرلە اوخشارلىغى آيرىجا بىر آرشىدیرما مۇۋضوسو اولا بىللەر. بو جور اوخشارلىقلار فولكلوردا دئىيل، يازىلىي ادبىاتدا دا جو خدور.

آچار كلمەر: شومئر متتلرى، قوموق و آذربايجان توركىلەرنىن ادبىاتلارى، مېنكوللۇن بىرى، "بوز اوغلان" ناغىلى، عومومەتۈرك ادبىاتى.

گىريش

محمد افندى عوثمانوون 1883-جو اىلde پىئىر بورقىدا چاپ ائتدىرىدىگى كىتاب (عوثمانوو م. 1883:174) قوموقجا اىلك ادبى نشر سايىلىر. بو كىتابا نوقايلاрдан و قوموقلارдан توپلانمىش فولكلور نومونەلرى و مؤلىفي معلوم اولان شەعىرلر داخيل ائدileمىشىدۇر. سانكت-پىئىر بورق اوپىئىر سىنتتىنин شەقشۇناسلىق فاكولتەسىنده 1880-جى ايللەدك تۈرك دىلى درسى دىئىن م.ا. عوثمانوو كىتابى طبلەرە "اوخو كىتابى" كىمى نظردە توتوب.

پروفېسور بىكىر چوبانزادە 1926-جى اىلde باكىدا قوموق دىلى و ادبىاتىنidan بىح ائدن بىر سىلسىلە مقالە يازىپ. اونلارين بىر قىسمىنى ژورناللاردا چاپ ائتدىرىپ (چوبانزادە ب. 1925:29-31، سايى، 3). آز سونرا بو مقالەلەر ئىزبايجان تدقىق و تحقىق جمعىتىنин نشرىياتى عرب قرافىكالى اليفا كىتابى كىمى چاپ ائدib. (چوبانزادە، 1926). «قوموق دىلى و ادبىاتى تدقىقلەر» آدلى 105 صىحىفە لىك بو كىتاب دۈورو اوچون اولدوقجا دىرلى بىر و سايت ايدى. آذربايغاندا اوزون ايللەر قوموق دىلى و ادبىاتى حاقىندا بو سوبييەدە اثر يازىلمادى.

آراشديرىجى آفاق خورمۇقىزى "آذربايغان مراسيم فولكلورو" (خورمۇقىزى آ.، 2002) كىتابىندا بىر نئچە دفعه بىكىر چوبانزادەن بېرىلەننib. او، ب. چوبانزادەن اىستىناد يازىر: "نىسبىن سون دۇرلارده چار اپراكلىنىن جنازىمى اطرافىندا «cianuri» «چالان آغىچىنىن دىل دئىببى آغلاماسى دا ماھىتى اعتىبارىلە تۈركلرین يوغ تۈرەننى خاطىرلادىر. (53؛ 278). قىرغىزلارين «jok»، «toşuu»، «قا札اخلارين» (245؛ 346)، چواشلارين «sas kalarni» (51؛ 158)، كريم تۈركلرنىن «tokmak» آغى مراسىمى (326؛ 101) ده آذربايغانلىلارين آنالۇزى مراسىمى كىيمى منشابىنى آدى چكىلن تۈرندەن گۆئىرور". (خورمۇقىزى آ.، 2002:135، 136)

باشقۇا بىر يېرده اىسە يازىر: "قوموق آغبىلارى - «viyax» لاردا بعضاً قارغىش اساسىندا قورولۇر:

درس اوخويقان مدرسهң بوزولسىن
كىتابلارين خار آيااغينا بوزولسىن

قىملارين قارا اوزىنگە آچىلىسىن (101؛ 326) "خورمۇقىزى آ." (2002:146،

و ياخود: "بۇندان باشقۇا، قوموقلاردا قىزى ار ائوينه موشایىعت اىندىن شىخلەرین «قدا-خاتىن»، «قدا-قىزىلار» آدلاندىرىلىماسى (101)، داغىستان ترکمنلىرىنде قىزى بى آراباسىنا قىز ائوينىن گلىنلىرىنىن آيشىرىمەسى (138؛ 174) بو پىرسوناژىن و اختىلە قادىن سجىيەمىلى او لماسىندا خىر وئرير". (خورمۇقىزى آ.، 2002:94).

تۈركلوق گۆللو يۈل اوغلو دا آذربايغان مطبوعاتىندا قوموقلار، اونلارين مدنىتى و ادبىاتى ايلە باغلى بىر سىرا ماراقلى مقالەلەر چاپ ائتىدىرىمىشىدیر (يۈل اوغلو گ.، 1996: 23-29 فئورال).

rossiya اىشغال آتىندا ساخىلادىغى خالقلار آراسىندا بۈلوجولوك سىياسىتى يېرىتىپىگىنەن اوزون اىللەر قوموقلار ياشايان بۈلگەلەرن توپلانان فولكلور نومونەلەرى عومومۇتۇر ك فولكلور و ندان آپرىلارق قوموقلارىن

شیفاهی ادبیاتی کیمی اوپرەنیلمىشdir. بونا گۆرە ده توپلايىجىلار خالق آراسىندا مۇوجود اولان نومونەلىرىن ھامىسىنى دئىبل، محض «قوموقلارا عايىد اولان فولكلور نومونەلرى»نى توپلاماغا و نشر ائتىرمىمە اوستۇنلوك وئرمىشلەر.

توپلامىش نومونەلىرىن تصنیفاتىندا و ژانرلارىنин موغىنلەرىلەمىسىنده ده فيكىر آيرىلىقى، قارىشىقلىق يارانمىشdir. بىلەلىككە، فولكلور نومونەسىنىن فورماسىندا داها چوخ مۇوضوسونا گۆرە تصنیفاتى موغىنلەرىلەمىشdir. مثلا، «زحمت بىرلارى»، «ايگىتلىك بىرلارى»، «ايگىتلىك تارىخى بىرلارى»، «تارىخى بىرلارى»، «سېبىر بىرلارى»، «تاپشورما يا دا ناصىقات بىرلارى»، «ماسخارا-ايرىشخات بىرلارى»، «كازاك بىرلارى»، «هاشىك بىرلارى»، «اوپىلو بىرلارى»، «آلىشىپ آيتاھان بىرلارى» (كومىك خالقى، 2002) و س. باشلىقلار آتنىدا آنتولوگىيالاردا و ئىرىلمىش نومونەلىرىن بؤيوک بىر قىسمى تورك خالقلارى فولكلورو اوچون خاراكتئرىكىدىر. اونلارين بىر قىسمى يالنىز قوموقلار ياشايان بؤلگەلەرن توپلاندىغىنا گۆرە قوموق فولكلورو آدلاندىرماق اوilar. حتى قوموق آراشدىرىجىلارىنин توپلايدىقلارى نومونەلر آراسىندا فرقىلار اولدوغو كىمي، بؤلگو پىرىنسىپىنده ده فرقىل واردىر. آ.ك. عابدوللاتىپىو و آ.م. سولطانمورادوودان فرقى او لاراق، عابدولحاكىم حاجىبىئۇ بىرلارى «ايگىدىلىك ائپوسو»، «ايگىدىلىك-تارىخى بىرلار»، «تارىخى بىرلار»، «باللادالار»، «قاننا قازاق بىرلارى»، «سېبىر و توسانق بىرلارى»، «هاشىك بىرلارى» كىمى آيرىر. (توركىيە، 2002، 21-107). آ.ك. عابدوللاتىپىو و آ.م. سولطانمورادو «آنژىلى قىز» ئىايگىدىلىك ائپوسونا داخىل ائدىرسە، عابدولحاكىم حاجىبىئۇ اونلارين فيكىرى ايلە راضىلاشمىر، «ژواشقى بىرلىنى ئىايگىدىلىك ائپوسونا داخىل ائدىر. بو دا بىر داھا اونو گۇستەرىركى، آراشدىرىجىلارىن موغىنلەرىلەرى بؤلگولر، ژانرلار شرطىدىر.

1. قوموق فولکلور نومونه‌لریندە شومئر داستانىنин ايزلىرى

قوموقلارين چاپ ائتىدىكىلىرى بىرین بىر قىسىم، يعنى بؤلگەنinin تارىخى شخصيتارى و حادىثلرى ايله باغلى اولانلا را باشقا تورك خالقلاريندا راست گلىنىمىر. لاكىن بونلاردا دا قدىم تورك داستان، ميف و ناغىلارينداكى ايفادملر، ائپىتتلەر و باشقا بدېعى تصویر واسىطەلەرنە راست گلمك اولور. آراشىرىجىلار بدېعى تصویر واسىطەلەرنىن اوخشارلىغىنا گۈره قوموقلاردان توپلانمىش «مېنکوللو بىرى»نى قدىم شومئر (سومئر) داستانى «بىلقامىس»لا موقايىسە ئەتىر و اونو ان قىيم قوموق فولكلور نومونهسى سايىرلار. «مېنکوللو بىرى» بىلە باشلايىر:

مېنکوللو اويدە تۇوان، قىيردا اوسىگىن،
هاپاىي بوجون آرت ائلکەسىن چاچ كىسىن،
تۇوار لاغا بىمېك توک بىتىگەن.
قاتىن-قىز لاغا بىمېك چاچ بىتىگەن
كۇرکونچۇ تالالاقا كوش تىكىنگەن،
قاپورقاسىن قىيى گەچگەن...
...

(مېنکوللو ئىودە دوغوش، چۈلدە بۈيۈمۈش، هاراي، بىو گۈن ساچلارى چىيىنارىنە تۈكۈلمۈش، داوار (قويون-كىچى) كىمى بىننى توك اۇرتىمۇش، قادىن-قىز كىمى ساج بىتىرمىش (اوزاتمىش)، قورخونج تالالاردا كوشك تىكمىش، قابىر غاسىندا تىك كىچمىش) (كوموك خالق بىر لارى، 1990: 13)

«بىلقامىس» داستانىنин قەرمانلاريندان ئىنكىدو ايله مېنکوللو آراسىنداكى اوخشارلىقلارى باشقا فولكلور نومونه‌لریندە دە تاپماق او لار. قوموقلارдан توپلانمىش «انتلىيگىم، سىنلىيگىم، اشىكىنى آچ!» اوشاق ناغىلى ايله قدىم شومئىلرده كىچى-جاناوار (بعضن ده شىر) احوالاتى ايله دە پارالىللار آپارماق او لار. (اوشاق، 1999: 333) حتى اونو دا سۈلەممك او لار كى، آذربايجاندان توپلانمىش

«شىنگولوم، شونگولوم، منگولوم! آچ قاپىنى من گلىم!» ناغىلى ايله موقايىسىدە قوموقلارдан توپلانمىش متىزىدە كىچىنин بالالارىنىن آدلارى شومئىز متىزىنە داها ياخىن سىلسەنir. بو ناغىلاردا كىچى بالالارينى خيلاص ائتمك اوچون قوردلا ساواشىر و قالىب گلىر.

«ژاواتنى بىرى!» ندا قهرمانىن اولۇم ملگى ايله گۈروشو "كىتابىي دە قورقۇد" داستانلاريندا دلى دومرلۇن عزراىل لە گۈروشو ئىنى تىقىرۇن مەحصۇلو اولدوغو كىمى ئىنى قايناقدان بەرەنلىكىنى سۈيلىمەمە دە ايمكان وئرير

قوموق فولكلوروندا مېفرى دىلچىلىك باخىميندان ئۆيرىن اى. آخالپىايىۋا دوكتورلۇق دىسسىرتاتىسياسىندا تانرىلارا سىتايىش زامانى اوخونان بىر نغمەنى وئرير:

گۈك تىنقرىيم گۈكتەن ماغا
گۈك گۈزلىرىنى آچىپ باغا
گۈكچومان آولاقلاردا
گۈك چىچكلى تارلادا
گۈك چوختىتلى بالاما
گۈك تىنقرىيم اۇزروم باغا.

(ماوى تانرى گۈيدىن منه، ماوى گۈزونو آچىپ باخىر، ماوى چۈللەدە، ماوى چىچكلى تارلالاردا، ماوى كىچىلەر اوتلاپىر، ماوى پالтолو بالالارى، ماوى تانرىيم يوكسكلەرن باخىر) (شامىل ع. (2000:55،

آراشدىرىيچىيا گۈرە، بو نغمە قدىم دئورلەرde يارانمىش بىر سىتايىش، ماگىك دوغانىن قالىغى، ياخود تانرىيما حصر اولۇنموس مراسىمەدە اوخونان ماھنىنىن بىر پارچاسىدىر. داغىستان رئىپوبلىكاسىنىن كایاخان بولگەسىنده بىر تانرىخان آغاچى وار. بولگەنىن اينسانلارى همین آغاچا تاپىنېب قوربان كىシリلر. باخماياراق كى، بو بولگەمەدە اينسانلار يوز اىللەرdir اىسلام دىنинى قبول ائتمىشلر. 50 اىلدن چوخ آتىئىت تىلىغانلىق تاثیرى ئىتىندا

اولسالار دا، بو گون يئنه تانریخان آغاجينا و ب. بو كىمى داش-
قايالارا ستايش ائدىلير، تانرىنин گؤى رنگدە اولدوغۇنو و بو
رنگىن «ايلاھى گۈزلىك» آنلامى وئردىگىنى قبول ائدىرلر.
اونلارلا فولكلور نومونهسى آراسىندا بىلە پارالىلىرى آپارماقلا
همين سوژىتلرىن تورك خالقلارى آراسىندا داها گئنىش ياييلدىغىنى
گۆستردىك اوilar. بو، تارىخچىلاريمىزин دادينا چاتار.
آذربايجاندا «قۇدو-قۇدو» مراسىمىنده اوخونان نغمەنин بىر
حىصەسى قوموقلاردا اوينىلار، يومونچوقلار (سانامالار) كىمى
اوخونور. مثلا:

گون چىق،
گون چىق، گون چىق!
دوشمانلانى ژانى چىق،
آريي قىزىن آلىپ چىق،
اىرلىشى قىزىنېق
ائشىك آرتىدا قويوب چىق! (توركىيە، 2002:50)

آذربايجاندا گونشىن چىخmasى، ياغىشلى گونلارين سونا چاتماسى
اوچون كىچىرىبلن «قۇدو-قۇدو» مراسىمىنده اوخونان نغمەلر
قاراچاي-مالكارلاردا، قوموقلاردا بىر آز فرقلى شكىلدهدىر.
قوموقلار بونو «قدوربائى» نغمەسى كىمى اوخويور.

مثلا: بىرىسى اوخويور:
قدور-گودور قودوربائى!
او بىرلىر خورلا سىس وئرير:
- هوسسای!
قدوربائىنى گورگىلر! - هوسسای!
گۈرۈپ سالام بئرگىلر! - هوسسای!
سالامىنقىن آرى قوى! - هوسسای!
قاچىغىيما تارى قوى! - هوسسای!

تار تیپ بوزا انتئرمن! - هوسسای! (کوموک خالقى، 8:2002)

قوموقلاردا دا توپلاردا، مراسیملرده اوخونان نغمەلرین اکثرىتى يئددى ھېجالىدیر. اونلار چوخ واخت دۇرد مىصراع شىكلىنده اىفا ئىدىلىر. آراشىرىجى امین عابيد ھله 1928-جى اىلده بو پىروبلۇمە دېقت يېتىرەرك «تۈرك خالقلارى ادبىياتىندا مانى نوعى و آذربايجان باياتىلارنىن خوصوصىتلەر» آللى تدقىقاتىنى چاپ ائتىپ مىشىدیر. (عابيد ا.، 1930:24) او، تۈرك خالقلاريندان توپلۇنىش بىئش مىن دۇردىلوك اوزرىنده آپاردىغى آراشىرىماسىندا يازىر: «غىرەپ (عوڭمانى) لەھەسىنە مانى، چۈل كەريم تۈركەھەسىنە چىن، كازان ايلە جنوب كەرمىجادا جىر، اۆزبەكە اشولە، آشولە، عراق تۈرك لەھەسىنە تۈركو، فازاخ و قىرغىزلاردا كايىم اولنگ، ياخود آيتىپسا» آدلانىر.» مۇلەفەن فيكىرنىجە بو دۇردىلوكلار موختىلف جور آدلانىرىلىسالار دا، ئىنىنى كۈكىندير. آراشىرىجى قوسارلى طلبسى موصطاۋا ئىمەتلىك دەن توپلادىغى قوموك مانى نومونەلرینى اينجەلەيرك يازمىشىدیر: "قوموق تۈركەھەسىلە داغىستان اھالىسى آراسىندا دا مانى نوعى اينكىشاف انتىش حالدارىر. بونلار عمومى قورولوشجا آذربايجان باياتىلارينا چوخ ياخىن بىر شكىل گۈستەرەدىدىرلەر: باربار گلتىر، بار گلتىر، بازاردا ساتار التىر. قاشىش بولان گۈزۈنۈ، آراسى چتىر-چتىر.

ات مىنديم آلاشاسىن، او گۈر يئىكدىم قاشقاسىن.
آلسام سىنى آلىرىمان، آلمان سىندىن باشقاسىن.
تار تىرفىرىق تار سوقماق، تار تاجىيم بىلگىنдин.

تامور لانغان تئركسن،
تابمادىن يوركىمدىن.

قارقارا قارا ياشمان،
قارالىغىم ياشيرمان.
سن ماغا گلمسىن دە،
ساغا گلىب باش وورمان." (عابيد ھ، 1930:34)

بعضى خالقلاردا ژانز كىمى گوستربىلن بىر، ژير قديم توركلارده شعير، نظرمه و ئىرىلن عومومى آد اولمۇشدور. بو گونون اوزوندە دە ايران ايسلايم رئسيپوبليكاىنىڭ مركزى ويلايتارىيەن اولان اراك اوستانىندا ياشايان ساوه توركلرى شعيره بىر، شعير سؤيلەينه بىرچى دئىير. (ساميل ع، 2000:98)

ماراقلى بوراسىدىرى كى، تورك خالقلارىنىڭ بىر چوخوندا نثر شكليندە اولان فولكلور نومونەلرى قوموقلاردا بىر كىمى، يعنى منظوم سؤيلەنلىدىگى حالدا «كور او غلو» كىمى مشهور داستان ناغىل ژانزىندا و ئىرىلىپ. بو دا آچىق-أشكار اونو گوستەریر كى، داستان واختىندا اونو ياخشى بىلەن و سؤيلەين-ايقورماتورلاردان توپلانمايىب.

قوموق فولكلورچولارىنىن "مينكوللۇنو بىرى" ، "آنژىلى قىز" اى ايگىدىلىك ائپوسو، "عبدوللەنلى بىرى" ، "ايشايانىنىن بىرى" "زۇرۇشنى بىرى" ، "ائىلدارۇشنى بىرى" ، "اكمۇرزانى و بئكمۇرزانى بىرى" ، "آيقازىنى بىرى" ، "تۇركالىلى تۇنالى بىبىي بىرى" "نى ايگىدىلىك-تارىخى بىرلارى، "سولطانمۇتنو بىرى" ايسلايم باتىريين و سولطانمۇتنو بىرى"نى (توركىيە، 2002، 2002) كوموك خالقى، 2002) و س. تارىخى بىرلار كىمى تقدىم انتسلەر دە، خالق طرفىنندىن سؤيلە-سۇئيلە اوخونور و يېنى-يېنى علاوه لر، دىييشىكلىكلىرى دە ائدىلىر.

اسارت آلتىندا اولان خالقلاردا اىشغالچىلار علئىهينه يازىلمىش و يارادىلمىش بديعى اثرلىرىن ايفاسى، يازىيا آلينماسى و نشرى ياساق

اولسا دا، اینسانلار همیشه بئله اثرلری سئومیش، گىزلىيندە اولسا دا ایفا ائتمیش، نسیلدەن-نسله اۇتۇرەرك ياشاتمىشىدىر. نهنگ روس دۇولتىنە قارشى 20 ايلدن آرتىق دۇبىوشموش شئىخ شامىل حاقىندا قوموقلارین يارادىقىلارى و ياشاتىدۇلار "شامىل يېرى" دا باش او جالىغىبىلا سۈيىلمىش فولكلور نومونەلر يىندىدىر. يېردا او خونور:

ئىرئەكلىنى بولالى باشىن قۇوار تفان
ائر تىنگى آچچى آيازىنى تومانى،
ماسىكئۇ بولان اون سكىز يېلى داو انتدى.
داغىستانى ايمام شامىل اۇلانى.
داغىستاندان شامىل تايىدى - سىيى تايىدى،
اوستۇمۇزدىن تۈرە گەرگەن ائر تايىدى

(آغاچلارین بؤيلە باشىنى سولدورموش، صاباحكى آجى آيازىن دومانى، موسکوا ايلە 18 يېلى ساواشدى، داغىستانى ايمام شامىل اوغلانى، داغىستاندان شامىل گەنلىرى، اوستۇمۇزدىن تۈرە يوروتىن ائر گەنلىرى). (توركىيە، 2002:43)

قوموقلار آراسىندا ايمام شامىل و اونون موباريزەسى ايلە باغلى چوخلۇ شئعیر، ماھنى، روایتار اولسا دا، اونلار واختىندا توپلانىپ چاپ ائدىلەممىشىدىر. آذربايجاندا دا بو مۇوضۇدا خىلى فولكلور نومونەسى وار.

اينسانلارى دوغرولوغا، عدالت، دوزلۇگە، مردىليگە، صداقتە سىلەين آنالار سۈزلىرى، «بئىنин ايدمانى» آدلاندىرىيالان تاپماجالار، مودىرىك فيكىرلر آشىلايان ناغىللار، مراسىيم نغەھلەرى عوضسىز بىدүى نومونەلر اولوب يازىلى ادبىياتىن اينكىشافينا تakan وئرمىشىدىر. قوموچ يازىلى ادبىياتى او زون ايللر كلاسيكىلەرن مرحوم ائدىلسە دە، زىنگىن شيفاهى خالق يارادىجىلىغىنا دايىاناراق مىللى لىيگىنى قوروپوب ساخلايا بىلەمىشىدىر.

2. آذربایجان و قوموق یازیلی ادبیاتینین علاقه لری

سوونتار بیرلیگی چوکدوکدن سونرا بو ایدئولوژی تاثیرلر ده آرادان قالخماغا باشладی. هلهلیک قوموقلار ادبیاتلارینی زنگین فولکلورلاری و اون بئش يوزبیلیکده ياشامیش کامال اومنی (نوری) ايله باشلاپپلار. کامال اومنی نین (نوری) قوموق اولدوغونو ايثناتلاماق اوچون آشاغیداکی میصراعلاری نومونه گوستریرلر:

اڭلەر كۈنگۈل اۇل ئىللاركە ...
مېسکىن كوموك سومبۇتلارين،
گزدىم تۈزۈم چوخ ئۆلۈشىم،
آخىر واطانىم اوپىلاشىم،
هاي آمان، كۈونقا بىول گۈرمەدىم.
اينىڭ سون بارىب شاما دۈندۈم.
(كارچيقا، 2002: 6) ...

میصراعلارداکی، «مېسکىن كوموك» اىفادەسىنە داياناراق شاعيرين قوموق اولدوغونو و «كۈونقا» اىفادەسىنە داياناراق كۈنقالى اولدوغونو سۈپەپپەرلر. آراشىرىيچىلار كۈونقانى ايندىكى داغىستان رئىپوبلىكاسىنداكى باواقاي و چىرورت يايلاسىنداكى كوييسون چايىنин ساهىلیندەكى كۈونفالايلە ئىينىشىرىرلر. شاعيرين اونجه كندرىيندە، سونرا شىرواندا (ايندىكى آذربایجان) درىن بىليك آدېغىنى، عسگرى بولۇكلارده قازى اولدوغونو، عوثمانلى اوردولارى ايله بىرلىكده دۇيوشىرده ايشتىراك اىتتىگىنى، سونرا ار ايندىكى توركىيەدە ياشادىغىنى و 1475-جى اىلده كونيا شهرىنده اولدۇيىنو يازىرلار. (كارچيقا، 2002: 6)

سون اىللارده قوموق آراشىرىيچىلارى اورتا يوز اىللىكلىرىن قايناقلارينى دىقتله گۆزدن كېچىرەرك اديبلرىنە صاحىب چىخىرلار.

بونا او ممی کامالین (نورى) يارادىجىلىغىنىن اۋېرى نىلەمىسى گۆزل نومونه او لا بىللار او ممی کامالا عايىد ائدىلەن:

دنگىزىدە بىر ساز او لور،
گول آچىلىر، ياز او لور.
من يارىما گول دئمن
گولون عۇمرۇ آز او لور (توركىيە، 2002: 197)

- شئيرى بو گون ده آذربايغاندا خالق ماھنىسى كىمى او خونور و «بایاتىلار» كىتابلارينا مؤلىفي معلوم او لمىيان متن كىمى داخل ئەدىلىلەر.

آشيق انصارى (1834-1934)، محمد افندى عوثمانوو (1860-1934) دا قوموق كلاسيكلىرى سيراسىندا داخل ئەدىلىلەر. اصليندە، اونلارين يارادىجىلىغى ايسىر دىل-اوسلوب، ايسىرسە دە مؤوضۇ باخيمىندان آذربايغاندا، اون آسپىيادا، كريمدا، توركمنىستاندا ياشامىش ائل شاعيرلارىنىن، آشيقلارين اثرلارىندن او قدر دە سئچىلىمەر.

ياخسای اوتن بوز ايلەيكلەرده داغىستانىن ان اينكىشاف ائتمىش اينضياباتى مرکزلرىندن بىرى او لموشدور. بوراداكي مدرسەدە دؤورونون ساوادى دين عاليملرى چالىشمىشىدەر. اونلاردان تحصىل و تربىيە آلانلارين بىر چوخ سونرا لار شرقەدە مشھور لاشمىشلار.

شاعير سئىيد عظيم شىروانى دە بو مدرسەنин طلبەسى او لموشدور. 1835-جى ايلين ابيولون 10-دا شاماخىدا آناندا او لان سئىيد عظيم ياشىندا آتاسىنى ايتىرىر. آناسى عايىلەنى دولاندىرماق اوچون ياخسایا دؤولت طرفىدىن حاكىم تعىين اندىلەمىش آناسى موللا حوسئىنин يانىنا گىندير. (كۈچرلى ف.، 1981: 30، اىكى جىلد) باباسى سئىيد عظيمىن فراتىن، حاضيرجاوابلىغىنى، دىرى باشلىغىنى گۈرە او奴 داها چوخ سئوير و تحصىلىنى داوام انتدىرمەسىنە ياردىمچى او لور. اورادا 10 ايلە ياخىن ياشايان سئىيد عظيم 1853-جو اىلە آناسى گولسوم خانىملا گىرىيە - شاماخىبا قايدىر. شاعير سونرا لار هەمین گونلار خاطىر لايلاق يازمىشىدەن:

اولدوم اول گون کى، چارده سال،
دوشمه‌دیم فیکری-دؤولتى ماله.

ائیله‌دیم عاریفانه كسبى-علوم،
اوخودوم نحورو صرفو-فقهو اوصول،

حیکمت و هئيت ائیله‌دیم محصول. (حوئئینو س.، 13:1977)

چوخ تأسوف کى، اونون حیاتىنин ياخسای دۇورو و
م.ا.عوئمانوولا دوستلوغۇ لازىمىنجا اوپىرىنلىمەبب. مدرسەدە اونا
كىملەر درس دئىبب، كىملەرلە دوستلوق ائىبب، سونرالار قوموقد
ضىاپىلارىندان كىملەرلە اونسىيتدە اولوب؟ بو سواللارا جواب وئرن
آرشىدىرمایا ھە راست كلمەمېشىك.

سونوج:سۇۋئتلار بىرلىگىنин چۈكوشو عرفەسىنەدە
م.س.فورباچىوون باشلايدىغى «پېرئىستروپىكا» حركاتى ادبىاتا دا اۆز
تاڭىرىنى گؤستردى. داغىستاندا ياشايان قوموقلار «تىنگلىك» آدىلى
ايچىتىماقلى تشكىلاتلارىنى قوردولار. روسىيانين خوصوصى
خىدмет اورقانلارى مىلى دىرلەر صاحب چىخماق اوغرۇندا
باشلانان حركاتى ضعيفلتىك اوچون چوخ مىلەنلى داغىستان
خالقلارى آراسىندا نيفاق سالدى. لاكىن سىياسى سىخىنتىبا، ايقتىصادى
چىتىلىكلىرى باخماياراق، قوموق ادبىاتى اينكىشافدادىر.


چوخ تأسوف کى، آذرپايجان-قوموق ادبى علاقە لرى يىنى مرحلە يە
قدم قويا بىلەمەمېشىدىر. حتى 20-جى يوزايللىكىن 30-جو
ايلىرىنин عننه سى بىلە بىرپا اولونمامىشىدىر.

قايناقلار

1. Abid Əmin. (1930). Türk xalq ədəbiyyatında manı nevi və Azərbaycan bayatlarının xüsusiyyəti (Beş min bayati-manı üzərində yapılmış bir tətəbbönəmədir), “Azərbaycanı öyrənmə yolu”, sayı 4-5(9-10)

2. Çobanzadə B. (1925). Qumuq dili və ədəbiyyatı haqqında, "Maarif və mədəniyyət" jurnalı, sayı, 3.
3. Çobanzadə B. (1926). Qumuq dili və ədəbiyyatı tədqiqləri, Bakı.
4. Köçərli Firudin. (1981). Azərbaycan ədəbiyyatı, "Elm" nəşriyyatı, Bakı.
5. Kumuk xalk avuz yaratçuluqğu, (2002). Xrestomatiya (Studentler üçün), Maqcaçkcalı.
6. Kumuk xalk yırları. (1990). Maqcaçkcalı
7. Hüseynov Sadıq. (1977). Seyid Əzim Şirvaninin yaradıcılıq yolu, "Elm" nəşriyyatı, Bakı.
8. Şamil Əli. (2000). Tanıdığım adamlar. "Sumqayıd" nəşriyyatı
9. Türkiye Dışındaki Türk Edebiyatları Antolojisi. (2002). Kumuk edebiyatı, Ankara, 20. cilt.
10. Xürrəmqızı Afaq. (2002). Azərbaycan mərasim folkloru, "Səda" nəşriyyatı, Bakı.
11. Yoloğlu Güllü .(1996). Qumuqlar, "PRESS Fakt" qəzeti, 23-29 fevral





دوكتور مرتضى مجذفر

“بى” ين آلما آتماسى

كندە قوناق ايدىم. قوناق الدوغوم ئوين حىه طى گول – چىچكلى بىر بئر ايدى. اورادا ياتىپ، او توردو غوم اتاقدان، حىه طده او لان تازا آچميش غونچە لرین گوزه للىكلرىنى گوره بىلىرىدىم و ياز گوللارى نين عطرىنى بوتون وجودوملا حىس ائديردىم. ياز فصلى نين باشلانناسىنى، حىه طده شئح تورپاقلاردان قالخان خوش و گويدە جولانا گلمىش قوشلارين جه – جه وورماسىندان، دويماق چتىن دىگىلەي. خوروزلار، نئچە ساعات گون چىخمامايشىدان قاباق، گۈچك ياز گونونون يېتىشىم سىنى اعلام ائتمىشىدىلر. چوخ مدت ايدى كى يوخودان آيىلمىشىدىم. آنجاق يېرىمدەن دورماغا كاهىيلارشىرىدىم. حىه طده كى خوروزلارين سىسى، بىر داها دا اوچالدى. ائله بىل بود دونه منى، يېرىمدەن دورماغا گوره هده لە بىردىلىر. يېرىمدەن آياغا قالخىب، حىه طە چىخدىم. بىر آن كوكسومە دولان ساغلام هوا، منى سون درجه شىلدىرىدى، هاوانىن بوقدر تميز او لماسىندان تعجب لىنىم. حىه طده، ال – اوزومو بويان زمان، قوناق اولدوغوم ئوين دامىندان يوخارى قالخان توستۇنۇ گوردوم. توستولر بورو لا سمادا يول آچىرىدىلار. دئمك، ئوين آروادى، چوره ك پېشىرىرىدى. حىه طده، ياز فصلى نين ياراتىدىغى گول – چىچكىلە مشغول اولدوم. انو بىبىه سى او غلونون قىشقىرىدىغى سىسى ايلە، يېرىمدەن بودره دىم. آنجاق اللريمىن آراسىندا ساخلادىغىم، ياز

فصلی نین تازا بالاسى نین، بالاجا تىكاني اليمه باتدى! آخى من
اونولا دانىشماقدايدىم.

آغىزآلما يا تزه پېشىريلمىش چۈرە ك و كند پئنديرى
حاضرىللاممىشىدلار. چاي ايسه، او دساموارىن اوستوندە دم ده ايدى.
ايلر ايله يئىبب - ايچمه دىگىم، دادلى - دوزلۇ ب يئرمائىدە لر منىم
اينتىظارىمدا ايدى.

قئىن آلتىنى يئىكىن سونرا، ائو بىيىسە نين همان بالاجا او غلو، منى
حىە لرىندە كى پىيە يە آپاردى. پىيە ده نئچە دنه يال - قويروقلارى
كىلەكە لى اولان آت باغلامىشىدلار. او غلاندان قويون - قوزولارين
خبرىنى آلدىم. دئدى: عم او غلو، اونلارى، قارداشىم او تلاماق اوچون
آپارىبىدىر. قارداشىم هر گون اونلارى داغا آپارار. سحر گئەر،
آخشام گلر.

دئىيم: بو آتلارين بىرىنە مىنە بىلە رم مى؟ دئى: ائله سنى، آت
سەچمك اوچون بورا يا گتىر مىشەم.

بىر كھر آت، قومراڭ گۈزلىرى ايله منه باخىرىدى. اونون جىلۇوندان
توتوب، آتلارين صفىندىن اشىيگە چىخارتدىم. بالاجاقوناچىيم، تىز
اونو يەرلە دى. بىر آز سونرا، آت ايله كىندين داشلى كوجە لر يىنە
چاپماغا باشلامىشىدەم.

كىندين كوجە باغلارى دا، اورادا قوناق او لدو غوم ائو كىمى گول
چىچكە بزە نمىشىدىر. كوجە - باجالاردان و باغلارين
دووار لارىندان اشىيگە توکولۇ غونچە لرى، ائله بىل كى يئىدى
رنگلە بوبىا مىشىدلار. اونلارين شىن قوخوسو، باغلارداكى
آغاجلارين دىيىنە وئريلمىش پئىين اىبىي ايله بىرلشمىش و ياز رايھە
سىنى كندە يايمىشىدى. هاوانىن خوش او لدو غو، او قدر منى شوقا
گتىر مىشىدى كى فيكىر دە سىغيشىمايان بىر سر عتلە، آتى چاپدىر ماقدا

ایدیم. کوچه لردن کئچن زمان، آت، قدر تلی آیاقلاری ایله، کیچىک جولاalar بیغیلەمیش، دونن گئجه کی یاغیشین سویونو، هر بیر یانا سوورودو.

آتی، سرعتله چاپدیردیغیم اوچون، تئز نفسدن توشدو. او نفسدن دوشن زمان، منی کندین قیراگیندا اولان بولاغا بیتیرمیشدی. بولاغین سرین سویوندان ایچدیم. ب ير آز اوره گیمین الونو آلدى. آت، هله ده توپشومه ده ایدی. اوره گى، آز قالیردی بئریندن چیخسین. الیمى ياشالتدیم اونون بدنینه چكдیم. گؤزلرینى قیياراق، سانكى دئییردی:

— “اوغول آت گۈرمە مىسەن، منى بئلە چاپدیرریسان؟!” نە بىلەم بلکە دە اونو تومارلا دېغىما گورە، مەندن تشكىر انتىمك اىستە بىردى. آتىن احوالاتى منى ائلە او زومە دالدیرمیشدی کى، بولاغین ھنده — ورىنده اولان گئیچك كند قىزلارىنى گۈرمە مىشدیم. اونلارين ھامىسىنин، اللرىنده سو سەنگى وار ایدى. قىزلار دوزلۇ، ملاحتلى ایدىلر. قيافە لریندن، كنده دە اولان صفا — صەممىت آيدىنجا بالى ایدى.

اونلار بىر اللرىنده سو سەنگىنى ساخلاپاراق، اوپىرى اللريلە باشماقلارىنى او زلەری نىن قاباگىنا چىكمىشىدلەر. باخىشلارى چوخ غريب ایدى. او باخىشلاردا، هئچ نە آنلاماق اولمۇردو. بىلمىرمەندن ھامىسى دىئىنمز - سۈپەلە مز، سەنگىلەر ئەدە دور موشدوڭلار. او ز او زۇمە دئىيم گورسەن منىن بورادان گىنتمەكىمى اىستە بىرلەر؟! اونا گورە، بىرداها دا اونلارىن آى بىنیزلىرىنه و معنالى باخىشلارينا نظر سالدىم، سونرا آتىمى مىنېب، يواش - يواش بئرىمگە باشلادىم. بولاق باشىندان آزجا او زاڭلاشمىشىدىم کى، اونلارين گۈلۈش سىسىنى، ھەم دە سویون شارپا شاپ سىلىنى گىنلىگىنى اشىتىدىم. سویون سىسى سەنگىلەر ئەدۇر ما سىندان يارانمىشىدىر، آنچاق گۈلۈش سىسىلىرى نىن سېبىنى دوييا بىلمىردىم.

آتىم بور ولموشدو. ائله او نا گوره، آتى بورغا بئر بىدىرىدىم. كنددن چوخ او زاقلاشمىشىم. كندىن اشىيگىنده او لان بير زمى يە يېتىشنى واخت، هله گون گؤيون اور تاسىنا يېتىشمه مىشى. زمىنى، قوجا بير كىشى، بالاجا بير او غلانلا بىرلىكىدە بىللە بىر دىلر. قوجا منى گۈرە رىك، بىللى يېرە قويديو الينى بىللىنە دايادى. قوجا كىشى گىلە ياخىنلاشماق كىممى دئدىم: عمى قوت... يورولمياسان! قوجا جوابىمدا دئدى: ساغ او لاسان بالام... .

آتدان آشاغى يېنديم. بالاجا او غلانين اليندە كى بىللى آلدىم و زمىنى، بىش آلتى يېردىن زىدە له دىم. دئبىرىدىم بىس من دە يېرى شوخوملا بىرام! قوجا كىشى، زمىسىنى ياز فصلى نىن ايلك گۇنلرىندەن شوخوملاماغا باشلامىشى. او دئبىرىدى كى بورادا بوغدا اكە رم. زمى نىن آراسىندا، سو قويوسى وار ايدى. قويودان سو چكىيم و ال-او زومو يودوم. قوجا و اوننин يانىندا او لان او غلانا بير داها آلاھ قوت و ئىرسىن دېبە، آتىن جىلۇرۇو اليمدە، اورادان او زاقلاشدىم و كنده سارى يولا دوشدو.

كندىن اشىيگىنده قومسال بير يول وار ايدى. بو يولون واسطە سىلە كنددن آيرى يېرلەر گەتمەك او لاردى. آتى يول قىرا غىنيدا ايرە لى آپار بىرىدىم. هارا گەتمەگىم معلوم دىگىلىدى. يولون دور- برىنەدە دە ياز فصلى نىن بىزە دېگى گۈرى چەنلىرى و خىردا خىردا انسان روحونو او خشاييان الوان گوللىرى گۈرمك او لوردو. اونلارا باخديچجا صفالانىرىدىم. آت، يولون قىرا غىنيدا او لان او ت- علفارى يولوب، يېبىرىدى. بىر آز يول گەندىكىن سونرا، او زاقدان كىچىك بىر بىنا، گۈزۈمە دىگى. اور ايا ياخىنلاشدىقجا، بالاجا بالاجا او شاقلاڭارى دا سەچمك او لوردى. اونلار او يان- بويانا قاچىرىدىلار. بىنаниن قابا غىنيدا، اونون مدرسه او لدو غۇنو آنلا دىم. او شاقلارىن معلمى، تاختا بىر صندلىن او ستووندە او تور موشدو و او لاردا، مدرسه نىن قابا غىنيدا كى گۈرىنتى لرین آراسىندا او يىنابىرىدىلار. بالاجا بير قىز او شاغى چمن لرین آراسىندا چىخان تكجه - بىر سارى

گوللاردن، گول دمته دوز لتمکده ایدی. اونلارى كىمە وئرە جىكىندىن خېرىم يوخ ايدى. معلم، منى گۈرۈب يېرىنىدىن دوردو. دورونه قومالاشان اوشاقلار اوندان فاصىلە آچىيلار. معلم، اونلارا "اوشاقلار قاچىن اوينابىن، ناغىل قالسىن سۇزىرايما" ، دئىه، منه گۈرۈشدو. بىر مدت دانىشدىق. معلم دن چوبانلارىن ھانسى داغ اتگىنە گىتنىمە لەرينى خبر آدىم. اودا الىلە گۈستىرىدى. اونونلا وداعلاشدىم. آتى مىنندىم و سرعتله اورادان اوزاقلاشدىم. بىرداها دئونوب، بالاجا بىنبايا باخاندا، مدرسه نىن قاباغىندا هەچ كىم يوخ ايدى. معلم گۈستەرەن داغىن اتگىنە يۇنلانمىشدىم و آت ايلە بېرلىكده اوراياسارى قدم گۈتۈروردۇم. اورايا چاتمامىشدان قاباق، گورولتولو سىلسە داغ-داشى سىئىراثەن و بوروق-بوروق يوللاردان گلن گلن چايىن قىراغىندا دايانيپ، آتىما سو وئرمىشدىم. كىندين گۈزه لىيگى، مخمل چمنارى، گول-چىچكلىرى و آغاچلارلا بورونمه سى، چايىن بركتلى سويوندان ايدى.

دوز گونش گوپۇن اورتاسىيندا دايامىشدى كى، داغىن اتگىنە يېتىشدىم. آت ائوبيه سىينىن اوغلۇنو گوردو كە، اوجا سىلسە كىشىنە دى. آتدان دوشىدوم، آت اوزونو اوغلانا يېتىرىدى و اونون اوز- گۈزىنى اىبى لە دى.

قوپۇنلار داغىن دوشوندە او تلايىرىدىلار و دايامىدان او ت يېئيردىلر: سود امر اوشاق، آناسىينىن دوشۇنلى سوت يېئىگى كىمى. سحر يېئىگىم چۈرە بىن باياتى، همان پىتىدىر؛ بىرده نىچە فال گىرد كان اىچى وارايدى. اونونلا ناھار يېنگە يولداش اولدوم. ناھار يېنە-يېنە اويان-بوياندان دانىشىرىدىق. دانىشىقلارىن دىبى باشى يوخ ايدى. . هر باجادان سۆز آچىرىدىق. سۆزلۈز چوخ قات-قارىشىق ايدى. اوغانل دئىيردى كى بو داغىن اىچى بوشدو، اينامىرسان باخ، گۈر! سۇنرا بىر نىچە دؤنە داغىن اتگىنە كى گۈى-چمنلىرىن اوستوندە آتىلىپ، دوشدو و داغ بوش طبىل كىمى سس وئردى. من ده بىر، اىكى دفعە

داغا يوموروق ووردوم، داغ دا او غلان دئيەن كىمى سىسلمىگە باشلادى.

سحردىن دولانماقدا ايدىم. يورغون-آرغىن اولموشىدوم. يئرىبىب كنده گىتمىگە، حتى چوبان او غلانلا دانىشماغا قودرتىم يوخ ايدى. ائله او نا گۈرە، داغىن اتىگىنده دوشوب ياتدىم. نئچە ساعات ياتماغىمى بىلمە دىم. بىنىم اولو كىمى اولموشدو. آنجاق، چوبان او غلان منى يوخودان او بادان زمان، گونش افقەد گىزلىنمىگە حاضىر لانىرىدى.

او غلان، اويان-بويانا ياييلاق قويون-قوزو لارى بير يئرە بىعماغا باشلادى. بوزمان، چوباننى ايتى ده، محكىم سسلە، قىريق-قىريق ھورمىگە باشلادى. اونون قدرتلى سىسىنى ائشىدەن حيوانلار، هئچ بىرى، صەدن اوزاق دوشمىگى روا بىلىمير دىلر.

چوبان او غلان، قويون-قوزو لارى قاباگينا قاتدى و اونلارا "هو- هو" دئيە، بىرلىكده كنده سارى يوللاندىق. قويون سوروسو داغدان آشاغى يېئن واخت، اونلارين گۆزۈرۈپ يۇرمىلىرىن سىسىنىن رىتملى بىر نىغەمە و يېئى بورۇين تۈز-تۈرپاڭ گۆپلەر قالخىشىدى. قويونلارين بعضى سى نىن بويۇندا باغانان زىنقرۇو ايسە بو نىغەمە داها دا گۆزە للشىشىدى. بىز كنده يېئىش زمان، گونش ياتمىشىدى. كىندىن ميدانچاسىنىدا او لان قەھەر خانادا، كىنلىلر بىر اىستىكەن چاي اىچمكلە، گوندە ليك يورغۇنلۇقلارىنى، جانلارىندان چىخارماق اىستە بىردىلر. منى ده اوز يانلارينا چاگىردىلار. چوبان او غلاندا، سوروسونو پىيە ده يېئىلىشىر مەگە گىتتى.

قەھەر خانادا او توران كىشى لر، اذان دان سونرا كى توى دان دانىشىردىلار. منى ده تويا چاگىردىلار. مئيدانچا دا اولان گۈلۈن سوپىوندا ال-اوزومو يودوم و يېئە ده قەھەر خانانين قاباگينا دؤشە نىلەن تخت لرىن اوستوندە او توردوم. اذان سىسى كىندىن بالاجا مسجدىندەن گۈبە قوزانمىشىدى. ائله بىل نئچە نفر بىرلىكده اذان دئىيردىلر.

ایکینجى چاپىمى اېچمه مىشىدىم كى، گۈر دوم گلىنى گتىرىرلر. گلىن گوللو-بىزه نكلى آغ پالتار لارلا - گئىيەنىمىشىدى. اوئۇ، آغ بىر آت اوستونه مىندىر مىشىلىر. آتىن بىدىن ايسە، قەرمىزى چىت پارچالارلا اۇرتىموشدولر. اوئنان بىزار داللىق، بى بى و ساغ سولوندا اولان ايکى جوان اوغلانى دا گۈرمك اولوردو. بىگ، بىنىنە دار اولان قارا كوت شالوار، ھم دە ياخاسىز آغ كۈينك، گئىيەنىمىشىدى. گلىنى بىر چوخ كند آرواد، اوشاغى، بىرده نئچە كىشى توى ائوينە آپارىرىدىلار. قەھە خانا قابا غىنidan كىچن زمان، قەھە دە اولانلارين ھامىسى تويا گەندىلارين صەفيئە قارىشىدىلار. دستە نىن قابا غىندا، بىر عاشق، چالىب اوخوماقدا ايدى. او، موختليف ماھنى لار اوخوردو و جور بە جور ھاوالار چالىرىدى.

توى ائوينە نئچە آدەيم فالمىشىدى. ياز دا اۆز توى پايىسىنى يوللادى. ياغىش بالا-بالا، داملا لارى ايلە كند ائو-ائشىكلىرىنى ياشالدىرىدى. ياغىشىن ياغىمىسى ايلە، يېنە دە ياز فصلى نىن طراوتى، اورە كلىرى او خشايير، شىڭىزلىرىدى.

توى ائوينە، يېكە-يېكە قاز انلارى او جاق اوستونه قويىمۇشدو لار. بى-گلىن اۆز يېرلىرىنده او تور موشىدۇلار و قوناقلار حىە طىن، دام- دووارىن دورد بىر يانىنى دولدور موشىدۇلار. آشىق يورو لمادان چالىرىدى. هەر بىر ماھنىنин او خونناسىنى طلب ائتىرىدى. او دا، هەچ كىسىن سۈزۈنۈ جواب سىز قويىمۇردو. آن جاق، آشىقىن او خودۇقو ماھنى لارى هەچ بىر زمان من، باشقا يېرلىرده ائشىتمە مىشىدىم. او او خودۇغو نغىمە لرىن ان چو خونو بىرینجى دفعە او لاراق، ائشىدىرىدىم. عاشق او خوييان ماھنى لارىن، آن جاق بىرى يادىمدا قالىبىدىر. بىلمىرم نىبىه او نلارىن ھامىسىنى يادىمدا ساخلايا بىلەمە دىم.

آشىغىن او خودۇغو ماھنى لاردان يادىمدا قالانى، ئەلە بىل ياز ھاققىندا ايدى. او، او خوردو:

اکینچى الیله، داغ اتگىنده / پاپىزدا اکيلن، جاوان گىلانار،
 يازدا بسله نر، آغ چىچكىنده / يايда ميوه وئرە ر، قىرمىزى گول نار
 چكىلن امكلە آچىلار گوللار / دالغالانار چولە، سارى سونبوللار
 باغلاردا گئيە رەن عطىرلى گولپۇر
 آيدىنلا دىب گۆزو، كۈنولو او خشار
 پالچىق داخمالاردا، بؤيوىين قىز لار
 يابانى چىچكلىر، سارى او لوز لار
 ياغىشلى پاپىز لار، گونشلى ياز لار
 بو قارا تورپاغى ائدە رلر گول زار...
 اونلار كى دونيادان چوخ تىز كۈچرلەر
 خرمنلىرى دؤپىوب، بو غدا بىچرلەر
 قارا چۈرە كى يېيىب، شورسو اىچرلەر
 بىر گون كور يوخودان او لار لار او ياخ!
 سحر نسيمى ايلە گوللن اوتلاق،
 چمن ده آچىلان سوسنلى زانباق
 دونيانى بزە يىين امكدىر آنجاق

اولماز سا قارا قىشلار، گوللنمز ياز لار!

تoida اولان جوان اوغلانلار، به يه ده بير نئچه دنه قىرمىزى آلماتىرىدىر. آلماتى مراسىمى نين نئچه اولدوغون اشىتمىشىم، آنچاق ياخىندان گۈرمە مىشىم. بى آلمانى الينه آلان زامان، يىنە دە عاشق او خوماغا باشلادى:

آل آلمات، دېرد او لايدى

دوشمنە درد او لايدى

بو آلمانىن صاحبى

سۇدېيگىم مرد او لايدى

آلماتىم نارلىغا

گۈونمە بو وارلىغا


گۆزە لىيك سىدن گىندە ر

الىن دوشىر دارلىغا...

بى آلمانى، اليندە يو خلادى، سونرا اونو گلىنە سارى آتدى. آلماتى بى يىنلىنىن قورتاردى و بىرك منىم آننىما دىگى... او، باشقۇ بىر آلماتى كۈتۈردو و آتدى؛ آنچاق يىنە دە منه دىگى. مجلسىن دە اولانلارين ھامىسى گولدولر. اوچونجو آلماتا او زومە دىگن زمان، آنامىن سىسى، منى او زومە كېتىرىدى. گۆزلىرىمى آچدىم، گۈردىم آنام الينى او زومە قويوب، دېئىر: او غول، دور! بئواخت دىر، ايشىندىن قالارسان....

پنجره دن او تاغىما دو لان توستونو كوكسومه دولدور دوم و ماشىنلارين هاي-كويلى سىلىرىنى، اوره ك دردى ايله دېنله يره ك، بېرىمدىن آياغا قالخىم. دووارداكى تقويم اوزه ره، ياز فصلى ايدى. آنجاق، آغاچلارين يارپاقلارينا، كدر توزو قۇنمۇشدور يازىچى





اوستاد سجاد سعید مهر شعر...

ای باکی

ای باکی سنین او جادیر باشین
اسکی دیر تارخین او زوندیر یاشین.

فالخیب سمایه شانین شوکتین
فخر ایلر سنه قوزی آداشین.

اینکشاف ایله گلجه جین وار
برکتیلیدیر دیر تورپاقین داشین.

با غلارین گول چیچک اولکه آبادان
دادلیدیر یمک لر بیرده کی خاشین.

اوولکی اینسانا اولوبسان مسکن
شاهدیر سنه قوبستان داشین.

اسگی دیر شهرین کئچه جهین وار
دنیز گوزندور ساحلده قاشین.

حسرتین ایللر دیر یاندیرار منی
بوللارین دومانلى چنلى دیر باشین.

ایرلی گل سنى با غریما با سیم
گونشدن قوزویه گلیب سیر داشین.





گوزل آلاه گوزل ياراديب

سالىب درده ايسانلارى اوپادىب

بىلن آلاه بىلمك وئرىب اينسانا

قارانلىقدان ايشقلىغا چىخارىب.

تهران 95

او گوزلدىر گوزللىرى سئوبىدىر

خلق ائلېب اينسانلارى سئوبىدىر

اوزو بىزە دئىبىدىر

بىز سئومىش آلاه بىزى سئوبىدىر

باشلىرام او آلاھىن آدینان

درده سالىب عاشيقلىرى سوبىدىر.

تهران 96



گلمیشم

اوره يمدن اوره ينه يول آچمیشام گلمیشم
سحر آخشام عطرین ایزله میشم گلمیشم.

بیر عومور دیر آختارار کن سنین تک بیر گوزلی
ایترکن جاوانلیغى قوجالمیشام گلمیشم.

دورنالار تک قاناد آچیپ او جاغلار باشیندان
دره لردن قایالاردان يول آچمیشام گلمیشم.

دنیزلری سیر ادرکن چوخ دیاران کئچمیشم
کسیپ بیچیپ او زون يوللار قوش اولموشام گلمیشم.

کوسموشیدم ایللر بويو او زگه دن يوخ او زومدن
ایندی آمما پشمان اولوب بارېشمیشام گلمیشم.


حسرتیندن ایچریمه ياندريجى اود دوشوب
اود سوندورن عشقین ايله ساريشمسام گلمیشم.

آچ قوللارین سال بويۇما نىسگىلىنەم سئوگىلىم
طاققىيم يوخ آيرىليقدان يورولمىشام گلمیشم.

Tunzale Zeynalova

Göyüşov Ramiz Cahandar oğlu-

Binəqədi Rayon İcra
Hakimiyyəti Ərazi idarəetmə və
yerli özünüidarəetmə orqanları ilə
iş şöbəsinin müdürü, Yeni
Azərbaycan Partiyası Binəqədi
rayon təşkilatının sədri.



Göyüşov Ramiz Cahandar oğlu 01 sentyabr 1954-cü ildə anadan olmuşdur. 1975-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) bitirmiştir. Uzun illər icra strukturlarında məsul və rəhbər vəzifələrdə çalışmış, 1990-1991-ci illərdə Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin sədr müavini, 1993-1996-ci illərdə Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının müavini, 1996-2005-ci illərdə icra başçısının birinci müavini vəzifələrində çalışmışdır. 2005-ci ildən Binəqədi rayon İcra Hakimiyyəti başçısı aparatında şöbə müdürü vəzifəsində işləyir.

Dövlət qulluğu müşaviridir. 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur.

2013-cü ilin iyul ayında Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatına sədr seçilmişdir.



Ramiz Göyüşov

Bu gün Böyük şairimiz Nəriman Həsənzadənin ad günüdür. Nəriman müəllimi ad günü münasibətilə səmimiyyətlə təbrik edir, ona möhkəm can sağlığı, yeni- yeni yaradıcılıq uğurları arzu edir və onun 85 illiyi ərəfəsində yaradıcılığı haqqında yazdığını bir yazını dostlarla bölüşürəm.

Milli şeir ənənələrinə söykənən təkrarsız poeziya Nəriman Həsənzadə təbiətən şairdir. Mənim qənaətimcə o anadangəlmə şairdir. Elə anadan şair doğulub. Onun səsinin ahəngində bir şeiriyyət, danışığında, söz-söhbətində bir ahəng, duruşunda, oturuşunda, davranışında bir nəzm var.

Mən bilmirəm onda bu qabiliyyət genetikdir, yoxsa

yox. Hər halda genetik də olsa Allah Təala Nəriman Həsənzadəyə bu qeyri-adi istedadı bəxş edib.

Dediklərimin təsdiqi olaraq görkəmli ədəbiyyatşunas- alim, ictimai-siyasi xadim akademik Nizami Cəfərovdan sitat gətirmək istərdim: “Nəriman Həsənzadə böyük Səməd Vurğundan sonrakı dövrün ən gözəl şairlərindəndir, şeirində də, nəsrində də, dramaturgiyasında da, hətta publisistikasında da o məhz şairdir... Şairlik N.Həsənzadənin stixiyasıdır – o təkcə şeirində, nəsrində, dramaturgiyasında, publisistikasında deyil, adı məişətdə də şairdir, yazanda da yazmayanda da şairdir...”

Nəriman Həsənzadə ədəbiyyata keçən əsrin 50-ci illərinin əvvəlində gəlib. O, 60 ildən çoxdur ki, Azərbaycanın poeziya meydanında cövlan etməkdədir.

60 ildən çoxdur ki, o, öz yaradıcılığı ilə neçə-neçə nəsillərin ədəbi zövqünün formalaşmasında, insanlara humanizm prinsiplərinin, xeyirxahlıq, halallıq, düzlük, səmimilik, vətənsevərlik, cəsarət, qeyrət və məhəbbət hisslerinin aşılanmasında mühüm rol oynayır.

Nəriman Həsənzadənin yaradıcılığı Qazax mahalının poeziya ənənələrinə söykənən, lakin təkrarsız və özünəməxsus bir məktəbdır və uzun

illərdir ki, bu məktəb ədəbi mühitin formallaşmasına xidmət edir.

Nəriman Həsənzadənin yaradıcılığı o qədər zəngin və o qədər çoxşaxəlidir ki, əslində onun yaradıcılığından söhbət açmaq elə bütöv bir dövr Azərbaycan ədəbiyyatından söhbət açmaq deməkdir. Ötən bu illər ərzində Azərbaycan xalqının yaşamış olduğu elə bir problem yoxdur ki, Nəriman Həsənzadə yaradıcılığında öz əksini tapmamış olsun. Və təsadüfi deyil ki, elə dünən də, bu gün də Nəriman Həsənzadə ən çox sevilən, ən çox oxunan şairlərdəndir və bir oxucu kimi əminəm ki, sabah da belə olacaq.

Əl-əl gəzir,
 El-el gəzir şeirlərim
 bu kəm-kəsir şeirlərim,
 pul-parasız şeirlərim,
 Bu anasız,
 Bu Sarasız şeirlərim.

Nərimansevərlərin heç birinə sərr deyil ki, onun atası Aliməmməd kişi Nərimanın 1 yaşı olanda o bu dünyadan köçmüdü.

Ata qayğısının nə olduğunu bilməyən Nəriman

anasının himayəsində böyümüşdür. Uşaqlıq dövrünün çətinlikləri onun xatirində dərin izlər salmış, sonradan bu acı xatırələr onun bütün yaradıcılığına hopmuş, onun şeirlərində, poemalarında, dram əsərlərində öz əksini tapmışdır. Həmin günləri xaturlayaraq, Nəriman Həsənzadə “Kimin sualı var?” poemasında yazdı:

Mənim fəhlə atam yox idi, bəli,
Məni atalılar yetim sayırdı,
Dünyada qabarlı bir qadın əli,
Mənim saçlarımı sığallayırdı.
Bəzən qəlb ağrımı duymadı heç kim,
Sandım taleyimdi hər parlaq ulduz.
Uşaqlıq qazancım, siz, heç bilmədim,
Hansı köynəyimə yamaq oldunuz?

Yetimlik Nəriman Həsənzadənin tale yazısı idi. Bir yaşında atasını itirən Nəriman 23 yaşında anasını, 55 yaşında isə ömür-gün yoldaşını itirdi. Bütün bu itkilər, iztirablar, bu yaşınanlar onun yaradıcılığında öz əksini tapdı, Nəriman Həsənzadəni yandırdı, yaxdı, həm də yandıqca bərkitdi, mətinləşdirdi:

Mən öz taleyimlə döyüşməliyəm,
Taleyim namərddi vurur arxadan,

Məni bərk izləyir hər addımbaşı
Sızlayıb, inləsəm qəfildən vurur.

Adətən biz məhəbbət dastanlarını, məhəbbətə,
sevgiyə həsr olunan əsərləri sevilənlər erkən
yaşlarında bir-birini dəlicəsinə sevib, lakin bir-birinə
qovuşmayan mövzulara həsr olunan əsərlərdə rast
gəlməyə adət etmişik.

Nəriman Həsənzadənin şeirləri isə sevgililər bir-
birinə qovuşduqdan sonra ortaya düşən ölümündən
sonrakı yaşantılara həsr olunub.

Əslində bu mövzunu ədəbiyyatımıza gətirən ən
böyük şair elə Nəriman Həsənzadədir.

Hətta bir zamanlar buna görə onu kəskin tənqid də
ediblər.

Lakin Nəriman Həsənzadə öz sevgisindən,
sədaqətindən, ilqarından dönmədi və indi Sara
xanımın yoxluğundan 30 ilə yaxın bir müddət
keçməsinə baxmayaraq, N.Həsənzadə onu əvvəlki
hiss və həyəcanla qəlbində yaşıdır, ona qəlbində
məktublar yazır, şeirlər həsr edir.

Tabutunu qucaqlayıb,
Ağlayırdıq gecədən,
Sən doğmalar içindəydin,
Mən yad səslər içində,

Sən bilirdin mən çıxmışdım,
Kimsəsizlər içindən.

Qoyub getdin qaldım yenə,
Kimsəsizlər içində.

Və ya

Kimsə deyirdi ki, kişi ağlamaz,
Hanı gülə-gülə ölən kişilər?
Arvadı itirən kişini duymaz,
Arvadı yanında olan kişilər.

Nəriman Həsənzadə bir yaradıcı şəxsiyyət kimi,
geniş diapozona malik nadir sənətkarlarımızdanıdır.
O ədəbi janrların müxtəlif formalarında qüdrətli
əsərlər yaradıb. Əslində bu janrların hər biri
sənətkardan böyük istedad tələb edir.

Nəriman Həsənzadənin poeziyası da, nəsri də,
dramaturgiyası da, publisistikası da çox maraqlıdır
və bu janrların hər biri ayrıca tədqiqatın
mövzusudur.

Bununla yanaşı, N.Həsənzadənin yaradıcılığında,
xüsusilə dramaturgiyasında mühüm cəhət onun
tarixə müraciət etməsidir. Sözsüz ki, tarixi əsər
yaratmaq, özu də nəzmlə yaratmaq sənətkardan
cəsarət və istedadla yanaşı dərin təhlil, tarixi-coğrafi
bilgi, həmin dövrün ictimai-siyasi problemlərinin

mahiyyəti barədə, habelə həmin dövrün şəxsiyyətlərinin ruhu və mövqeyi barədə aydın təsəvvür tələb edir.

Lakin bunların hamısının fövqündə vətəndaşlıq, vətənpərvərlik, vətənə məhəbbət və kökə bağlılıq durur. Təbii ki, yaranan tarixi əsərin ən mühüm məqsədi həm də tərbiyəvi mahiyyət kəsb etməyi, həmin dövrün hadisələrinə indiki bucaqdan baxmaq tələb edir. Yəni tarixi əsərlər həm də müasir olmalıdır. Bu baxımdan Nəriman Həsənzadənin dramaturgiyasının elə ən mühüm cəhəti onun müasirliyindədir. N.Həsənzadənin yaradıcılığında tarixilik və müasirlilik vəhdət təşkil edir.

“Atabəylər”də, “Pompeyin yürüşü”ndə, “Zümrüd quşu”nda neçə-neçə şeir və poemalarında olduğu kimi... Şair bu tarixi əsərlərə bədiilik verir və həm də bu bədiilik içərisində müəllifin özünün yaradıcılıq təxəyyülü var və bu yaradıcılığı sayəsində müəllif oxucuya – bu günün vətəndaşına sirayət edə bilir, ona təsir göstərir, onun millimənəvi tərbiyələnməsinə təsir göstərir.

Nəriman Həsənzadəni səciyyələndirən xarakterik xüsusiyyətlərdən biri onun mənsub olduğu xalqın dünənki tarixini, başına gətirilən bələləri qələmə almaqla və onu öz süzgəcindən keçirərək, əsl mahiyyətini bu günkü nəslə çatdırmaqla həm də

xalqın ictimai şüuruna təsir göstərir.
 Oğlanlar, qızlara hörmət eyləyin,
 Ya sevin qızları, ya da rədd edin.
 Aldadıb atmayın, günahdı qızlar,
 Sabahkı ən əziz anadı qızlar.
 deyərək, oğlanlara müraciət edəndə də,
 Qulaq as sözümə, əhlikef oğlan,
 Anan o günləri görməyib heç vaxt.
 Ərsəyə çatsan da ayılmamışan,
 Gözlərin süzülür xumarlanaraq.
 Mən böyük olmuşam, sən daim uşaq,
 Tərlan oylağında mən sar görmüşəm.
 Sən qadın əlini zərif, yumuşaq,
 Mən qadın əlini qabar görmüşəm.
 deyəndə də bugünkü nəslin taleyindən narahatlığını
 bildirir.
 N.Həsənzadə böyük şairdir və o böyük şair
 olduğunu yaxşı bilir. O, müstəqil bir dövlətin şairi
 olduğunu və onun məsuliyyətini və yükünü dərk
 edərək millətin, dövlətin taleyindən narahatlığını
 bildirir və bunu tələb edir. Bu baxımdan onun
 “Səfirə məktub” poeması çox maraqlıdır.
 Poemadan bir neçə misrani oxucunun diqqətinə
 çatdırmaq istəyirəm:
 Mən qədim bir məmləkətin şairiyəm,
 Kirpiyilə od götürən bir millətin şairiyəm.

Təbriz orda, Şuşa burda,
 “Döz, bağırı daş olan könlüm” – yaşa burda?!
 Mən bir vətən, iki torpaq şairiyəm.
 Xalq adından danışıram, mən axı xalq şairiyəm.
 Bir də millət vəkiliyəm, mən bir millət şairiyəm,
 Bir də bir el ağsaqqalı, bir də bu dərd şairiyəm.
 Ümumiyyətlə, Nəriman Həsənzadənin istər “Səfirə
 məktub”u olsun, istərsə “Xarı bülbül”ü, “Rəsul
 Həmzətova məktub”u, “Qafqaz”ı, “Cavid”ı, “Qaçaq
 Kərəm”ı, “Nuru paşa”sı, “Nizami”sı, istərsə də dram
 əsərləri, şeirləri vətəndaşlıq mövqeyindən yazılmış
 əsərlərdir və hər biri ən yüksək sənətkarlıq
 nümunəsidir.

Bütün zamanlarda müdrik kəlamlar, müdrik
 şəxsiyyətlərə mənsub olmuşdur. Bir sıra hallarda
 həmin kəlamların müəllifləri unudulsa da onların
 kəlamları əsrlər boyu yaşamış, sonradan atalar
 sözlərinə çevrilmişdir.

Nəriman Həsənzadə böyük şair olmaqla bərabər,
 həm də müdrik şairdir. Onun əsərlərindən müdrik
 kəlamları saymaqla qurtarmır. Həmin kəlamlar istər
 onun şeirlərində, istər poemalarında, istərsə də dram
 əsərlərində o qədər yerli yerində işlənir ki, həmin
 kəlamlar dilimizin gözəlliklərini və imkanlarını
 nümayiş etdirməklə əsərə dərin fəlsəfi məna verir.
 Çox təəssüf ki, bu vaxta qədər Nəriman

Həsənzadənin müdrik kəlamları araşdırılıb ayrıca kitabça şəklində çap olunmayıb və fikrimcə buna xalqın ehtiyacı vardır.

Fürsətdən istifadə edib həmin kəlamların bir neçəsini təqdim edirəm.

- Hər torpaq dünyada məmləkət olmur,
Parça var - yaşayır bayraq olanda.
- İnsan dahi olar insan yanında,
Dahi adiləşər nadan yanında.
- Dərinə bənzəyir bulanlıq sular,
Duru su dərindi, dayaz görünür.
- Mən sənsiz ölərəm demişdim sənə,
Hamısı yalanmış, yaşadım sənsiz.
- Səngər nəyə gərək döyüş olmasa.
- Həyatda imtahan götürənlərin,
Vaxt gəlir özü də imtahan verir.
- Dünya elədir ki, biri tapırsa,
O biri təbii itirməlidir.
- Çöllərdə qanqal da yazda gül açır
Amma nə ruh verir, nə könül açır.
- Göz nəyi görürsə onu da deyir,
Qulağa inanma eşitdiyidir.
- Şöhrətin sevinci, yaşın kədəri,
Tərs kimi ikisi bir vaxta düşür.

Nəriman Həsənzadənin yaradıcılığında baş qəhrəmanlardan biri şairlərdir. Sözsüz ki, Şeirdən ucalıq umma, dünyada, Bil ki, Nizamiylə qurtardı o da.

deyən Şeyx Nizami qədər şairlərə hörmət, nüfuz gətirən poeziya nəhəngi yoxdur. Əgər belə olmasaydı, onda Şeyx Nizami “Peyğəmbərlərdən sonra şairlər gəlir” beytini min il bundan əvvəl qələmə almazdı və həmin ifadə və həm də həmin ifadənin mənası da bugünkümüzə qədər gəlib çıxmazdı. Bununla belə, Nizamidən sonra da sözün qüdrətini göylərə qaldırın poeziya nəhəngləri olmuşdur və onlar zaman-zaman şair adlandırılın, uca Tanrıının verdiyi istedad sahiblərinə istənilən ictimai quruluşda hörmət və nüfuz sahibi kimi qəbul olunmasına xidmət etmişlər.

Bu bir həqiqətdir ki, bütün zamanlarda şairlər yaşadıqları cəmiyyətdə həmişə haqq-ədalət axtarışında olmuş, əksər hallarda zamanın, dövrün haqsızlıqlarını qəbul etməmiş, bu ədalətsizliklərə qarşı sözü, şeiri ilə mübarizə aparmış və elə buna görə də çox hallarda ən ağır cəzalara məruz qalmışlar. Tarixin müxtəlif dönenlərində şairlər zindanlara atılmış, sürgün edilmiş, tonqallarda yandırılmış, çarmixa çəkilmiş, dar ağacından asılmış, dəriləri soyulmuş, qol-bud edilmişlər. Lakin

bütün bunlara baxmayaraq, bütün dövrlərdə və bütün dünyada şairlərə qarşı bu zülmələr təkrar olunmuşdur.

Cəmiyyətdə üzüyüb şairlər,
Həyatda yox.
Sürgün siyahısında,
Başqa siyahıda yox.
Ariflər duya bilər,
Şairləri, gəda yox.
Millətin döyüş günü,
Öndədir, arxada yox.

“Sirlər Xəzinəsi”ni yaradan Nizami Gəncəvi də, “Salam verdim rüşvət deyildir deyə almadılar” deyən Fizuli də, “Mən cahan mülkündə mütləq doğru halət görmədim” deyən Vaqif də, “Nemətsə də gözəl şeir, şair olan qəm də yeyir” deyən Səməd Vurğun da, “Min hiylə quran tülki siyasılər” deyən Cavid əfəndi də elə bugünüümüzdə “Şair dağ çayıdı, başı bələlə” deyən Zəlimxan Yaqub da, “Araz qırığında, Kür sahilində yetmiş il danışdıq Ezop dilində, Sətiraltı yazdıq düz sözümüzü özgəyə dedirdik öz sözümüzü” deyən onlarca şairlərimiz

zaman-zaman sözlərinin, fikirlərinin, şeirlərinin qurbanına çevrildilər.



Nəriman Həsənzadənin qəhrəmanlarına diqqət yetirin: Nizami Gəncəvi, Fizuli, Aşıq Ələsgər, Sabir, Hüseyn Cavid, Səməd Vurğun, Məhəmməd Hadi, Mikayıl Müşfiq, Almas İldırım, Osman Sarıvəlli, İsmayıł Şıxlı, Hüseyn Arif, Mir Cəlal, Xəlil Rza, Məmməd Araz, Əli Tudə, Şahmar Əkbərzadə, Zəlimxan Yaqub və s. saymaqla qurtarmır. Nəriman Həsənzadə həm də şairlərə əsərlər həsr etməklə, onların düşüncələrini, həyat və yaradıcılıqlarını bugünkü nəslə çatdırmaqdə mühüm rol oynayır. S. Vurğun Vaqifi bugünümüzə götürdisə, Qabil Nəsimini müasir Azərbaycan oxucusuna tanıtdısa, Hüseyn Arif Səməd Vurğunun ömür yoluna işiq saldısa, Nəriman Həsənzadə də bu ənənəni davam etdirərək Nizamini, Fizulini, Xəqanini, Cavidi, Müşfiqi bir daha müasir

Azərbaycan vətəndaşına tanıtdırdı. O, özü də bilir ki, məhz bu addımı o atmalı, bu şairlərin tarixinə məşəli o tutmalı idi.

Xəqani, Nizami, Fizuli babam!
 Siz tutun əlimdən haraylayıram.
 İndi... Sizdən sonra qələm götürmək,
 Şairlik sözünü dilə gətirmək,
 Bilirəm çətindir, əsil hünərdir,
 Çətindir sənətin şöhrəti, şərti,
 Lakin dilə gəlib əlimdə qələm
 Mən Sizi sonsuz da qoya bilmərəm.

Nəriman Həsənzadə bu yazıda adlarını çəkdiyim və çəkmədiyim şairlərə şeirlər və poemalar həsr edib. Şair yaradıcılığında, müxtəlif şeirlərində Cavid-Müşfiq ifadəsini bəlkə yüz dəfə şeirə gətirir və bununla bütün cəmiyyətin diqqətini Cavidin, Müşfiqin faciəsinə yönəltməklə, şairlərin belə talelərinin bir daha təkrar olunmaması üçün çağırış edir. Bu şeirlər sənətkarlıq baxımından yüksək poeziya nümunələri olmaqla yanaşı həmin şairlərin yaradıcılıq və şəxsiyyətlərinin bugünkü və gələcək nəsillərə çatdırılmasında mühüm rol oynayır. Nəriman Həsənzadə yaradıcı şəxsiyyətləri

Əfsanələşdirməklə, elə özü də əfsanələşir.
 Cox təəssüf ki, kiçik bir yazıda Nəriman
 Həsənzadənin şairlərə həsr etdiyi əsərlərdən
 nümunələr gətirmək mümkün deyildir. Bununla belə
 onun xalq şairi Məmməd Araza xitabən yazdığını
 şeirin bir bəndini nümunə gətirsəm dediklərimin
 təsdiqi olardı:

Mənim dualarım şeirlərimdi,
 Sənə həsr edirəm behişt duamı.
 Yerdə yerim yoxdur, göylər yerimdi,
 Tanrıının yanında eşit duamı.

Nəriman Həsənzadənin sələfləri kimi özü də zaman-zaman yaradıcılığı boyu saysız-hesabsız tənqidlərə məruz qalmış və bu onun yaradıcılığına təsirsiz ötüşməmişdir. Lakin o, bu ədalətsiz tənqidlərdən sarsılmamış, mübarizələrlə dolu bir yaradıcılıq ömrü yaşamışdır. Şair özünə həsr etdiyi “Tərcümeyi-hal” şeirində bu keşməkeşli ömrünü qısa, lakin çox lakonik formada aşağıdakı misralarla qələmə almışdır:

Döyüldüm dəmir kimi,
 Döyüsdə gərək oldum.
 Yoğruldum xəmir kimi,

Gördülər çörək oldum.
 Əkildim torpaq kimi,
 Goyərdim çiçək oldum.
 O qədər dandılar ki,
 Axırda gerçək oldum.

Nəriman Həsənzadə yaradıcılığının mühüm məqamlarından biri bədii təsvirlədən məharətlə istifadə etməsidir. Onun qeyri-adi istedadı, peşəkarlığı, duyum qabiliyyəti, azərbaycan dilinin gözəlliklərini dərindən bilməsi buna imkan verir və nəticədə şeir daha oxunaqlı, daha mənalı və düşündürən olur.
 Bir neçə misal:

Axır Gəncə çayı... orda elə bil,
 Xəmsədən bir misra çöllərə düşüb.
 yaxud

Göy-göl güzdü tutub göyun üzünə,
 Elə bil o boyda göl yerə düşüb.
 yaxud

Qurşayın Araz mənim belimə
 Tomrisin açılmış kəməridir o.

Tanrı Nəriman Həsənzadəyə böyük şair olmaqla bərabər, həm də qeyri-adi yaddaş bəxş edib. O, az-az şairlərimizdəndir ki, öz şeirlərini hətta bəzi poemalarını yadında saxlaya bilib. Yəqin ki, Nəriman sevərlər yaxşı bilir ki, bugün oxocular arasında populyar olan şeirlərin hamısını Nəriman Həsənzadə əzbərdən deyə bilir. Onun öz dilindən “Nuru paşa”, “Qaçaq Kərəm” və digər poemalarını dinləməkdən doymaq olmur.

Ümumiyyətlə Nəriman Həsənzadənin öz səsində, öz ifasında şeir çox gözəl səslənir, onun səsində bir həlimlik, bir həzinlik, bir sıgal var. Şeir onun ifasında daha canlı, daha təsirli, daha anlaşılındır və oxucuya dərhal sirayət edə bilir.

Nəriman Həsənzadənin şeirləri ilə onun səsində bir vəhdət var. Onun səsinin tembri, ahəngi şeiri daha mənalı edir, dinləyicini ovsunlayır, onu özünə cəzb edir.

Çox təəssüf ki, yazı ilə səsi nümunə gətirmək mümkün deyil. Yoxsa mən yazının bu yerində Nəriman Həsənzadənin şeirini nümunə gətirərdim. Mənə elə gəlir ki, nə qədər ki, ömür vəfa edir onun öz səsində daha çox lent yazıları yazdırmaq lazımdır. İndiki texniki vasitələr də buna imkan verir. İnanın, Nəriman Həsənzadənin öz ifasında səsi

təkrarsızdır, qeyri-adidir.

Nəriman Həsənzadə bütün xüsusiyyətləri ilə yanaşı, həm də tər-təmiz, büllur kimi son dərəcə səmimi, xeyirxah, sadə, incə qəlbli, kövrək, hətta bir az da sadəlövh bir insandır.



Bilmirəm, bəlkə də bu saflıq onun təbiətindən irəli gəlir. Ancaq mənim fikrimcə bu saflıq bir də onun şairliyindən irəli gəlir. Özünün dediyi kimi:
Şeir yazdığını gün məğrur oluram,
İlham ki, xəfifcə sinəmə dolur,
Bir şəh daması tək büllur oluram,
Dünya dünyada yox, məndə əks olur.




Aqşin Baba

Xəbərim olmur

Kədəri ürəyində,
Sevinci gözlərində
Yaşadan qızım.
Uzaq İsveçrədə,
Yad küçələrdə
Gözlərin dolanda
Xəbərim olmur...
Deyirlər, cənnətdir
İsveçrə...
Cənnət də olsa,
Qürbətdir
İsveçrə !
Oranın dağlarına çən düşəndə
Xəbərim olmur.
Sənin saçlarına dən düşəndə
Xəbərim olmur...

1997



Aqşin Baba Ömür dostuma

Unutqanlıq qocalığın qardaşı imiş,
Səhər səni gözləmədim, getdim, ağladın...
Göz yaşları boğdu səni, titrətdi səni,
Qəzəbini ürəyində boğub saxladın.

Gəl incimə, bircə dənəm, olan işdi bu,
Küsməyimiz yaz yağışı, ötəri bir səs.
Bir-birinə cani-dildən bağlananları
Bir inciklik bir-birindən ayıra bilməz.

Ağlama gəl, saxla görək göz yaşlarını,
Hələ mənə çox nəgmələr söyləyəcəksən.
Bircə şeyi düşünürəm xəyal içində,
Bu dünyadan mən köçəndə neyləyəcəksən ?





ادبیات کهن و حماسی ترکان دنیا

در دنیا حدود 40 ملت دارای ادبیات حماسی هستند که تورکان سرآمد تمام این ملل می باشند، بطوریکه تورکان حماسه هایی از قبیل ماناں متعلق به تورکان قرقیز ، آلپامیش متعلق به تورکان قزاقی ، اوغوزنامه و نده قورقود و کوراو غلی متعلق به تورکان اوغوز و اویغور را خلق کرده اند که سرآمد دیگر ملل حماسه ساز جهان هستند

برای روشن تر شدن موضوع حماسه های ماناں ترکان ، مهابهاراتای هندی ها و شاهنامه فارسیان را باهم مقایسه می کنیم

منظومه ی ماناں مبارزه ی ماناں قهرمان تورکان را با چینی ها و مغولان را در بر می گیرد که حداقل دارای 1000.000 بیت می باشد، در حالی که مهابهاراتا که به سانسکریت هندی نوشته شده حداقل دارای 440.000 بیت است و شاهنامه ی فردوسی فقط حداقل 60.000 بیت را در بر می گیرد

حال اگر یک مقایسه ی دو دو تا چهارتا داشته باشیم خواهیم دید که منظومه ی ماناں که حداقل ابیات آن در نظر گرفته شده است 2/5 برابر منظومه ی مهابهاراتا و 17 برابر شاهنامه است ، لازم به ذکر

است که ماناس فقط بکی از حماسه های تورکان می باشد
 کتاب ایرلک(ایرق) بیتیک یعنی کتاب فال با الفبای اورخون بر روی
 کاغذ و کتاب نوشته شده است دیگر شما در نظر بگیرید اگر کتاب
 فال با این الفبا نوشته میشود مطمئنا در مورد موضعات دیگر هم
 میتوشتند که به دست ما نرسیده اند و مفقود هستند
 قوتادغۇ بىلىاڭ(دانش سعادت بخش) هم بکی از کتابهای علمی هست
 که شاهکار دنیا محسوب میشود



Cabir Agaoglu

Azərbaycan Milli Mətbuatının, jurnalistikasının tərkib hissəsi olaraq, Qubadan çıxmış mətbuat xadimləri, qəzet-jurnal əməkdaşları və müstəqillik dövründə müxtəlif vaxtlarda rayonumuzda nəşr olunan fərqli yönümlü qəzetlərdən bəhs edəcəyik. Öncə mərhum Tofiq Rüstəmov, Ramiz Əhmədov, Əhməd Xaspoladov, Ələkbər Salahzadə, Rahim Dünyamalı, Murad Qudyalçaylı, Mövlud Qonaq, Nadir Xəlilov, Şalbuz Qurbanov, Zakir Eloğlu və başqalarını xatırlayaraq Allahdan rəhmət diləməklə

yanaşı, qocaman və peşəkar jurnalistlər olan Nazim Əhmədzadə, Naməddin Mirzəxanlı, Rahim Hüseynov, Kərim Dünyamalı, Yaşar Rüstəmov və digərlərinə can sağlığı arzulayaq. Hal-hazırda mətbuat orqanlarında çalışan Vaqif Əlixanlı (Qobustan), Südabə Ağabalayeva (Azərbaycan), Qəzənfər Bayramov (Ekspress), Ziyafəddin Bayramov (Respublika), Qvami Məhəbbətoğlu (İki Sahil), Tahir Saleh (Dərbənd), Qəhrəman Qasımov (Şəfəq), Nəcəfqulu Nəcəfov (Birlik-Edinstvo), Müzəffər Məlikməmmədov (Samur), Məzahir Məmmədov (Şəfəq) və s. işlərində uğurlar diləyərək bayramlarını da təbrik edirik. Ölkədə dövlət müstəqilliyi bərpa edildikdən sonra, rayonumuzda 1921-ci ildən nəşr olunan Şəfəq (Əxbar) qəzetilə yanaşı, Nur (1993/99-red. N.Mirzəxanlı), Mərifət (2001-təs. Elnur Əfəndiyev, red.K.Dünyamalı), Birlik-Yedinstvo (2002-red. N.Nəcəfov), Tərəqqi (2003/16-red. Şixəmməd Seyidməmmədov), Quba gəncliyi (2005/7-red. Ramin Mahmudov), Şimal-Press (2006/9-red. Zaur Quliyev, Namiq Qırxlarov) və b. qəzetlər də çap olunmuşdur. Mətbuatımızın həqiqətən milli olmasını arzulayaraq bütün vicdanlı və istedadlı yazarları təbrik edirik.



İtgilərimiz

**“AZƏRBAYCAN SƏNİN BAŞIN SAĞ OLSUN!
BÖYÜK USTAD, SƏNİN ÜZÜN AĞ OLSUN!”
ŞÜARLARI İLƏ DƏFN EDİLƏN HƏSƏN
AZƏRBAYCAN.**

Əli Şamil


Həsən Azərbaycanın ölüm xəbərini elə həmin gün aldım. Rəsmi sənədlərdə soyadı Hərgəli yazılsa da dost-tanış onu Həsən Azərbaycan kimi tanıydırdı. Şeirlərində, konsert afişalarında Həsən Dəmirçi yazırırdı. Görüşəndə özünü Həsən Dəmirçi kimi təqdim edirdi. Ailəsinin dolanışğını dəmir işindən çıxardığından Dəmirçi ləqəbini götürmüşdü.

Peşəsini çox sevirdi. Yeniyetməliyində atası onu zərgərə şagird verir. Ustasının düzəldiyi zinyət əşyalarının qızılına mis vurduğunu gördükdə “mən haram tikə yeyə bilmərəm” deyərək oradan uzaqlaşır. “Dəmir elə şeydir ki, heç kim ona uçuz metal qatıb baha satmır”-- deyirdi.

Dünyada ədalətli cəmiyyət quracaqlarını vəd edən kommunistlərin yaratdığı ilk dövlətdə nə sosial ədalət oldu, nə insanların hüquqları qorundu, nə də xalqlara azadlıq bəxş edildi. Əksinə, Sovetlər Birliyi sərhədlərini “dəmir pərdə” ilə qapatmağa çalışdı. Sovet imperiyası yaşasayıdı nə Həsən Dəmirçi kimi bir vətənpərvəri tanıyacaqdıq, nə də illər keçəndən sonra onun dünyasını dəyişdiyindən xəbərimiz olacaqdı. Sərhədlər açılmamışdan Quzey Azərbaycanda yaşayanlar Güney Azərbaycanda və İranın digər yerlərindəki ata-anasının, bacı-qardaşlarının, doğma-tanışlarının ölümündən illərlə xəbərsiz qalır, ya da aylar, illər sonra xəbər tuturdu. İndi texniki imkanlar da hər hansı bir xəbərin sürətlə yayılmasına kömək edir.

Həsən Dəmirçinin huşsuz vəziyyətdə xəstəxanaya aparılması xəbərini Seyid Məhəmməd Təbrizidən eşitdim. Yaşının çoxluğu və xəstəliyi onun vəziyyətinin ağır olduğundan xəbər verirdi. Buna baxmayaraq Seyid Məhəmməd Təbrizi mənə təskinlik verərək bildirdi ki, məşhur həkim Cəlil Şərəbyan xəstəni müayinə edib. Təbriz şəhər bələdiyyəsi sədirnin müavini Purmehdi də xəstəyə baş çəkib. Yəni Həsən Azərbaycanın müalicəsi diqqət mərkəzindədir.

İçimdə onun sağalacağına, yenidən görüşəcəyimizə bir ümid yaranmışdı. Həmişə onu şən və nikbin görmüşdüm. Başına açılan oyunları gülə-gülə yola vermişdi. Heç zaman zəmanədən, sixıntıdan, basqıdan, xəstəlikdən söz açmazdı. Düşünürdüm ki, dəmir iradəli Həsən xəstəliyi dədəf edəcək. O çox çətinlikləri, istintaqları, təqibləri, təzyiqləri, həbsləri arxada qoymuşdu.



Həbs edilənlər, istintaqa çağrılanlar, adətən, oradakı zoraklıqladan, insanların alçaldılmasından şikayətlənərlər. Həsən Azərbaycandan isə bir dəfə də olsun, giley-güzar eşitməmişdim. Həbsindən, istintaqından söz salanda incə bir humorla mövzudan uzaqlaşardı. Bir dəfə ondan istintaqa çağrıldığı və həbs edildiyi haqqında dəqiq bilgi almağa çalışdım. Mənim inadımı görüb xatrlamağa başladı. Yaddaşı, sanki, bilgisayar idi. O dedikcə mən dəftərcəmə qeyd edirdim. Baxıb-gördüm ki, mühakimə olunub zindana göndərilməsi və istintaq

edilib üç-beş gün saxlandıqdan sonra buraxılması hallarının sayı 20-yə yaxındır.

Təbrizin küçələrinə ana dili ilə bağlı şüarlar yazdığını görə 1360-cı (miladi 1981) ildə həbs etmişdilər. Onu həbs edəni də, istintaqını aparanı da, istintaqın gedişini də təfsilati ilə xatırlayırdı. İncidilməsini, təqib edilməsini faciəyə cevirmir, özünü qəhraman kimi tanıtmağa da çalışmırı. Gündəlik məisət söhbəti edirmiş kimi danışırı.

Təxminən, 20 il əvvəl Təbrizdə Həsən Dəmirçi ilə görüşəndə o gülə-gülə demişdi:

--Məni istintaq edən, vətənə xəyanətdə suçlayan xaricə qaçıb. Ora gedən kimi də millətçi, insan hüquqlarının müdafiəçisi oduğunu deyib, İran İslam rejiminin düşməni kimi xaricə qaçanlardan bir qisminin ETTELAAT-la(İran İslam Respublikasının Kəşfiyyat İşləri üzrə Nazirliyi) əməkdaşlıq etdiyini bildirib. Bunu getdiyi ölkənin xüsusi xidmət orqanlarına bildirməklə kifayətlənməyib, şərlədiyi adamların siyahılarını da mətbuatda dərc etdirib. Özü xəyanətkar olması azmiş kimi, başını götürüb xaricə qaçanların bəzilərini də güdaza verib.

Hər dəfə Təbrizə gedəndə, Həsənlə söhbət edəndə onu incidən, istintaq edən xüsusi xidmət orqanı işçilərinin birinin və ya bir neçəsinin bəd əməllərinə görə cəzalandırıldıqlarını eşidirdim.

Həsən Dəmirci qorxu hissini çoxdan özündən uzaqlaşdırmışdı. Avropaya da, Azərbaycana da dəvət edilən kimi musiqiçi dostları ilə birlikdə gedirdi.

2014-cü il aprelin 27-də həbsdən çıxandan bir az sonra görüşünə getdim. Tanışlar məni qorumaq üçün zəng vurmamağı, evinə getməməyi məsləhət görsələr də, ürəyim dözmədi. Zəng vurdum, görüşdük. Bilirdim ki, həbsxanada keçirdiyi günlərin ağırlığından danışmayacaq, haqsız tutduqlarından şikayətlənməyəcək. Fikirləşdiyim kimi də oldu. O gülə-gülə zindanda adamları başına toplayayıb onlara müsiqi alətlərində çalmağı, ana dilində yazıb-oxuamğı öyrətməsindən, şeir əzbərlətməsindən, ədəbiyyatımızdan, tariximizdən mühazirələr təşkil etməsindən söz açdı. Sonda da “zindan hamamın suyu çox gur gəlirdi, ləzzətlə duş qəbul edirdim” -- dedi.

Bir dəfə Təbrizdə söhbət edə-edə gedirdik. Orta boylu bir nəfər bizə yaxınlaşıb Nəsənlə görüşdü. Mənə də gözəcə nəzər salıb, ağızəcə salam verdi. Deyəsən, Azərbaycan Respublikasından olduğumu hiss etmişdi. Həsən Azərbaycanla çox mehriban danışdı. Onun üçün darixdığını, işlərinin yaxış getmədiyini söylədi. Xahiş etdi ki, bir şey eləsin yenə gəlsin. O, olanda işləri yaxşı gedir, gedəndən

sonra ara qarışır, iş çoxalır. Anlaya bilmədim ki, bu adam Həsən Azərbaycanı haraya çağırır. Ayrılandan sonra Həsən Azərbaycan gülümsəyərək, “zindanbanlardandır” --dedi. Mən zindanda olanda oradakılar başıma yiğilırlar. Kiminə ana dilində yazıb-oxumağı, kiminə çalıb-oxumağı öyrədirəm. Baş qarışır, dava-dalaş salan, pis işlərlə məşğul olan, zindanbanları rahatsız edən olmur. Bunların da qulağı dinc olur. Ona görə mənim zindanda olmağımı istəyir.

Yadıma 1950-ci illərdə Təbrizdə yaşamış Hacızadə soyadlı bir komik artist haqqında eşitdiklərim düşdü. Haqsız yerə tez-tez həbs edirləmiş. Həbs müddəti bitdikdə zindandakılar müxtəlif bəhanələrlə onun həbs müddətini yenidən uzadılmasına çalışırlarmış. “Sən getsən biz burada darıxacağıq” deyirlərmiş. Həsən Azərbaycan da belələrindən idi. Onun üçün təkcə vətənsevrlər deyil, həbsdə yatan cinayətkarlar da, zindanın işçiləri də darıxırdılar.

Həsən Azərbaycanla yaddaqlan və tarixi tanışlığımız var.

...İlk dəfə onu 1990-ci il yanvarın 25-də Təbrizdə görmüşdük. O tək deyildi. Rəhmətlik şair Yəhya Şeyda, şair-memar Yaqub Təqəvi, radioda işləyən Behruz Sultanpur, Səhər ləqəbilə şeirlər

yazan Əhməd Heydəroğlu və Hüseyin Vüsiqi ilə birlikdə qaldığımız “Təbriz İnterneyşn” otelinə gəlmişdilər. Biz də səkkiz nəfər-- Naxçıvan Nazirlər Soveti yanındakı Beynəlxalq İqtisadi Əlaqələr təşkilatının rəhbəri Yadiğar Babayev, Azərbaycan Xalq Cəbhəsi Naxçıvan Şəhər Təşkilatı idarə heyətinin üzvləri Sülhəddin Əkbər, Sərdar Cəlaloğlu, Fəxrəddin Şeyxələsgərsoy, Azərbaycan Xalq Cəbhəsi fəali Abbasqulu Əmiraslanov, Naxçıvandakı dini məzmunlu xeyriyyə təşkilatının sədri Sahib Axundov, Naxçıvan Cümə Məscidinin axundu Məhəmməd və Azərbaycan Xalq Cəbhəsi Naxçıvan Vilayət Təşkilatı idarə heyətinin üzvü kimi mənim də daxil olduğum bir qrup Naxçıvanın SSRİ-dən ayrılması haqqında qərarı dünya ixtimaiyyətinə çatdırmaq üçün İrana getmişdik.

ETTELAAT-in əməkdaşları gəlmişizdən xəbər tutmuş Təbriz ziyalılarının içəri keşməsini əngəlləməyə çalışırdılar. Bizim hay-küylü etirazımız və onların təkidindən sonra otelin foyesinə keçə bildik. Lakin söhbət etməyimizə icazə vermədilər. Onları yarı zor, yarı xoş otelin ikinci mərtəbəsindəki bir otağa apardılar. Bizi də sakitləşdirməyə çalışdılar. Lakin bu mümkün deyildi. Bizim əksəriyyətimiz rəsmi dövlət idarələrində işləmədiyimizdən diplomatik qaydalara əməl

etmirdi. Mitin əhval-ruhiyyəsi özünü göstərirdi. Az qalırkı hotelin qarşısına enib orada mitinq təşkil edək. ETTELAAT-ın əməkdaşları da bizim davranışımıza təəccüblə baxırdılar. Tez-tez qonşu otaqdakı telefonla müxtəlif yerlərə zəng vururdular. Onların kimlərlə danışdıqlarını, nələri müzakirə etdiklərini bilməsək də səslərindən çox əsəbi və həyacanlı olduqlarını hiss edirdik. Bir saat yaxın höcətləşdikdən sonra görüşə icazə ala bildik.

Foyedə ETTELAAT-ın əməkdaşları nəzarəti altında söhbətə başladıq. Onlar bizim görüşümüzü kamera ilə çəkirdilər. Biz nə üçün çəkdiklərini xəbər aldiqda “Biz cəkmirik, televizya işçiləri çəkir. Sizinlə Təbriz ziyalılarının görüşünü televizyada verəcəklər” deyirdilər. Uşaq başı aldadan bu fikirlərə gülündük. Açıq şəkildə də yalan dediklərini üzlərinə vururduq. Onlar dediklərimizi eşitmır kimi öz işlərini görürdülər.

Nəzarət altında olmağımıza baxmayaraq Həsən Dəmirçigillə çox səmimi və qızığın söhbət etdi. Öyrəndik ki, Quzey Azərbaycanda baş verənləri diqqətlə izləyirlər. Son günlər Bakıda radio-televizya işləmədiyindən xəbərləri Naxçıvan və Şuşadan yayınlanan verlişlərdən öyrənirlər. Bizdən Azərbaycanda baş verən hadisələrin təfsilatını öyrənməyə çalışırdılar. Söhbətlərindən anladığ ki,

doğru-düzgün bilgileri olmasa da baş verənlərdən bərk narahatdırılar.

...1990-cı il yanvarın 17-dən Sədərək yaxınlığında atışmalar gedirdi. Orada olan SSRİ Daxili İşlər Nazirliyinin xüsusi dəstələri nizam-intizam yaratmaq əvəzinə, erməni silahlı birləşmələrinə kömək edirdilər ki, Kərki kəndini tutsunlar. Kərki kəndinin işğalı Yeravan--Görus yolunun təhlükəsizliyini təmin etməklə yanaşı, Sədərək kəndinə bir neçə yerdən hücuma da imkan yaradırdı. Naxçıvanın rəhbər partiya-sovet işçiləri Bakıya, Moskvaya zəng vuraraq vəziyyətin ağır olduğunu bildirirdilər. Oradan çox sərt və təhqiramız cavablar alırdılar. Vəziyyətin çıxılmaz olduğunu görən muxtar respublikanın rəhbər işçiləri yerli xalq cəbhəsinin başında dayananlara “Gedin xalqı necə bacarırsınız, eləcə də qoruyun. Bizlik daha bir iş qalmayıb” -- deyirdilər.

Hökümət orqanlarına kömək ümidi lə gedənlərin hamısını Azərbaycan Xalq Cəbhəsi Naxçıvan Vilayət Təşkilatına yönəldirdilər. Xalq Cəbhəsinin kişik qərərgahı arı yuvasını xatırladırdı.

İki il əvvəl SSRİ Daxili İşlər Nazirliyindən Naxçıvana göstəriş gəlmışdı ki, ov tūfəngləri əhalidən zor-xoş alınsın. Milis işçiləri də vəzifə borçlarını “şərəflə” yerinə yetirmişdilər. Əhalinin

erməni quldurları qarşısında əliyalın qaldığını görəndə isə peşmançılıq keçirirdilər.

Dar gündə nəinki, ov tüfəngləri, 19-cu yüzildən qalmış köhnə beşatılanlar, hətta qılinc və xəncərlər də üzə çıxdı. Beş-on Kalaşnikov avtomatı ilə silahlanmış milis işçiləri ilə yanaşı, balta-dəhrə ilə silahlanmış dinc əhali də Sədərək kəndinə, elməni quldurlarının qarşısını kəsməyə getmiş. Hər yerdə, idarə və təşkilatlarda vəziyyətdən çıxış yolları müzakirə edilirdi. Yanvarın 19-da Sədərək yaxınlığında döyüslər şiddətləndi. Bu tərəfdən də xəbər gəldi ki, Sovet Qoşunları Bakıya hücum edib.

Azərbaycan Xalq Cəbhəsi Naxçıvan Vilayət Təşkilatı Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin növbədənkənar fövqəladə sessiyasının keçirilməsi üçün fəaliyyətə keçdi. Belə bir sessiyanın keçirilməsi üçün Naxçıvan Vilayət Partiya Komitəsinin göstərişi lazımdı. Oradan da belə bir göstəriş almaq mümkünənsiz idi. Ona görə Xalq Cəbhəsi Ali Sovetə təziq vasitəsi kimi fəhlə-kəndli deputatlardan istifadə etməyi qərara aldı. Yaxşı bilirdik ki, rəhbər vəzifədə işləyənləri belə bir sessiyanın keçirilməsinə razı salmaq mümkün olmayıacaq.

Minlərlə insan Ali Sovetin binası ilə Vilayət Partiya Komitəsinin binası arasındaki meydana

toplannmışdı. Mitinq gedirdi. Həmişə mitinqləri xalq cəbhəsinin fəalları idarə edirdilər. Bu gün isə vəziyyət taman qarışmışdı. Xalq Cəbhəsinin fəallarının əksəriyyəti Sədərəkdə idi. Bəziləri də Xalq Cəbhəsinin qərərgahında telefonla Bakıdakı hadisələrdən xəbər tutur, meydana gəlib çıxış edirdilər. Mitinq Naxçıvanda əsas informasiya mənbəyinə çevrilmişdi. Sədərəyə döyüşə getmək istəyənlərin qruplaşdırılması, dəstələrə bölünməsi, yaralıların və dinc sakinlərin köçürülməsi, mitinqin idarə edilməis də Xalq Cəbhəsinin üzərinə düşmüştü.

Bununla yanaşı, cəbhəçilər kəndlərdəki deputatları Naxçıvan MSSR Ali Sovetinin növbədənkənar fəvqəladə sessiyasına gətirdilər. Sessiya başladı. Rəhbər vəzifədə olanların əksəriyyəti qaçıb gizlənmişdi. Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Soveti Rəyasət Heyətinin sədri Səkinə Əliyeva, necə deyərlər, meydanda tək qalmışdı. Onun ətrafindakılar isə yalnız Ali Sovetin Rəyasət Heyətinin aparatında çalışan bir neçə vətənsevər gənc idi. Növbədənkanarfovqaladə sessiyada ediləcək məruzə və çıxışlar əvvəlcədən yazılıb, vilayət partiya komitəsində oxunmamışdı. Qəbul ediləcək qərarların layihələri də yazılmamışdı.

Sessiyada Naxçıvanın içtimai-siyasi vəziyyəti müzakirə edildi. Əvvəllər sessiyanın toplantılarına buraxılmayan ziyalilar, xalq cəbhəsi fəalları indi aparıcı natiqlərə çevrilmişdi. Toplantıda iştirak edən Naxçıvan MSSR-in, Azərbaycan SSR-in, SSRİ Ali Sovetinin fəhlə-kəndli deputatları təsəvvürolunmaz dərəcədə dəyişmişdilər. Onlar indi yuxarılardan əmr və göstəriş gözləmirdilər. Xalq Cəbhəsi fəallarına bir xilaskar kimi baxırdılar. “Siz nə məsləhət görsəniz, hansı qərarı desəniz, onun qəbuluna səs verəcəyik”-- deyirdilər.

Biz də yaranmış imkandan istifadə edərək istəklərimizi reallaşdırmağa çalışdıq. Naxçıvan MSSR-ə və Bakıya silahlı dəstələrin yeridilməsinə təsir göstərmək məqsədilə 1921-ci ildə beş ölkənin Moskvada və Qarsda bağladıqları müqavilələrə əsaslanaraq, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının ləğv edilməsi, Naxçıvan Respublikası yaradılması və yeni respublikanın SSRİ-nin tərkibindən çıxmazı haqqında qərar qəbul etdik.

Naxçıvan Ermənistənində mühəsirə vəziyyətində idi. Azərbaycanla yeganə əlaqə təyyarə vasitəsi ilə idi. Həmin gecə tərslikdən hava sıx dumanlı olduğundan təyyarə də işləmirdi. Uçuşlar olsa da onun bir əhəmiyyəti yox idi. Bakı hava

limanını sovet hərbiçiləri tutmuşdular. Bakıda xarici ölkələrin diplomatik nümayəndəlikləri də çox deyildi ki, qəbul edilmiş qərarı onlar vasitəsilə yayaq.

Qəbul edilmiş qərarı dünya içtimaiyyətinə çatdırmaq üçün hər biri beş nəfərdən ibarət iki nümayəndə heyəti yaradıldı. Bu heyətin birinin İran İslam Respublikasına, o birisinin də Türkiyə Cümhuriyyətinə getməsi planlaşdırıldı. Sərhədləri sovet əsgərləri qoruyurdular. Onlar da belə bir qərarı aparan nümayəndə heyətinin xarici ölkələrə çıxmasına yol verməzdilər.

Arazda buz salları axan bir dövrdə nümayəndə heyətinin üzvlərinin bir qrupu səhərə yaxın Yayıcı kəndi yaxınlığında çayı gizli keçərək İran Cülfasına gedə bildi. Nümayəndə heyətinin tərkibinə salınmış dörd nəfər rəhbər vəzifəli isə bizi qoyub qaçıdlar. Açıq şəkildə dedilər ki, sərhədçilər icazə verməsə biz Arazı o taya keçməyəcəyik.

İran İslam Respublikasının xüsusi xidmət orqanları baş verənləri anlaya bilmir, tez-tez Tehranla danışındılar. İran İslam Respublikasının rəhbərliyi çəşqinqılıq içərisində idi. Nümayəndə heyətinin təkidi və yerli hakimiyyət orqanlarının cəsarəti sayəsində Təbrzə getməyimizə icazə verildi.

Lakin Təbrizdə bizi çox soyuq qarşılıdlar. Hətta nümayəndə heyətinin gəlişini mətbuat işçilərindən, xariçi ölkələrin diplomatik nümayəndlərindən gizlətməyə çalışdılar. Təbrizli vətənpərvərlərlə görüşdə öyrəndik ki, Tehran qəzetləri Bakıda Sovet qoşunlarının törətdiyi qırğınlı bağlı prezident Rəfsancanı və xarici işlər naziri Vilayətinin bəyanatlarını veriblər. Bəyanatda deyildirdi ki, İran İslam Respublikası Rusyanın (həmin vaxt Sovetlər Birliyi hələ ləğv edilməmiş, Rusiya Federasiyası da yaradılmamışdı) dostudur, Rusiyaya qarşı çıxanlara düşmən kimi baxır.

Onda anladıq ki, nəhəng Sovet imperiyasının qorxusundan İran rəhbərləri bizim gətirdiyimiz rəsmi sənədə belə laqeyd yanaşıblar. Buna baxmayaraq, Güney Azərbaycanda xalq həyacanla Quzey Azərbaycandan gələn xəbərləri dinləyirdi. Təbrizdəki bir qrup millətsevər gənc isə mərkəzi hökumətin mövqeyindən xəbərdar olsalar da risk edərək imamcümə Müslüm Məlakütünün qəbuluna gedib Bakıda yanvarın 19--20-də şəhid olmuş insanlara yas tutmağa icazə istəyib. Mərkəzi hökumətin müsəlmanları deyil, onları haqsız yerə öldürənləri müdafiə etməsi Müslüm Məlakütünü də əsəbləşdirib. Təbriz şəhirlərindəki Cümə məscidində Bakı şəhidlərinə yas tutulmasına icazə verib.

Millətsevərlər də tez pul toplayaraq vərəqələr çap edərək xalqı Cümə məscidində keçiriləcək yas mərasiminə dəvət edirər.

Belə bir yas mərasimi keçiriləcəyindən xəbər tutub təkid etdik ki, bizi də oraya aparsınlar. İranın xüsusi xidmət orqanlarının əməkdaşları məcbur qalıb bizi məscidə apardılar. Cümə məscidində, həyətində və ətrafında insan əlindən hərəkət etmək çox çətin idi. Məscidin ətrafındakı dirəklərin başına səsucaldanlar qoyulmuşdu. İçəridə deyilən hər bir söz, ağlaşma səsi ətrafa yayılırdı. Orada olanların dediyinə görə, Cümə məscidində və ətrafında 30 mindən çox adam vardı.

Tükürpədici ağlaşma səsindən qulaq tutulur, bəzən danışanların sözünü eşidilməz edirdi. Toplantı zamanı məsciddəki insanlar bizə yaxınlaşmağa, görüşüb söhbət etməyə can atırdılar. Çevrəmizdə bir sıxlıq yaranmışdı. Hərəkət edə bilmirdik. Adamlarsa bizə yaxınlaşış nəsə vermək, nəsə demək isteyrdilər. Biz “Təbriz İnterneyşn” otelində qaldığımızı söyləyə bildik.

Çətinliklə bizi toplumun arasından çıxarıb avtobusa mindirdilər. Adamlar otelə gəlməsin deyə bizi Cümə məscidindən birbaşa qaldığımız yerə gətirmədilər. Bu əngəllərə baxmayaraq Həsən

Dəmirçi və onun məsləkdaşları bizimlə görüşüb geniş söhbət etdilər. Bir-birimizə ünvan verdik.

1990-cı il noyabrın 19-da Təbrizə gedəndə Həsən Dəmirçi ilə yenidən görüşdük. Şair Rza Əfşarpurun təşəbbüsü ilə bizim gəlişimiz şərəfinə 60--70 nəfərlik bir yığıncaq təşkil etmişdilər. Toplantıya şairlər, rəssamlar, müsiqiçilər və milli ruhlu insanlar qatılmışdılar. Ölkədə müsiqi ifası yasaq olsa da Həsən Dəmirçi də müsiqiçi dostları və tələbələri ilə gəlmişdi. Diqqətdən yayınmaq üçün məclisi Təbriz ETTELAAT-inin binasının qarşısındaki bir evin zirzəmisində təşkil etmişdilər. Axşamdan başlayan toplantı səhrədək davam etdi. Orada onlarla yeni milli ruhlu insanla görüşüb tanış olduq.

Sonralar nə vaxt Təbrizə gedirdimsə çalışırdım ki, Həsən Dəmirçi ilə görüşüm. O da Bakıya gələndə zəng vurub gəlişini xəbər verirdi. Söhbətlərimizdən bilirdim ki, Həsən 1320-ci(miladi 1941-ci) ilin şəhriyərin ayında anadan olub. Atası Həbib, anası Kübra Təbriz yaxınlığındakı Hərgilan kəndindəndir. Təbrizdə beşsinifli məktəbi bitirib. 16 yaşında güləş dərnəyinə yazılıb. 18 yaşında bir neçə dəfə mükafata laiq yer tutdub. Lakin burada da özümü tapa bilməyib. Sərablı ustad İsa Balanın yanına gedib ondan tar çalmağı öyrənib. Sonra bölgənin məşhur

musiqiçisi və bəstəkarı Mahmud Şatirianla birlikdə müsiqi kursları açaraq gəncləri milli ruhda tərbiyələndirmək üçün Azərbaycan musiqi alətlərində çalmağı öyrədib.

İran İslam İnqilabı zamanı Həsən Dəmirçi heç bir siyasi cəriyana qoşulmayıb. İnqilabi da dəstəkləməyib. Fəaliyyətsiz də də qalmayıb. Ana dilində şeirlər yazıb, milli ruhlu şeirlərə musiqi bəstələyərək onları məclislərdə oxuyub.

Həsən Dəmirçi milli ruhlu bir insan idi. Musiqi qadağan olunmuş bir ölkədə qeyri rəsmi kurslar açıb uçaqlara musiqi alətlərində çalmağı öyrətməsi də, şeir yazması da, bəstəciliyi də milli ruhun oyadılmasına yönəldilmişdi. “Səhəndiyə” adlı opera da yazmış və onun tamaşaşa qoyulmasına nail olmuşdu.

Ana dilinin və milli dəyərlərin qorunmasında bəzən fanatiklik edirdi. Buna görə haqqında lətifələr də qoşurdular. Bu lətifələrin birində deyilir:

Yaraşıqlı bir qızın gözü düşən oğlan ona yaxınlaşaraq soruşur:

--Adınız nədir?

--Pərvanə!

Həsən Azərbaycanın yaxınlaşdığını görən qız tez sözünü dəyişərək deyir:

--Farslar mənə Pərvanə deyirlər, mənim adım Kəpənəkdir!

Həsən Dəmirçinin Azərbaycan sevgisi böyük idi. Təbrizin mühafizəkar mollaları onun musiqi kurslarını bağlatdıqdan sonra ruhdan düşməyib. “Azərbaycan” adında bir musiqi kursu açıb. Burada yeniyetmə və gənclərə tarda, garmonda, kəmançada, nağarada çalmağı öyrədib. Yaratdığı orkestrlə 1991-ci ildə “Baba Bağı”nda cüzamlı xəstələrin nəfinə konserṭ verib.

Özü dərin musiqi təhsili ala bilmədiyinə görə oğlu Mazyarı Bakı Konservatoriyasında oxutdu, bu tay Azərbaycandan da bir qız aldı ki, əlaqələr möhkəmlənsin.

2006-cı ildə Tehranda çap olunmuş bir karikaturada türk dili təhqir edilmişdi. Təbriz ayağa qalxmışdı. Küçə və meydanlar insan axını ilə dolmuşdu. Etiraz hərəkatı ətraf şəhərlərə də yayılmışdı. Dil məsələsi Həsən Azərbaycanın ən həssas yeri olduğundan o, 30 nəfərlik orkestri ilə mitinq iştirakçılarına konserṭ vermişdi. Buna görə onun musiqi kursları və orkestri dağıdılmışdı. Özünə də 6 ay həbs cəzası vermişdilər. Həbsdən çıxandan

sonra oğlu Mazyarın adına bir orkester qurmuşdu. Bu orkestrlə Almaniyada, İsveçdə, Türkiyədə, Azərbaycanda konsert vermişdi.

Lakin hər qastroldan qayıdanan sonra onu istintaqa çəkir, xarici pasportunu əlindən alır, hədələyirdilər. Borçalı Cəmiyyətinin, Bütöv Azərbaycan Ocaqlarının üzvləri qarşısında konsert verib Təbrizə qayıdanda onu yenə istintaq etmişdilər. Həsən Azərbaycan işə istintaqı aparanların məntiqsiz davranışını lağa qoyub gülürdü. Deyirdi: “Bu ağılsızlar konsertdə nə oxuduğum, nəyi təbliğ etdiyimlə maraqlanmırlar. Mənə irad tuturlar ki, niyə Bütöv Azərbaycan Ocaqlarının embleminin qarşısında şəkil çəkdiribsınız”. Şəkil çəkdirəndə heç əhəmiyyət vermirəm ki, arxa fonda nə var.

Həsən Azərbaycan Təbrizdəki Əli Nəsəb xəstəxanasında 2018-ci il iyunun 24-də gözlərini əbədi yumdu. Bir gün sonra minlərlə insan onu "Azərbaycan sənsən mənim ülviyətim, şan

şöhrətim" musiqisinin sədaları altında və "Azərbaycan sənin başın sağ olsun! Böyük ustad, sənin üzün ağ olsun!" şüarları ilə Təbrizdəki sənətkarlar qəbristanlığında dəfn etdilər.


Bütün həyatını Azərbaycanın mədəniyyəti və milli varlığımızın yaşamasına sərf etmiş Həsən özünü Dəmirçi ləqəbilə təqdim etsə də çoxluq onu Həsən Azərbaycan kimi tanıdı və sevdi.

26.06. 2018





تاكى، ملت مجعىن تهراندا وېران انتدیلەن،
تورك لر ستارخان ايلە عەھد و پىمان انتدیلەن،
ظلم استبدادە قارشى نفترت اعلان انتدیلەن،
ملته، مىلىيە جان نىدى قوربان انتدیلەن ...



ستارخان ياشار

**يازان: سامى سردار ملى (ستارخانىن نتىجەسى)
توركچىيە چۈويرن: افسون سلطانى كلەر**

ایچیمده غریبە بیر حس واریدى، اورك سیختىسى و نىگارانچىلىق كىمى بير شئى، بورا گلدىگىم زاماندان برى او تايدان هئچ خبرىم اولىماپىشىدى.

البته كى مىدن سونرا بير چوخلارى دا اوردان بورا گلمىشىدلر، آنچاق اونلارين دا يا دئمەيە سۈزلىرى يوخ ايدى، يا دا سۈزلىرىنە گۇونمك اولموردو. بو مىتىدە بير چوخ تانىشلارين بو تايما كۈچمەلرەنин خېرىنى آمىشىدىم، آمما اونلارى دا تاپا بىلەمەمىشىدىم كى، دوزگۇن خېرىلرە اونلاردان آلام.

باشىمى قاتىماق اوچون اوچ عاليم يعنى آخوند خراسانى، شيخ مازندرانى و ميرزا حسین تهرانىنин مىنېرلەرنى باشىندا اوتوروپ قولاق آساردىم. اونلار اوچو ده مىدن اونجە بورا گلمىشىدلر و چوخلو كرامت صاحبى ايدىلر. آخوند خراسانى دوغرودان دا آيدىن دوشونجەلى و بىلگىلى بير عاليم ايدى. او زامان كى، شيخ فضل الله نورى مملكتىن ادارە ئئتمەسى اوچون، قوهلىرىن اوچ يئرە يعنى قانون وئريجىلىك، اجرا و محكمەيە بؤلۈنەسىنى، يېڭىچىلىك و دوز يولдан جايماق سايىب، قىزلار اوچون مكتب آچىلماسىنا قارشى گلەيدى، آخوند خراسانى بو دوشونجەدە ايدى كى، اسلامى مملكتارىن گئى قالمىشلىغىنى آرادان فالدىرماق اوچون، يېڭى علمىردىن فايدالانىب، ئىتىتىم و اورگەدىم مەتودلارى دەپيشىلمەلى و مكتىبلەدە يابانجى دىيلر اورگەدىلمەلى دىر.

گاھدان دا معنوى آنام تقهالاسلام ايلە صحبت ائدبى، دردلىشىرىدىم. آمما بونلارдан باشقۇ بير دلخوشلۇغوم يوخ ايدى. زامان- زامان دا بىرخىن گۈرھولىلىرى، دوسىيام قىامت گونو اوچون حاضيرلارنى دىيە، منى سورغۇ- سوا لا چكىرىدىلر.

بو دونيا، مادى دونبىدان چوخ فرقلى دىر. بوردا جسمىن سو، يئمك و گئىيمە احتىاجى اولمادىغينا گۈرە اونلارى فازانماق اوچون چالىشماق گرگىمىر. آمما بوندان باشقۇ، بو دونيا حاقدا بىلگى وئرمەيم ياساقلانمىشىدىر.

* * *

زمان بئله‌جه کۆچیب گەنديرىدى. هامى باشقابير عالمه گەنتمك اوچون گۇنلرى ساپىيردىلار. آمما من بو فيكىرده ايدىم كى، بو يوز ايل بوردا اولدوغۇم سورەجەدە اوتاي دانەلەر اولوب و اينسانلار و توپلۇم نە دورومدادىر. گۇنلرى بو شىكىلدە كۆچىرىرىدىم كى، بير گۇن ايگىد بير جوانلا قارشىلاشدىم. بو گنج آدام نىنسە منه چوخ تانىش گلىرىدى. بىرآز دانىشىدقان سونرا من اونو تانىمىدىيغىمى آنلادىم آمما اونون منىم حاقىمدا چوخ بىلگىسى وارىدى. بىر- بىرىمېزلە تانىشىق، او آذربايجان كەندرىنىن بىرىنەدە تارىخ معلمى ايدى. اتوموبىل چارپىشىمى سونوجوندا بورا گلەمىشى. آدى عزيز و چوخ معرفتلى و عقىدە صاحبىي بير انسان ايدى. بو شخص چوخ فونولاردا بىلگىلى ايدى و اونونلا دانىشماق باشىمى قاتىب حالىمى ياخشىلاشىرىرىدى. عزيز تورك، فارس و اينگلىس دىللىرىنى چوخ گۈزل بىليردى و منىم ايلگىلەندىيگىمى گۈردوگۇنە يواش- يواش منه دە يازىب او خوماغى اوئرگەندى. بىر زاماندان سونرا هر بىر يازىنى او خوييا بىليردىم. حاليم چوخ ياخشىلاشمىشى و اورك سىخىنتىمى دوزھلتىمى باشارمىشىدىم. بونو دوشۇنوردوم كى، مادى دونيادا اولان عدالتسىزلىك منى و منه تاي بير چوخ انسانى بىلگى و ساولاد نعمتىنەن محروم ائدبى، بو دا بىزلىرىن، توپلۇمداكى ايکى اوزلۇ و شيطان صفت اينسانلارى تانىبب، اونلارىن چىركىن آماج لارىندان خىردار اولمامىزدان مانع اولموشدور.

حاليم چوخ ياخشىلاشى. عزيز بىلگىلى و چالىشقان بير انسان اولدوغونا گۈرە بوردا دا چوخ بىلگىلەر توپلامىشى. اونونلا بير چوخ قونودا دانىشىرىدىق. بىرگون منه بير سۆز سۈيەدە و او گۇندن بىرى فيكىريم تماماً "مشغۇل اولدو. او دئىدى كى، بورداكى اينسانلارا بعضى شرطلىر ئىتىندا مادى دونيابا قايبىتماق ايدىنى وئريلير آمما شرطلىرىن چوخ آغىر اولدوغۇندان بو سفر ھركىسە نصىب اولمور. دوغروسو من بو سفرە گەنتمەي چوخ هوسلى ايدىم و نە ائدە بىلەجه يىمە فيكىرلىشىرىدىم. نهايتىدە ئىقەلاسلام- يىن يانىنا گەنديب، بو قونودا اونا سۆز آچدىم. او دا خىرى دوغرولادى آمما مندن اونو اونوتىمامى اىستەدى. اونون دئىگىنە گۈرە گۈرھولىلەر هر كە

گئتمک ايدنى وئرمىرىدىلر. شرطلىر چوخ آغىر ايدى و بو سفره گئتمك ايسىتەين بو قوشول لاردان چىخماق اوچون سؤز وئرمەلى ايدى. اونا گۈرە بير چوخلارى شرطلىر اويفون اولدوقلارينا رغمن زىھىتىنە دېمىھىدىگىنى سۈپىلەبب گئتمىكەن واز كىچىشىدىلر. آيرىجا منه بو سفرىن باشقۇ سفرلىر تاي اولمادىغىنى وورغولا يىب، اوردان قايداندان سونرا حالىمین پىسلىشمەسىنин و سىخىتىمین چو خالماسىنин احتمالىنى وئرىب، منى اوپىاردى.

اونون اوپىود- نصىحەتلىرىنە رغمن منىم گئتىكىجە هوسىم آرتىردى. اوندان منه ياردىم ئەتمىسىنى ايسىتەيم. نهايتىدە آقا سؤز وئرىدى، كۈرەولى لرى تانىيان عالىملەر لە دانىشسىن. بىر نىچە گون كىچىكىدىن سونرا گەتىعىمە راضىلىق وئرىدىلر. ايشلەر تەمامىلە دوزەلىرىدى و من چوخ سۈپىنجىلى ايدىم. كريستال پاسپورت آلماغىم بىر آز زامان آپاردى. اونون قوللانماسى بىر آز چتىن اولسا دا، نهايتىدە اورگىشىدىم. بو مدتىدە عزيز مدام يانىمدا ايدى و منه ياردىم ائنرىدى. او تايىن اوضاع- احوالاتىنдан منه بىلگى لر وئرىب، گۇوندىگى دوستلارىنىن بىرىنىن ادرسىنى منه تعرىف ائتدى. يول- يوندمى منه اورگەتىشىدىلر، قرار بونا ايدى كى، جىسمىمین تورپاغا تاپشىرىلىيغى بىردىن مادى دونيايا قدم قويام و يىئدى گون سونرا همان مکاندان قايدام. شرطلىر و قوشوللار تماما منه بىلدىرىلىميشىدى.

گەدېش گۇنو گلىپ چاتى، سونونجو ايش كريستال پاسپورتو ايش سالماق ايدى كى، باش گۈرەولى واسىطەسىيلە گرچىكلىشىدى. اونونلا بىرا بر منىم باشىم گىجهلىپ، گۆزلىريم قارالدى و يېرە دوشىدوم. گۆززەمو اچدىغىمدا اوزۇمو بؤۈوك بىر حىطە گۈردىم. قارانلىق ايدى و تكەھ آى اطرافا ايشىق ساچىرىدى. اوردا هىچ كىمسە يوخ ايدى. باشىم ھە دە گىجهلىرىدى، بىر نىچە دقىقە سونرا اوزۇمو تاپدىميف اطرافا باخدىم، كىنارىمدا بىر نىچە قېير داشى گۈرونوردو. ياخىنيدا كى قېيرىن باش يازىسى قارانلىقدان دىيىل، تۈز تورپاقدان و زامان سورەجىندهكى يېپىرانمادان دولايى چوخ چتىن اوخونوردو:

"بو عاصى بندە ستار، اسلام عالىملىرىنىن وئردىكىلارى حؤكمىلەر گۈرە، احمدى شريعتىن احکامىنىن اجراسى اوچون، جان، مال و ائولادلارىمداڭىچىم كى، ظالم دؤلت عادل دؤلته چۇرىلىسىن و حضرت سيدالمرسلين قانۇنلارى اسلام اهلىنىن مسلكى و يول يونىمى اولسون." ستار

"مجاھيد مسلمان، حاج حسن قاراجا داغىنىن اوغلو ستار-ىن مقبرەسى كى، آذربايجان ملتىنىن اشغالچىلار و مشروطە دوشمنلىرىنىن قارشىسىنداكى دايانيش و ديرەنپىشلىرىنە رەبىلىك ائديب، سردار ملى آدينا لاييق گۈرولموشدور و نهايت بىر ئومور مبارزە و چالشماقدان سونرا ۲۵ آبان ۱۹۹۳ گونش ايليندە فانى دونيايا وداع ائتميشدير..."



تازا- تازا هاردا اولدوغومو آنلايىردىم.
ايلىك ايشيم بىر سو قابى تاپىپ،
قىبىر داشىنى يوماق اوaldo. بو ايش منى ساكيلىشىرىپ، باش گىچەلمەمى تامامىلە قورتاردى. عزيزىن وئردىگى اىضاحلار اساسىندا رى شهرىنده شاه عبدالعظيمىن حيطىنده اولدوغومو آنلايدىم. بىر طرفە اينسانلارин حرمە گل- گىئت ائتمەلەرى گۈرونوردو. من دە دستاماز* آلىپ، زيارت اوچون اىچرى گىردىم، ايكى رىكعت ناماز قىلىپ فيكىرە دالدىم. او گۈنلەر فيكىرلىشىرىدىم كى، اورھىي كدرلى- آخساق آياق لا بىر آز ساكينىشىم دىيە بورا گلىرىدىم. بو حالدايدىم كى، بىردىن اينسانلارين منه باشقا جور باخماق لارينى گۈردىم. اونلار منى بىر- بىرلىرىنە گۈرسەدېپ، يواش- يواش پىچىلداشىرىدىلار. نهايىتىدە بىرى اىرملى گلىپ منه "ئىنجە سن مشى؟" دىيە، خطاب ائتدى. جواب

وئر دىم "اللاها شوكور پىس دئىبىلەم". او بۇ دفعە مسخرە حالدا گولوب سوروشدو: "ابندى سن بۇ بىغ لارىن و بۇ گۈرۈنۈشون لە ئىستىرسىن دىيەسىن ستارخان سان؟!" يولداش لارى گولدولر. من عزيزىن تاپشىرىدىيە اساسدا جواب وئر دىم "مگر نە ضررى وار؟ چوخلو زامان قويوب، چوخ دا پۇ خرج لمىش كى، اۆزومۇ ستارخانا اوخشادام. آخى منه سۆز وئرىپىلر بىر تئاتردا ستارخانىن رولونو وئرسىنلەر".

او جواب وئر دى "بىجا يئرە پۇل لارىيۇ ھدر ائدېب، اۆزۈو وى خوش ائلەميسىن او لا" هەچ كىمسە ستارخان كىمى او لا بىلەز، او باشقما بىرى ايدى، ثانىيا بۇ زمانىدە بىلە سۈزلىرە چوخ دا بىل باغلاما... دئىم "اوزاق يولدان گلەميشم، ستارخانىن مزارى اوستە گىتمك اىستىرەم، سىز بىلىرىسىز هاردادى؟" اونلار بىر- بىرلەرنىن اوزونە باخىب، بىلمەدىكلىرىنى سۈيلىدەيلەر.

شيخ محمد خيابانىن مزارى اوستە گىتمك قصدى ايلە حرمدن ائشىگە چىخذىم. اونو چوخ سۈرۈم آخى او دا منىم كىمى روزگاردان و اللى پادشاه زامانىندا ايش باشىندا اولان مخبر السلطنه كىمى نامردىلردن، چوخ يارالار آلمىشدى.

عزمىزىن گۈرسىتىگى يۈندىن گىتتىم آمما نە قدر آختارسام دا بىنالارىن تىكىشىنده اىشلەمن داش و كرپىجىندىن باشقما بىر شئى گۈرە بىلمەدىم، بىر ايکى نفردن دە سوروشدوم آمما او لار دا بىر شئى بىلمىرىدىلەر، اميدىسىزلىقلا دوردوغۇم يئردىن بىر فاتحە گۈندرەمە قناعت ائتىم.

* * *

سحر آچىلمىشدى، عزمىزىن دوستو ياشارىن يانىندا گىتمەلى ايدىم. ياشارىن آتسىنىن حرمىن اطرافيىندا توكانى وارىدى. اونون واسطەسى ايلە ياشارى تاپمالى ايدىم. ياشارىن آتسى حاج حسن، او چئورەدە آدلىم و تانينمىش بىر انسان ايدى، او اوزدىن سادمەجە بىر نئچە نفردن سوروشماقلە توكانى تاپدىم. اىچرى گىرېب نە اىستەدىگىمى اونا بىلدىرىدىم او دا ياشارلا تلفن باغانلىتىسى قوروب، يارىم ساعاتا دك اورا گلچىيىنى سۈيلىدە. بىر آز دانىشىدىقدان سونرا حاج حسن كى، حرمەدە نەملر اولۇغۇنۇ بىلىرىدى، منه دئى كى،

"من و او غلوم دا تاریخی چوخ سوئیریک و ستارخانین مریدلریندن ساییلیریق. اونلار اصلیندە تبریزلى دىرلر و سونراalar رى شهرینه كؤچموشدورلر. او دئى کى اينديمك ستارخان حاقدا يازىلان اييرمى دن آرتىق كتاب اوخويوب. اونون باخىش آچىسىندا ستارخان حاقدا چوخلۇ كتابلارين يازىلماسىنا و چوخلۇ شعرلارين سوئيلنمەسىنە باخماياراق اونون مزارى رى شهرىندە چوخ غريب و مظلوم قالمايش و سادهجه بعضى مریدلرى اونون مزارىنى زيارته گلىرلر. حاج حسن منيم او گۈرونوشلە شەرەد دولانمامى مصلحت گۈرمەدى، سورمه رنگلى بىر گونش بئركو وئریب، اونو باشىما قويماغىمى اوئردى. او دئى کى "ساج لارين چوخ پېرتداشيق و قارىشىقدى، بو بئرك سى هم گونشىن ھم ده اينسان لارين سۆز- صحبتلارىندەن قوروپار.

سونوندا ياشار گالىپ چاتدى. من اونا آديمى و عزيزىن دوستو اولدوغومو سوئيلەدىم. اونا دئىيم کى، من ستارخانين حاقىقىدا بىلگى توپلاماق اىستەميرم و بو آماجلا بىرنئچە گون اونونلا برابر اولمالى يام. او منيم ستارخانلا آداش اولماغىمدان چوخ ذوقا گلدى و منه ياردىم ئىتمەيى قبول ائتدى. عزيزىن اونون ان ياخشى دوستو اولدوغونو سوئيلەدى. آتاسىندا منىملە گىتمك اوچون ايدىن آلېب و داعلاشدىق.

ياشار اوتوز ياشىندا سوباي بىر جوان ايدى. منه اونون او ياشدا سوباي اولماسى چوخ ايلگىنج گلدى و ندىنى سوروشىوم. او سورومون جوابىندا او قدر چوخ ندن سوئيلەدى کى، بوردا يازماغا گلمز. نهايتده قانع اولدوم. ياشارдан منى شيخ عبدالحسين مسجدىنى آپارماسىنى اىستەدىم. او مسجىددە اىكى گون بويونجا منيم عزا مراسمىم كېچىرىلىميسىدى. يول بويونجا ياشار منه او مسجىدين حاقىقىدا بىلگىلر وئردى. اونون دئىيگىنە گۈره شىخ عبدالحسين مسجدى گۈزل بىر بىنadir و ناصرالدين شاه دۇورونە عايدى كاشى ايشلەمەلىرى وار. بىنانين ياشى 120 ايلدن آرتىق دىر و شيخ عبدالحسين آلى بىر مجتهدىن واسطەسى ايلە امير كېرىن مال وارلىغىنىن اوچ ده بىرىنى قوللاناراق تهرانين پاچنار بازارىندا بىنا

اولموشدور. او مسجدین آدی امیرکبیر اولمالى ایدى امما اونون بىتمەسى ميرزا آفاخان نورىنин صدراعظم اولدوغۇ زمانلا برابر اولور. بو شخص اميركىبىرلە دوشمالىيغى اولدوغوندان دولابى مسجدىن آدۇنин اميركىبىر قوبولماسىنا مانع اولور. ياشار دئنى تهرانداكى آذربايجانلى لار هر ايل عاشورا گونلارينده بو مسجده بىغيشىپ زنجىر ويرىب عزادارلىق ئەليلر و بىر باخىما بو مسجد تۈركىلارين امان يېرىنە چئورىلىپىدىر.

البته کى ياشار منىم بوندان اۇنجه او مسجىدە اولدوغومدان خبرسىز ايدى. ياخشى يادىمدادىر کى دىزيمىن يارالانماسىندان سونرا بىرگون اليمدە چلىك، آخساق اياقلا اورا كىتتىم. آذربايغانلى لار اوردا سينەلرinen دؤيوب زنجىر ويرىردىلار. اۆزومو بىلمەزمىلىگە ويرىب بىر يېندى نەھر اولدوغونو سوروشۇم. او دا "مگر بو گونلارده بىر مظلومون شهيد اولماسىنى بىلەمirsن؟" دىيە منه جواب وئردى. دئىم ايندى ايسە باشقا بىر مظلوم سىنيق اياغى ايلە بوردادىر بىر آز دا اونا عزادارلىق ئەدىن... .

ياشارا دئنوب دئىم، اميركىبىرين روحۇ شاد اولسۇن، بؤيووك انسان ايدى يوردو موزا چوخلۇ خدمتلىر ئەبيب دىر، هر بىرىمىزە لازىم دىر بىر بؤيووك ملى قەرمانىمىزى تائىب اونون ياشايشىشىندان درس آلاق. ياشار منىم دئىيكەرىمى تامامىلە اونىيالادى و دئىدى دوزدۇر آمما تاسفلە زمانە دىيىشىپ و باشقا دەپىرلىر اورتايىا گلېپ مثلا" گوڭلە دە امير كلمەسىنى آختاردىغىندا "اميركىبىر" دن اۇنجه "امير تتنلۇ" ، باياىغى بىر موغىنىن آدی گۈرسەدىلىر، نىيە كى بىر كلمە "امير كىبىر" كلمەسىندىن داها چوخ آختارىلىپ. من اونون سۈزلەرنى باشا دوشەمدىم آمما ادبىسىزلىق اولماسىن دىيە، جواب وئردىم "بلى، تاسفلار اولسۇن!".

سونرا ياشار آرتىرىدى كى، نئچە واقت بوندان اۇنجه حاج حسن مسجىدى بىپرانىب آرادان گىتمىكە ايدى كى تهراندا ياشايان تېرىزلىلر نجفىن عالىملىرىندن اىذن آلىپ اورانى اونارىب تعمىر ائتدىلر. ياشار دان اىستەدىم منى يوز ايل قاباگىن آزادلىق سۈنلەرنىن كعبەسى يعنى شورا مجلىسىنە آپارسىن. او دئى بىر مجلس

قورولاندان برى 24 دوره انقلابدان قاباق و 10 دوره انقلابدان سونرا سئچىملر اولوبىدور. اورا گەتىمەنин بىر سира امنىتى مسئۇللىرى اولدوغونا گۈرە و 15 نجى اصل كىمى بىرسىرا قانونلارين اونايلانماسىنا رغمن يېرىنە يېتىرىلمەممىزىنەن دولايى اورا گەتىمكەن واز كەچدىم.

ايکىنجى گون ايشيمىز قم شەھrinە گەتمك ايدى، يول بويونجا آرامىزدا چوخلۇ سۆز- صحبتلر اولدو. من ستارخانىن مزارىنىن دورومون اورتاييا چكىپ ياشارىن بو قونودا نەھلر دوشۇندوبىونو سوروشدوم. او دا مىلە هم فيكىر اولدوغونو بىلدىريپ، دىئى: "ستارخانىن تكجه مزارى ئىتىپ اوزو دە يارالى اولان زمان تھراندا غريب و مظلوم قالماش ايدى. اونون چىركە دولموش ياراسى و آغىر تبى ايلە نە آناسى تېرىز يانىندا ايدى كى، باشىنى دېزىنە آلىپ و محبتلە ايسلانمىش پارچانى آننىدا دۇشىبب تېينى آلسىن، نە دە آتاسى (تېرىز اھلى) يانىندا ايدى كى، باشى اوستە حكيم گەتىريپ أغىر لارىنى ساكنىشىدىرىمەھى چالىشىن، اوナ گۈرە دە او رحمتلىك چوخ چتىنلىكلىر چكدى.

قىدا حضرت معصومەنین حرمىنى زىارت ائتىدىكەن سونرا، قىزىم سلطانىن قىرى اوستە فاتحە او خوماق او جون دارالسلام مزارلىغىينا گەتىدىك. آخى او او شاقلىغىندا آتا محبتىنى چوخ آز گۈرمۇشدو. دۇرد ياشىندا اىستكلى بالاجا بىر قىز ايدى كى، روزگارين نامىرىد اينسانلارى منى زورلا تھرانا گۈزىردىلر و او زماندان برى بىر- بىرىمېزى گۈرە بىلەمدىك. فيكىرلىشىرىدىم كئشكى او زمان تھران يولوندا قزوين شەھrinە چاتدىغىمېزدا شىخ محمد خىابانى و ميرزا اسماعىل نوبرىنىن نصىحەتلىرىنە قولاق آسادىم. اونلار ايکىنجى مجلسىدە آذربايجانىن مىللەتكىلىرى ايدىلر و قزوينە گلمىشىدىلار كى، بىزى تھرانىن قارىشىق وضعىتىنەن خىردار انتىسىنلەر. اونلار بىزدىن قايدىب نجفە گەتىمېزى اىستەدىلر، آمما نئىلەميم كى، مىللەتكى او قدر شوقى و محبتى و يول بويونجا اونلارلا مجاهدىن بىزە قوشۇلماقلارى منىم بو قرارى و ئەرمەمدەن مانع اولو. دوشۇندوم كى، بىر بىلە محبتىن قارشىسىندا قايتىماق بو اينسانلارين بؤيوك

محبتلرینی هئچه ساییب، اونلاری اینجیتمک دیر. آخى من سادهجه الله رضاسى و بو اینسان لار اوچون بو يولا قدم قويموشدوم و بو ميللتين ياردىمى ايله سردارلغا يىتىشمىشىدىم. قايىتسايدىم، بلكه ده سلطان قىزىم و ايکى باشقما ئولادىم آتا محبىتى چوخ گورمجدىلار آمما او حالدا مىنارلە ظلم گۈرموش اينسانىن اورھىي مندن اينجيك قالاجاقدى .

نه ياخشى كى قايىتمادىم!

بو فيكىرده ايدىم كى، گۈرдوم ياشار مزارلار ئىغىن گۈزتىچىسىنىن او تاغىندان چىخىپ منه دوغرو گلىر، او دئنى: "بورانىن گۈزتىچىسىنىن ستارخانىن قىزىنىن مزارىنى سوردوم، او دا دفترىنە باخراق دئنى" دوزدو سلطان ستارى 1365 دا دونياسىنى دەبىشىپ و بوردا توپراغا تاپىشىرىلىپ. اما ايندى 5-4 ايل او لار اونون قېرىنин و اطرافىنداكى بىر نئچە باشقما قېيرلىرن داشلارىنى گۈزتۈرۈبلر كى، شهيد آيت الله غفارى اوچون يادلاما بىناسى تىكىسىنلار، آمما او بىنا دا يارىمچىلىق قالىپ. داشلارى دا يېئرلىرنە قايتارمېيىلر و ھامىسى بىر آنباردا ساخلانىلىر ، اونا گۈرە ده او رحمتلىكىن قېرىنىن يېرى بللى دئىيل".

چارمىسىز ئالەجه دوردو غوموز يېردىن بىر فاتحە وئریب قايىتىق. قايىت باشدا بېشت زهرادا ان كىچىك ائولادىم معصومەننин مزارى او ستونه گئتمك قرارينا گلدىك. روزگارىن دۇنوشو منى بو ائولادىمك گۈرمك و اونو قوجاغىعما آماقдан محروم ائتمىشىدى. او هله آناسىنىن قارنىندا ايدى كى من تهرانا سارى يولا دوشىدوم و بىر داها دا قايىتمادىم.

ياشار الدهكى تلفنى ايله اينترنېتتە باغلانىپ 1379 دا دونياسىنى دەبىشىن معصومە ستارىنىن مزارىنىن آدرسىنى تاپىماغا چالشىرىدى.

آدرس بئله يازىلمىشىدى:

قطعە 49 رديف 58 نمره 39

اورا گئتىك، خوشباختلىقان مزار هله يئرينده ايدى! مزارلىغى ترك اندىب، تهرانا سارى يولا دوشدوك. او شهردە باشقا يىشيم يوخ ايدى و دوغروسو اوردا قالماقдан دا هئچ خوشوم گلمىرىدى. ياشاردان تبرىزه گئتمك اوچون حاضيرلانيمىسىنى ايستەدىم. او اوچاق بليطى آلماق اوچون مندن كىملىك كارتى ايستەدى. بير بيهانه گتىرىپ كارتىن يانىمدا او لمادىغىنى سۈزىلەدىم. او دا تلفون لا او گىچە اوچون ايکى اوتوبوس بليطى آدى. دوغروسو اوچاغا مىنمبىي چوخ ايستىردىم، عۇرمۇمون سون چاغلارىندا سادەجە بير دفعە اوچاغىن سىسىنى ئاشىتىمىشىدیم، آمما او يارالى دىزيمىلە قاليخىب حيطە سارى گىدىنجە اوچاق گۈزىن ايتىمىشىدی. سونراalar او حاقدا چوخلۇ سۈز- صحبتلار ئاشىتىدىم. دئىيكلەر گۈرە من او سىسى ئاشىدىن زمان، "كوزىمېنىڭى" آدیندا بير روس پىلوتو بىلريو 11 طيارەسى ايلە تهراندا نمايشى حالدا اوچوب مشق مىداينىدا طيارەسىنى يېرە اوتورتموش و احمدشاھ دا اورا گئدib اوچاق لا يادكارى شكىل چكدىرىمىشىدی.

اوتنوبوسدا گىچەنى سحرە دك ياتا بىللەدىم، تبرىزه فيكيرلشىردىم. من تبرىزى هر زامان آنام كىمي سئويب، اونا فخر انتمىشىم. سحر تىزىن تئرمىنلا چاندىق. ياشاردان منى تكجه او غلوم، يىدالىئىن مزارى اوسته آپارماسىنى ايستەدىم. ياشار اوونون قېرىنин امامىيە مزارلىغىنىدا او لدوغۇنۇ سۈزىلەدى. اورا تئرمىنلا چوخ ياخىن ايدى. پىادا يولا دوشدوك. يول بويونجا ياشار امامىيە مزارلىغى حاقدا منه بىلگىلر وئريردى. اوونون دئىيگىنە گۈرە بو قېرىستان ميركاظىم امامىنин وقف اولونموش اراضىسىنە دير. او، يانىق داغىنин اتكلىرىنده او لان توپراق لارىنин بير بؤلۈمۇنۇ مىلت اوچون وقف انتمىشىدىر. چوخ اوزاق كىچمىش لرده يعنى 600 ايل بوندان او نجهىيە كىمي تبرىزىن گونئىينىدە او لان يانىق داغى آغاچ لارلا دولو ايمىش آمما آذربايجانىن بؤيووك شاعرى عمادالدین نىسيمىنин او مئشەلىكده پناه آلدىغىنا گۈرە، دۆولت آداملارى اورانى او دلايىب، آغاچ لارى ياندىرىرلار، او زماندان برى او داغ يانىق داغ آدى ايلە

تائينير ياشارين صحبتلرى سونا چاتماميش، امامىه مزارلىغينا چاتدىق. گىريش يولو باغلى ايدى، دؤيدوك، آمما كيمسه قاپىنى آچمادى. ديوارا بير يازى ويرمىشىلار، اوردا مزارلىغين يالنiz جمعه آخشاملارى و جمعەرەدە آچىق اولدوغو يازىلىرىدى. او گون چەھارشنبه ايدى و بىز اورا گىندە بىلمىزدىك. حاليم چوخ توتولدى. ياشار منىم ناراحاتلىغىمى گۈروب، "بو مزارلىغين تام قارشىسىندا مشروطە آدلى بير پارك وار، اوردا ستارخانىن آت اوستوندە بئيوك بير هيكلينى قويوموشلار، گىدىپ اونا باخاڭ" دىدى.

او هيكلى گۈرمك اور ھېيمىدە ناكام فالىغىمierz موبارىزە گونلرینين خاطيرلارىنى جانلاندىرىدى. بير صندل اوستە اوتوروب فيكىرە دالدىم. اميرە قىز محلەسىنە گىتمك قرارينا گىلدىك. اوردا كىچميش گونلرین خاطيرلارىنى اور ھېيمىدە جانلاندىرماق اىستەبىردىم. ياشار دىدى او محلەمنىن آدى دا بير چوخ توركى آدلار كىمى پەلۇي دؤوروندە فارسلاشدىرىلىپ، اميرخىزە چئورىلىپىدىر. آمما محلە اھلى و تېرىزلىر ھله ده اورا اميرەقىز دىپىرلەر و يئنى آد سادىجە پىست آدرس لریندە قوللانىلىر.

اميرەقىز محلەسىنин كوچەلارىنى دولانىق، كىچمىشىدن هەچ بير نىشان قالمامىشى، ھر شئى دەبىشىلىپ، بىنالار يېنى دن تىكىرىلىمىشىدى. ياشار دىدى "مشروطە دۇوروندە تېرىزىن 12 محلەسىنندىن اون بىرى تسلیم اولور، سادىجە اميرە قىز محلەسى، ستارخان و ستارخانىن يولداشلارى قالىلار. ياشارдан ستارخانىن ئوينە گىتمەمىزى اىستەدىم.

ياشار او ئوين ستارخان آدلى بير كوچەدە اولدوغونو سۈيەدە. اونون دىدىيگىنە ئوين بئيوك بير بولۇموندە عادى اينسانلار اوچون باشقا ائولر تىكىلىميش و تكجه كىچىك بير بولۇمو قورۇنوب، ستارخانىن ائۋى عنوانىندا تائينىرىدى. كوچەيە گىردىگىمierzه نئچە نفرى بير يېرده توپلانمىش گۈردوک. ياشار ستارخانىن ئوينىن اوردا اولدوغونو سۈيەدە. اىستىردىم تئز يېتىشىپ، ئوين ايندىكى احوالاتىنى گۈرم. يېرىشىمى سرعتلەندىردىم. جوان ياشار منه يېتىشىن دئىه، نفس نفسم

دوشموشدو آما بير سؤز دئميردى. سونوندا ائوه چاتديق، ائوبىن قاپىسى باشقى اولرىن قاپىلاريندان فرقلى او لاراق تختەدن دوزەلمىشدى و كۈچميش زامانلارا عايدى يىدى. قاپىنىن باشىندا بير تابلودا "ستارخانىن ئوى" يازىلمىشدى.

تاسفلار اولسون كى، اورانىن قاپىسى باغلى اولدوغونا گۈرە كىمسە ايچرى يە گىدە بىلمىردى. اوردا توپلانان اينسانلار تازا يولدان يېتىشمىش مسافىرلر ايدىلر كى، چوخلو وقت و پول خرج اندىب ملى قەرمان لارىنىن ائوينى گۈرمك اوچون اورا گلەمىشدىلر و قاپىنىن باغلى اولماسى اعتراض لارينا سبب اولموشدو. ياشار دا اونلارا قاتىلىب دىنى بىز ده تھراندان گلەمىشىك، بىر ساعاتدان آرتىق دىر بورالاردا گۈزىرىك آماما بو محلەدن هەچ بىر حس آلا بىلمەمىشىك. سانكى بورا او محلە دېئيل كى، بىر زامان ئەلەيم شاهىن ئەلمىرىنە تسلیم اولمايىب ستارخانىن و اونون مجاھدلرىنىن ياردىملىرى ايلە ئەلەيملىرىن بويۇنۇن ئىبيب، قانۇنۇ بو مملكتە كېتىرمىشدىر. ياشار سۈزلەرىنە بو شعر ايلە سون وئردى:

"آتلى لار آتا مىندى
آتلاندى آتا مىندى
كاش اولا اون سىرادا
ستارخان آتام ايندى"

اورداكى لار ھامىسى ياشارى آقىشلادىلار، آما من اۆزۈمۈ ساخلايىب هەچ بىر سؤز دئمەدىم. بىلەرىم بوندان آرتىق ناراحات اولسام دىلە گلېب چوخ سۈزلەر سۈپەجىغا و بو اىش نە اۆزۈمە نە دە ياشارا ياخشى سونوج وئرمىدى. بۇركومو قاشلارىما قدر اشاغى چكىم، اودقۇنوب ياشارдан كىتىمەمizى ايستەدىم.

* * *

چوخ ايستىردىم قومتىپە مزارلىгин گۈرم. چوخلو قوهوم و دوستلارىمدان اوردا ياتمىشدىلار، آماما خبر آلدىم كى، اوردان هەچ بىر اثر قالمیر. معنوى آتام تىقەالاسلامىن مزارينا گىتمەن قرارينا گلەدىك. مقصده چاتانادك ياشار تىقەالاسلام حاقدا صحبتە باشладى.

اونون بؤيوكلوك و تدبیر قوهسیندن دئدی، اونو وطن سئورلیک و يالان سؤيلهمه مک جرمى ايله دارا چك زامان اينسانلارин وفاسيزلىق لاريندان صحبت آچدى، اونون دئنيگينه گوره 1330 - نجو قمرى ايلينين عاشورا گونونده بير عاشورا داها ياشاندى، اونا گوره ده او گونو ايكنجى عاشورا آدلانديردilar. او گونون ساباھى 1912 -نجى ميلادى ايلين باشلانيشى ايدى كى، روس لار اوچون بايرام و شادليق زامانى، تبريزين ظلم گورموش ميللتинه قارا ژانويه اولدو. بو قضىيەن 4-3 گون سونرا، مجاهدلرین اعداملارى و اونلارين ائولرىنىن غارتىنىن دوامىندا، ستارخانين ايکى قارداش او غلوسو محمدخان و كريمخانى دارا چككىلر. ايکى هفتە سونرا دا ستارخانين قارداشى مشهدى غفار كى مومن و آزارسيز بير اينسان ايدى اولدورولدو. او رحمتلىق باشماقچى ايدى و مبارزملرله هئچ ايلگىسى اولمامىشدى، او سادهجه ستارخانين قارداشى اولدوغو اوچون اولدورولدو. مبارزهنин باشچى لارينين ائولرينى غارت ائدب، ويران قويدو لار... ياشار بولاري دىيردى و منيم بوغازيمى قهر باسمىشدى. گاھدان "بلى، بلى" دىيە جواب وئيرىدىم، نهايت ده سيرخاب مزارلىغى اولان يئره چاتىق، آمما مزارلىقدان اثر- علامت يوخىدى.

گوز ايشلەديكجه تىجارى ايش يئرلرى گۈرونوردو آمما اونلارين اورتاسيندا بير پاركين ايجىنده بؤيوك بير بىنا وارىدى كى، ياشار اونون آدىنىن مقبره الشعرا اولدوغونو سۈيىلدەي. اونون دئنيگينه گوره او مكاندا چوخلو شاعير و آدىليم اينسان لار توپراغا تاپشىرىلەميشدى. اطرافدا نئچە نفردن سورغۇ- سوال ائتىكىن سونرا مشروطەنин بويوك روحانىسىنىن كىچىك و گۆزه گلەمەن مزارىنى تاپا بىلدىك. ياشارين سؤيلەديكىنە گوره نئچە ايل بوندان اوئنجه ثقهالاسلامىن اولومونون يوز اينجى ايل دونومو ايمىش و بير چوخ قلم صاحبلىرى و يازىچى لارين چالىشمالارينا رغمن هئچ بير آغيرلاما مراسمى باش توتمامىش، بو او حالدا ايدى كى، بير اينگىليس ژورنالىست ثقهالاسلامىن دارا چكىلمەسىنى كانتربرىنى بؤيوك او سقفونون صليبە چكىلمەسى ايله قارشىلاشدىرى مىشدى.

چوخ يورولموشدوق، تبريزدە ياشارين عميسىنин ائويىنده قالىرىدىق، ائوه قايىدىب بيرآز دىنجلەمك قرارىينا گلدىك... صاباھين برنامىسى ورجى محلەسىنە گندىب، آلاھىارخان مسجىدىنەن گۇروش ائتمك ايدى. حاج آلاھىارخان و حلاج اوغلو، كېچمىشىدە تبريزىن اىيگىد لوطولارىندان ايدىلر كى، اوشاقلۇق چاغىمدان برى حاقلارىندان چوخلۇ سۈز- صحبتلار اشىتىمىشدىم و مرىدىلرى سايىلىرىدىم. حاج آلاھىارخان تبريزىن آدىليم پەلوان لارىندان ايدى، انسانلار آراسىندا سۈزۈنون گۈچرى وارىدى و هر قونودا تانىقلىق ائتمىسى هركس طرفىندن قبول اولۇناردى. تارىخ بويو اونون آدى و يادى نىسلەن نىسيله كېچىپ، هرزمان اوندان ان بؤيووك و شجاعەتلى پەلوان كىمى آد آپارىيىلار. بو شخص مەمدشەھ و ناصىرالدەن شاه دۇورلارىندە ياشايىب حضرت على مكتىبىنە رشد ائتمىشدى. او چوخ جسارلى پەلوان اولدوغو حالدا مظلوم و پناھىزىز اينسان لارا قارشى چوخ آزارسىز و مەربان ايدى. بىرگۈن اونا خبر آپارىيلدى كى، شهرىن (حاج رجبعلى خان) آدى دارو غەمىسى بىر قۇناقلىقدا تبريز اھلىنە بى غىرت دىبب. حاج آلاھىارخان بو سۈزو اشىتىدىگىنە اياغا قالخىر و 72 نفرلە براير تبريز بازارينا گندىب، داروغە رجبعلىنى، نىلساتان كريمىن حوجرىسىنە ئولدۇرۇر. او زماندان برى حاج سىد حسين دالانى قانلى دالان آدلانىرى... حلاج اوغلو دا قاچار دۇورۇنون باشقۇ بىر اىيگىدى ايدى كى، آدى و خاطرەسى اىللەر بويو كۆچە و بازار اينسان لارىنین آغىز لارىندان دولاڭاردى... ورجى محلەسىنەن چىخىب بؤيووك بىر خىابانى گىردىك. ماشىندا گىندرىدىك كى، ياشار او خىابانىن آدىنین آذربايجان اولدوغۇنو سۈيىلەدى. چوخ اىلگىنج ايدى كى، بو خىابان ستارخان ادى بىر كۈرپۇ واسىطەسى اىلە آزادلىق خىابانىنا يابىشىرىدى و كۈرپۇنون آتتىنداكى دۈردىبىلا دا "نصف راه"، يانى يول يارىسى دىبىردىلر. يانى بىر باخىما آذربايغان، يولون يارىسىندا ستارخان كۈرپۇسى اىلە آزادلىغا يېتىشىرىدى! چوخ اىستىرىدىم كى، تبريزىن قىيم محلەلىرىنى و او يېئىلرلى كى، مجاھدلەر اورالاردا آزادلىق اوغرۇندا مبارزە ائتمىشىلىر گۈرم. چوخ زامان صرف ائدىب خطىب، شام غازان و

بیر نئچه باشقار محللەرە گىتىپك اما كىچمىشە عايىد ھېچ بير حىس
 آلا بىلمەدىك. ياخىن كىچمىشدن سورغۇ- سوال انتىكىمىز ھركىس
 دە بىلمىرم دىيە، جواب وئرىرىدى. ياشار دئىدى دوغرودان بوتون
 بونلار كىمىن گوناھى دىر؟ او يىتگىلىرىن كى، بورالاردا بير
 يادلاما بىناسى و يا حتى تارىخى اىضاح ائن كىچىك بير تابلو بىله
 قويىمايىبىلار، يا كولتور و ئىيىتىم- اورگەتىم سوروملولارى كى،
 مكتىبلرده بو قۇنۇلارдан بير سۆز بىله آچمايىب، او شاقلاрадا بير
 ايشلرگۈرۈب گلەجكده افتخار ياراتماق حىسىنى او بىانىرى مايىبىلار.
 او دىيىرىدى "ايىندى ديجىتال دئورو اولدۇغو اوچون، او شاقلارين
 چوخو تىلفون لاردا و كامپىوتىرلرde ديجىتال او يىنلارلا مشغۇل
 اولور لار. كولتور سوروملولارى بو ايلكى دن استفادە ئىدىب كىچمىش
 تارىخىمىزى چوخ راحاتلىقلا يئنى نسلە چاتىرا بىلرلر، مثلا آز
 مىقدار مالى ياتىرىملا شىركەتلە تبرىزىن ستارخان قىامىنى آندران
 بير او يىن حاضيرلامالارينى سيفارىش ائدە بىلرلر، و بىلەكىلە بير
 او خلا ايکى نىشان ويرمىش او لار لار، يعنى او شاق او بىنايىب باشى
 قارىشاركەن اۋز كولتور و تارىخى ايلە دە تانىش او لا بىلر." ياشارين
 سۆزلىرىنин دوغرو اولدۇغۇنو اونيايدىم. او گون پىنجىنبە گونو
 اولدۇغو اوچون امامىيە مزارلىغىينا گىدە بىلردىك. اورا دوغرو بولا
 دوشىدوك. مزارلىغىن تام اورتاسىندا بير آغ مرمر مزاداشى
 گۈرنوردى بو داشىن اوستوندە بئلە يازىلىمىشدى:
 "يداھ سردار ملى مشروطە قەرمانى ستارخانىن او غلو كى 1357 -
 نجى گونش ايلينىن بىرینجى آيىنин اىيرمىسىنده آلاھىن رحمتىنە
 قووشوب".

ياشار دئىدى: "ستارخانىن تىكە او غلو اولان يداھ 4 ياشىندا ايدى
 كى دولت باشچىلارىنىن توب و تقىڭ ايلە تبرىزە حملە ئىدىب،
 بورانى ويران قويماقلارينا تائىق اولور. سونراalar ستارخانلا
 بىرلىكده تهرانا گىدەر و اتابك پاركىنин او لا يىلارينى و آتاسىنин
 يارالانماسىنى گۈرۈر، سونرا تبرىزە گۈنريلير و بير ايل سونرا
 يئىدىن روس و صمدخان قوشۇن لارينىن و حشىلىقلارى و قان
 تۈكمەلرinen شاهيد اولوب، آمما معجزهوى بير شكىلەدە عمىسى

عظیم خان اوно قاچیریر و بېرلىکدە تھرانا گئىرلر. تھرانا اىكى اىل آتاسىنین روحى و جسمى ناراھاتچىقلارينا شاهيد اولور. ستارخانىن وفاتىندان سونرا تبرىزه قايدىب اىكى باجىسى ايله برابر عمىسى عظيم خانىن حمايىسى آلتىدا ياشامىنا دوام ئىدىر. سونرالار تحصىلینە دوام انتدىرمك اوچون فرانسەيە گئىر. افسرلىك فاكولتهسىندن ماذون اولدوقدان سونرا ايرانا قايدىب ايران قوشۇنۇن مىكمە بۇلۇموندە چالىشماغا باشلاپىر، آمما او مردىك روحون آتاسىندان ارىت آپارمىشىدى، بئله کى عادالتىزىلىگە دايانا بىلمەيىب، پىشەورىنىن آداملارىنىن بېرىننىن اعدام حؤكمون حبس ابده چۈپىرپىر، و بو اطاعتىزىلىك نتىجە سىننە اوئنا غضب ائدىرلر، حبسه گوندرىلىپ و حتى اولۇم فرمانى بئله چىخىر. اما محمود جم لە قوهوم اولماسىندان دولايى و تىمسار ھاشمى و تەقەالاسلامىن اوغلۇنۇن آراجىلىغى ايله نظامى درجهسى انتدىرىپىلەپ باغيشلانىر. او رەحمتلىギين حياتى آنىش يوخۇشلارلا دولو ايدى" ... ياشار سول طرفەكى مزارى گۆستەرپ اوئونۇ يەللە خانىن حيات يولداشى اشرف السادات جمه عايدى اولدوغونو سۈپەلەدى بو محترم خانىم جوان ياشلارىندا خستەلەپ حياتىن ايتىرمىشىدىر. ساغداكى مزاردا ايسە يەللە خانىن كىچىك نوھسى بابك سردارملى ياتىرىدى كى اوشاقلىق چاغىندا رامسر شەھرىنده ماشىن چارپىشىمىسى سونوجوندا اۇلموشدو. بو ماشىن چارپىشما اولايى ايراندا اولان دئورىم ايله چاغداش ايدى، او زمانلار چوخ تحصىللى انسانلار بو اوللەمدەن كۈچۈرۈپ بۇ 4 ياشلى اوشاق دا رامسر خستەخاناسىندا اوزمان دكتىلارىن اولمامىسىندان حياتىنى ايتىرمىشىدى.

سونرا باشقا بىر مزارى زيارت انتدىك ياشار منه اوردا ياتان انسانىن آيىنин "صد بەرنگى" اولدوغو سۈپەلەدى. صەد بەرنگى آيىن دوشونجەلى بىر معلم ايدى و قىسا حياتى بويونجا اوشاقلار اوچون بىر چوخ قالارغى ناغىل لار ياراتمىشىدىر كى ايندە دك چوخ اىنسانلارى حيatalارىندا يۈنلەنرىپ، دوشونجەلرىنىن آيىنلەنماسىندا سبب اولموشدور. اوئون ان آيىليم ناغىل لارىندان بىرى

"بالاجا قارا باليق"دى کى، ايراندان باشقابير چوخ اولكەلرده ده تانينميش و چوخلۇ ادبى اؤدول قازانميشىدۇر. ياشارين دئىيگىنە گۈرە او مزارلىقدا باشقا مجاهيد و آدلیم اينسانلار ياتمىشىدلار کى، بلدىچى اولمادىغىندان و قېير داشلارينين يازى لارينين پوزولماسىندان دولايى هەچ بىرىنى تاپا بىلدىك. جمعە گونو ايدى، ياشار مشروطە موزھىسىنە گىتمەمizى ايستەدى. بو موزە تبريزىن راستا كوچە بازارىندا ايدى. ياشارين ايساھلارىندان بىلدىم کى مشروطە موزھىسى همان حاج مەھى كوزە كنانى نىن ائۋى دىر. حاج مەھى اورھىي بؤيوک بير تاجىر ايدى کى مشروطىت دؤوروندە مبارزلەر چوخ مالى و فيكىرى ياردىملارى توخونموشدى. موزەدە ساخلانىلان اشيا و سىنلەر منه چوخ ايلگىنج ايدى. اونلارى گۈرنە ئۆزۈمو چوخ ياخشى حس ائديردىم. اۆزلىكىله توپانچامى گۈردوگومدە باشقابير حىسە دالدىم. بير صفحە ملانصرالدين قزىتىن دىوارا آسilmىشى، اونو اوخوماقادايدىم کى ياشار دئىي "ستارخان دىبىرى" بو قزىت اينسانلارى آيىلىدىر و اونلارى مبارزەيە حاضيرلايير، طنز و هجو بير سىلاح دىر کى دوشمانلارىمزا چوخلۇ ضرر وئرېب، اونلارى افشا ائدر." ياشار آذربايجان قزىتى حاقدا کى ملانصرالدين قزىتى ايلە برابر تبريزىدە صفر اوپ واسطەسى ايلە چىخىرىدى بىلە دئىي "ستارخان" بو قزىتىن ايلك نمرەسى چاپ اولان گونو بايرام اعلان انتمىشىدۇ. او، توپلۇم اىچىنە كولتورون گلىشىمەسىنە چوخ ائنم وئرېرىدى، بىلە کى مادى ياردىملارى توپلايىب تبريز دە يېنى اوسلوبدا مدرسهملەر آچىلماسينا اختصاص وئرمىشىدۇر.

موزە گۈرۈشۈمۈز سونا چاتدى. ياشار دئىي کى حاج مەھى كوزە كنانى گچىل قىرىستانىندا باسىرىرىلىپىدىر، آمما سونزالار پەلۇي دؤوروندە اونون مزارى دا، آذربايجان و تبريز بلواسى كتابىنى يازان حاج محمد باقر ويچىيەي و اونلارجا باشقاب مجاهىدىن مزارلارى كىمى آرادان آپارىلىپ و گچىل مزارلىيغى، گلستان بااغى آدلى بىر پاركا چئورىلىپ و بو بؤيوک اينسانلاردان هەچ بير ائر اوردا قالمير. البتە کى بو شەردە پارك دوزلتىمك اوچون يېر آز

دئیلدى، آنچاق بى اىشى موبارزەنین بؤيووكلىرىنин ياد و خاطره لرىنى آرادان آپارماق اوچون انتمىشىلر، آمما بۇنۇ بىلەمە مىشىلر كى آذربايجان خالقى عمرۇ بويونجا اونلارى و اونلارين آماجلارىنى و مراملارىنى اونوتمايا جاڭدىر.

ياشار دئىدى فرقە دؤوروندە بېشەورىنىن امرى ايلە و بؤيوك هەرمىند رسام عربزادەنин چالىشمالارى اساسىندا ستارخانىن ھىكلى بۇنولوب گلستان باغىندا بىرپا اولۇنۇر، شەھرىن اصلى خىابانى دا كى، او باغىن يانىندا ايدى ستارخان آدلاندىرىلىر. آمما بىر اىل سونرا، پەلەوى ارتشى تبرىز و آذربايغانىن باشقۇ شەھرلەرین ويران ائندىدە او ھەيكل دە اوردان گۇئىرولۇر و رسام عربزادەيە دە شاهىن ھەيكلينى يۇنماق سفارشى وئرىپىلىر، خىابانىن آدى دا پەلەوى يە چۈرۈلىر. ايندى ايسە او خىابانىن آدى امام خەمينى دىر.

* * *

بو صحبتلەرن سونرا تبرىزىن دايىنما سىيمگەمىسى و اىللە بۇيو ئاظملەرین ظلملىرىنە و قەرمان خالقىن موبارزەلىرىنە تانىق اولان ارك قالاسىندا دوغرو يولا دوشدوک. آمما يانىنداكى بؤيوك مسجىددە جمعە نامازىنин اولدوغۇنا گۈرە اركى گۈرە بىلەمدىك، آنچاق دیوار دالىسىندا باخىب يولوموزا دوام انتدىرىدىك. اركىن اطراف كۆچەلەرنىدە گۈزىردىك كى حس انتدىم ياشار بورالارى ائلە دوزگۇن تانىمير. سورغۇ سووالان سونرا بىلەمدىك كى باغشىملا چاتمىشىق، اورانىن دورومو منه چوخ اىلىكىنجىن گلدى نىه كى كىچميشىن صفاسىندا اوردا هەچ بىر اثر قالىماشىدى. او زمانلار باغشىمال آغاچلى و ياشىل بىر باغ ايدى، اورانىن اوجا آغاچ لارىنин باشىنى گۈرمك اوچون او قدر بويۇنۇ دالى آپارمالى اولاردىن كى بئرکون باشىندا دوشىرىدى.

اوردا بؤيوك بىر عمارتله گۈزىل بىر حوض دا وارىدى، آمما تاسفل اولسون كى اونلارين هەچ بىرىندىن بىر اىز بئلە قالىماشىدى و ھامىسى آچاق اينسان لارىن پاخىللىق لارينا قوربان گئتمىشىدى. بۇنلارى دوشۇنوردوم كى فرعى كوچە لرىن بىرىنин تابلوسو اىلىكىمى چىكىدى. تابلونون اوستۇنده يازىلەمەشىدى: (تقى زادە كۆچەسى)

پاشار او نو گۆرمکله تقى زاده حاقدا اىضاح لار وئرمگە باشلادى كى "او مشروطە و پەلۋى دئورلارينىن سىاستچى لرىندن ايدى و" ... او دىبىرىدى آمما من اشىتىمىرىدىم. اوزۇمده ايدىم و كىچىن گۈنلرde سئىر ئىدىرىدىم. تقى زادهنىن منه يازىدېغى مكتوبو حاقدا فيكىرلىشىرىدىم. مشروطە موبارز ملرلارىنىن تام اورتاسىندا 1287 نجى گونش ايلىندە او زمان كى تقى زاده تبرىزىن بىرىنجى مجلسىدە اولان باشقۇ مىلت و كىلىلردى ايلە برابر، قىقاز يولو ايلە تبرىزە گلمكەدە ايدىلەر، تىفلىس دن منه بىر مكتوب گۈندەمىشىدى. او مكتوبدا يازىلماشىدى: "...سىز تئزىكەلە آذربايجانىن حومىتىن الە آمالىسىنىز..." فيكىرلىشىرىدىم كى اڭر بۇ ايشى كۆرسەمىدىم، ايندى آذربايجان ايرانىن اىالتلارىنىن بىرى ايدى يا ايران خريطىسى دەپىشىلماشىدى؟! دوغروسو بۇ سۆزۈن جوابىن بىلەمىرىدىم. بۇ دوشونجەدە ايدىم كى ياشار او جا سىلە دئى "نهايىت اصلى خىابانا چاتدىق" و فيكىريمى داغىتىدى.


ياشارىن اۇنرىسىسى ايلە ساعات مىدانينا سارى يولا دوشدوك. ايلار اونجه اورا نوبار قېرىستانلىقى ايدى. ايندى ايسە بىلە ساراىي، باشىندا لەندىن بىيگىن ساعاتىنا تاي بىر ساعاتلا اوردا تىكىلماشىدى. ياشار دئى بىر چوخ انسانلار بۇ مزارلىغدا ياتىشىلار، حتى مرحوم على موسىو كى مشروطە حرکاتىنىن فيكىرى رەھرى ساپىلىرىدى و روسلار طرفىن زەرلەنیب اولدۇرولموشدو، او مزارلىغدا باسىرىلماشىدى. سونرا لار عايلە عضولرى اونون مزارىنى قم شەھرىنە نقل ئىدىرلر. ياشار دئى ايندى بىلە ساراىينىن بىر بؤلۈمۈ موزە عنوانىنىدا قوللانىلىر و اوردان گۆرۈش ائە بىلەرىك. سارايبىن موزە بؤلۈمۈندەن گۆرۈش ئىتدىك، اوردا كى اشىالار و سىدلەر، منه چوخ تانىش و ايلگىنچ گلىرىدى آمما نە قدر بىنانىن اىچىنده و چۈرەسىنده گزدىك على موسىونو آندىران هەنچ بىر اثر، نىشان هېيكل و يا يازى گۈرە بىلەمىدىك كى مشروطە حرکاتىنىن دوشونن بىئىننى گلەمچى نسىلەر تانىتىدىرىسىن. اور مەيم تو تولدو، باشقۇ گۇنار كىمى روھى و جسمى يورقۇنلوق لا ائوه سارى يولا دوشدوك.

ائرتهسى گون سحر باقرخانىن مزارينى زيارت ئىتمك اوچون مشاهير پاركينا گىتمك قرارينا گلدىك. اورا بوندان اونجه طوبايىه قبرىستانلىغى ايدى. ياشار اورانين حاقىندا بىلە دئدى "بورا ايللار اونجه تبريزين حاج رضا آدلى بؤيوك و آدليم تاجيرلىرىندن بىرىنин باغى ايمىش. عايلە آراسىندا يارانان بىر تارتىشمانىن آردىندان، بو شخص، ائولادلارينا ميراث قالماسىن دىبىه، او باغى بىر مزارلىق كىمى قوللانماق اوچون وقف ائدير. سونرا لار او قبرىستاندا بؤيوك و آدليم اينسان لار توپراغا تاپشىرىلىر. اونلارдан بؤويكلىك و عزت نفس سىمگەسى اولان آيت الله شهيدى، شيخ محمد خيابانى نين دوستو و تبريزين مىلت وكىلى و سوسىال دموكرات عضوو اولان على اصغر سرتىپ زاده، ژورنالىست، شاعير و ستارخانىن اوزل ياردىمچىسى اولان محمود غنى زاده سلماسى و تبريزين آدليم تئاتر آكتورو حاجى زاده و اونلارلا باشقىا آدليم اينسان لارдан دا آد آپارماق اولار، آنچاق بو مزارلىق پاركا چئورىلندن سونرا، باقرخانىن مزاريندان باشقىا بىر مزاردا قالماشىدىر. مزار اوسته ياشار، باقرخانىن اولومونو بىلە آنلاتدى "ستارخانىن وفاتىندان سونرا، باقرخان كربلا يە عزيمت ائدير، عراق توپراغينا گىريپ، كركوك شهرىندە كىچىك بىر اوتقىدا ياشايير، سونرا استانبولا سارى يولا دوشور و يول اورتاسىندا آلمانىن منطقىدە او دوزماسىندان و آزادلىق سئورلىرىن چئورىدە داغىلماقلارىندان خىردار اولدوقدان سونرا، باقرخان دا دوستلارى ايلە بېرلىكده ايرانا قايدىب قصر شىرىن سرحدىندە كوردلرىن باشچىسى اولان محمد امين طالبانى نين قوناغى اولورلار. آمما اونلار گئجهنىن قوناق پرورلىكىندن سونرا قوناق لارين مال وارلىق لارينا طمع ائدب هامىسى نين باشلارىنى بىن لرىندن آييرىرلار. نهايت ده اونلارين او تانج وئريجى عمل لرى افساء اولور و مجازات اولورلار و او زماندان برى او كىند (مهمان ڭىش) يانى قوناق اولدورن آدلەلە مشهور اولور.

60 ايلدن سونرا، 1354 نجو گونش ايلىنده باقرخانين دامادى تيمسار هاشمى، باقرخانين قبرينى تبريز شهرينه انتقال وئير و اوно طوباييه مزارلىغىندا تپراغا تاپيشيرير.

* * *

سونكى مقصديمiz عينالى داغى ايدى، هميشه ايقادا قالان صلاحتى بير داغ كى، ايللار بوبو اولادى تبريزين آجىلارى و سئونجلىرىنە تانيق اولموشدور و بلكه ده تبريز آدini او داغدان آميشدير. داغين ذيروهسيدىن شهرىن نه قدر بؤبويوب، گلشىمەسىنى گوردوm و اوركىن او گونو آرزىلادىم كى، بو شهرىن اينسان لارينىن اوركلارينىن گىنىش و بؤيوك اولماسىنا شاهيد او لام.ننجه كى پلانلامىشىق، ياشار تهرانا قايتىماق بلىطلارىنى او گئجه اوچون آميشدى، عميسي نين عايلەسى ايله و داعلاشىب ترمىنالا سارى يولا دوشدوک. بيردفعه داها گىچەنى سحرەدك ياتا بىلمىدەيم، تبريزه گۈندەن سئونىجىن ياتا بىلمىردىم و قايدىان باش كردن. ياواش- ياواش جىيىمە كى كريستال پاساپورتون قىزىشىماسىنى حس ائىردىم. نهايىتى شاه عبدالعظيم حرمىنە چاتدىق، ياشار دوستلارى ايله صحبت اوچون آتاسى نين توكانىندا قرارلاشىقلارىنى سوئىلەدى. اوندان گىتنىمىسىنى اىستەيم و دئىيم كى حرمە باش ويرىب، قايدىاجاڭام. حرمە ستارخانىن مزارينا ياخىنلاشىردىم كى، باشىم شىتلە گىچەلدى، يئرە دوشدوm. گۆزومو آچدىغىمدا عزيزى باشىم اوستە گۆردوm. او، ئىيندە بير دستمال لانىيەن ترىنى سىلېرىدى. بئلە اولدۇ كى، ياشارдан چىكىي زەختلىر اوچون تشكىر انتىمگە زمان تاپا بىلمىدەيم و اورگىمە دئىيم "ياشار انسانلىق ياشار"






Bu sayımızda

بۇ سايمىزدا

Söz / Aqşin Ağkəmərli	5
Nəbatı	8
M. Arz	31
31 Mart 1918	36
Solaxaylar / Mişov Araş	54
Azdanişmağın ... / Nizami Gəncəvi	56
Uzun Ayaqlı / Mişov Araş	57
Xərçəng ... / Mişov Araş	66
Şer ... / Ramiz	69
Atam Oləndə / Mubariz Cəfərli	72
Balaca . . . / Məzahir Süleymanzadə	82
Kürşad / Elçin	86
Marağa . . . / Mişov Araş	88
Xiyabani . . . / Tohid Mələkzadə	90

Əbureyhan biruni / <i>Mişov Araş</i>	94
Şeyx Heydərin/ <i>Mişov Araş</i>	95
Astara / <i>Ərkin</i>	102
Bitgi Adları .../ <i>Mişov Araş</i>	105
Aşıq sənətinin . . . / <i>Nizami Cəfərov</i>	112
Heydər Əmoğlu/ <i>Mişov Araş</i>	120
Zərnışan Xanıma Təqdim. . . / <i>Mişov Araş</i>	123
Qala Simirom / <i>Mişov Araş</i>	125
Tarum / <i>Mişov Araş</i>	138
Qurd əli / <i>Mişov Araş</i>	145
Zərb məsəllər . . . / <i>Mişov Araş</i>	146
Sumerlər... / <i>Əli Şamil</i>	163
Bəyin Alma Atması / <i>Dr. M. Məcdəfər</i>	177
Bakı...şer/ Səccad Səid mehr	187
Göyüşov Ramiz / <i>Tunzale Zeynalova</i>	190
Nəriman Həsənzadənin / Ramiz Göyüşov	191
Xəbərim olmur/ Aqşin Baba	209
Türk dünya ədəbiyatı/ <i>Cabir Agaoglu</i>	212
Həsən Azərbaycanın / Əli Şamil	214
Səttar Xan / Sami Sərdarmlli	234





*Akademik. Nəriman Həsənzadə
Ramiz Göyükov
Tünzalə Zeynalova*



R A M İ Z
G Ö Y Ü S O V



X
A
L
Q
Ş
A
İ
R



i Akademik NƏRİMAN HƏSƏNZADƏ



Əbülqasim

Nabati
MİŞOV DAĞI

24

Ə B Ü L Q A S I M N E B A T I



Əbülqasim Nəbatı

M i ş o v D a ġ i 2 4



Əbülqasim Nəbatı

Ə B Ü L Q A S I M N E B A T I